

RƏŞİD BƏY ƏFƏNDİYEV

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ



"ŞƏRQ-QƏRB"  
BAKİ-2006

*Bu kitab "Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri" (Bakı, Gənclik, 1979)  
naşrı əsasında təkrar naşra hazırlanmışdır*

Tərtib edəni:

**Abdurrahman Abdullayev**

Redaktoru:

**Məmməd Adilov**

**894.3613-de21**

**AZE**

**Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri.** Bakı, "Şərq-Qerb", 2006,  
120 səh.

Pedaqoq, şair, nasir, dramaturq, publisist, tərcümoçi və etnoqraf kimi  
tanınan Rəşid bəy Əfəndiyev bödii yaradıcılığının müxtolif janrlarda əsərlər  
yazmışdır.

Bu kitabda onun mölökəlli uşaqlar və gəncələr üçün seçilmiş didaktik şeir,  
tomsil, həkayə və pyesləri toplanmışdır. Müəllif bir pedaqoq olaraq əsərlə-  
rində uşaqlarda elmə, sənətə sevgi, böyüklərə hörmət, təvazökarlıq, qorxmaz-  
lıq, vətənporvərlik hissələri tərbiyyə etməyə çalışmış, onları maarifə, elmə dəvət  
etmişdir.

**ISBN10      9952-34-035-4**

**ISBN13 978-9952-34-035-8**

© "ŞƏRQ-QƏRB", 2006


Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası**

**ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

Tanınmış maarif xadimi, yaziçi ve alim Rəşid bəy Əfəndiyev Azərbaycan xalqının milli oyanışında mühüm rol oynamışdır. Maarifçi-realist Azərbaycan ədəbiyyatının tanımış nümayəndələrindən olan R. Əfəndiyevin ədəbi yaradıcılığı odibin pedaqoji fəaliyyəti ilə da sıx bağlı idi.

Rəşid bəy İsmayıł oğlu Əfəndiyev (Əfəndizadə) 1863-cü ildə Şəki şəhərində ruhani memur ailisində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerleşən mollaxanada Əbdürrezzəq Tahirzadə adlı bir müəllimdən almışdır. Ədib gündüzler məktəbdə molladan, axşamlar evdə ruhani atasından şoriat elmlərini, Şərq dillərini, Scyx Sədinin "Bustan"ı və "Gülüstan"ını, Mövlana Ruminin "Məsnəvi"sinə, Füzulinin "Leyli və Məcnun"unu, Mirzə Mehdi xanın "Tarixi-Nadir" və "İnsə" əsərlərini, Xace Hafızın "Divan"ını oxuyub öyrənmişdi.

Rəşid bəy Əfəndiyev 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində evvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O bu məktəblərdə hesab, coğrafiya, tarix, fizika, kimya elmlərini öyrənmiş, rus və Avropa yazıçılarının yaradıcılığı ilə tanış olmuşdur.

1879-cu ildə Rəşid bəy Əfəndiyev Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası nəzdində yenice açılmış Azərbaycan şöbəsinə daxil olur. Şərq və rus dillərini yaxşı bilən, dini və dünyəvi elmlər haqqında kifayot qədər məlumatı olan R. Əfəndiyev şöbonin müfettişi A.O. Çernyayevskinin diqqətini cəlb edir. Pedagoq "Vətən dili" əlifba dərsliyinin I hissəsini hazırlayarkən tələbəsinin qüvvəsindən istifadə edir. Müfettiş dərsliyin mətnini ona yazdırır, 1881-ci ildə Tiflisde Ünsizədə mətbəəsində litoqrafiya üsulu ilə nəşr eddir.

Çernyayevski ile eməkdaşlıq R. Əfəndiyevin inkişafına müsbət təsir göstərir. O, foal yaradıcılıq işinə cəlb olunur. Tələbə öz müəlliminin sifarişi ilə ilk dəfə "Qan ocağı" komediyasının məscid məktəbini təsvir edən sehnəsini yazır və seminaristlərin qüvvəsi ilə pansionda tamaşaşa qoyur. Rəşid bəy 1879-cu ildə Şəkido M.F. Axundzadənin "Hacı Qara" komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaşa qoymuş, cinsi zamanda baş rolları ifa etmişdir.

R. Əfəndiyev tələbə ikən "Şəkinin vəzi-hali" adlı əşrini yazıb, "Ziyavi-Qafqaziyyə" qəzetinin redaksiyasına göndərir və rus şairlərindən tərcümə edir. Onun rus dilindən Azərbaycan dilinə çevirdiyi "Həndəsə" dərsliyi gürçü şairi Pazıkashvili-Vaja Pşavela tərəfindən Ş.Rustavelinin rus dilinə tərcümə olunmuş "Peləng dorisi geymiş pəhləvan" poeması ilə bərabər 1882-ci ildə Moskvada açılmış kənd təsərrüfatı sərgisində nümayiş eddirilir.

R. Əfəndiyev 1882-ci ildə seminariyanı bitirib, Qəbələ kənd ibtidai məktəbinə təyinat alır. O burada səkkiz il işləyir və 1890-ci ildə iş yeri bölgənin Xaçmaz kənd məktəbinə deyişərək iki il də orada çalışır.

Kənd məktəbləri R. Əfəndiyevi dərslik yazmaq, uşaq mütaliesi üçün xüsusi ədəbiyyat hazırlamaq zərurəti ilə qarşılaşdırır. Əsasən uşaq ədəbiyyatı, dramaturgiya və bədii tərcümə sahəsində çalışmaqdə olan Əfəndiyev pedaqoji fəaliyyətinin ilk günlərindən məktəblərin milli zəmində hazırlanmış dərsliyə, uşaqlarla sağlam mündəricəli ədəbiyyata cəhiyacını ödəmek məqsədi ilə orijinal əsərlərdən, iqtibas və tərcümələrdən ibarət dərsliklər nəşri etdirir. Hor iki dərslik böyük şöhrət qazanır, dəfələrlə nəşr olunur, azərbaycanlılarla yanaşı, Qafqazda türk xalqları yaşayan digər bölgələrin məktəblərində də tədris olunur.

Cavan pedagoq məktəblilərin mənəvi tələblərini təmin etmək üçün müntəzəm surətdə çalışır, xalq ədəbiyyatı nümunələrini toplayıb, onların osasında hekayələr, orijinal əşrələr yazınaqla, rus və fars ədəbiyyatından tərcümələr etməklə meşğul olur. Ədib tərcüməyi-halında yazırıdı: "Kəndde on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krilovun, Lermontovun, Tolstoyun əsərlərindən müdəm tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yarar şeyləri də intixab etmişdim, həmçinin təcrübədən çıxartmışdım".

R. Əfəndiyev on il kənd məktəbində çalışıdan sonra 1892-ci ildə Tiflisə köçür. O, Qafqaz Müsəlmanları Ruhani İdəresində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən "Ömər məktəbi"ndə müəllim işləyir. Ədib Tiflisde yaşayarken Aleksandrovsk Müəllimlər İnstiutuna daxil olub, "şəhər məktəblərində dərs vermək hüququna" malik olur.

Yazıçı Qəbələ və Xaçmazda başladığı uşaq ədəbiyyatı yaratmaq sahəsində fəaliyyətini davam etdirir, dərsliklər üzərində çalışır. Müəllim 1898-ci ildə İstanbulda "Uşaq bağçası", bir qədər sonra – 1902-ci ildə isə Bakıda "Bəsirətül-ətfal" dərsliyini nəşr eddir. Onun tərtib etdiyi bu əlifba və ədəbi qiraət kitabları Azərbaycanda xalq maarifinin inkişafında, azərbaycanlı uşaqların savadlanmasında mühüm rol oynamışdır.

1900-cü ildə Tiflisde Aleksandrovsk Müəllimlər İnstiutunu bitiren R. Əfəndiyev Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə ana dili və şəriət fənləri müəllimi vezifəsinə toyin olunur. Uzun illər seminariyada dərs deyən Rəşid bəy burada F. Körçəli və Ə. Muxtarovla ciyin-ciyinə çalışır, milletin övladlarının pedagoqji hazırlığı və təlim-torbiyəsi işləri ilə yaxından meşğul olur.

Rəşid bəy Əfəndiyevin adı Mirzə Fətəli Axundzadənin dramaturgiya enənələrini inkişaf etdirən komediyanavislər arasında şərəfli yer tutur. Rus pedagoq K.D. Uşinskisinin Azərbaycanda ilk ardıcılı, M.F. Axundzadə ədəbi məktəbinin yetişdirməsi və davamçısı olan Əfəndiyev elmi-pedaqoji, ədəbi və tərcüməçilik fəaliyyətinə hələ Qori seminariyasında oxuyarkən başlamışdır. XX əsrin əvvəllərindən isə yazıçı yaradıcılıq imkanlarını genişləndirir. Ədib dövri mətbuatda müxtəlif mövzularda məqalələr dərc etdirməkən yanaşı, "Qan ocağı" (1904), "Rüstəm və Söhrab" (Firdövsidən tərcümə, 1906), "Saqqalın keraməti" (1909), "Müxtəsər şoriat" (1910), "Arvad məsəlesi" (1912), "Qonşu qonşu olsa, kor qız əra gedər" (1913), "Pul dolisi" (1918), "Bir saç telinin

qiyməti”, “Tiflis sefərləri”, “Qızılqül” və b. kimi müxtəlif janrlarda yazdığı əsərlerini kitab halında nəşr etdirir. Əfəndiyevin “Arvad məsləhi” kitabı qızların təhsilinə və qadının cəmiyyətdə yeri probleminə həsr olunmuşdur.

R.Əfəndiyev 1916-ci ilde İrəvan quberniyasının xalq məktəblərinin inspektoru vəzifəsinə təyin olunur. Pedaqoq burada təlim-terbiye işlərinin səmərəli təşkilinə böyük əmək sərf edir. O, İrəvan, Naxçıvan və Ordubad şəhərlərində müellimlər üçün qısamüddətli kurslar yaradır. 1917-ci ilin əvvəlində çar hökuməti yixildiqdan sonra quberniyada məktəblərin milliləşməsi işinə rəhbərlik edir.

R.Əfəndiyev 1918-ci ilde Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində tedbirlərinin həyata keçirilməsinə yaxından köməklik göstərir, maarif nazirinin əmri ilə Bakı kişi seminarının direktoru təyin olunur. Maarif nazirliyi yanında əlifba komissiyasının tərkibində latin qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edir.

R.Əfəndiyev sovet hakimiyəti illərində də pedaqoji və elmi fəaliyyətini davam etdirmiş, Şəki şəhər pedaqoji məktəbin direktoru, etnoqrafiya cəmiyyəti Şəki şöbəsinin elmi katibi, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi işçisi olmuşdur.

Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndiyev həmçinin iki hissədən ibarət “Müxtəsər şəriət” dərsliyinin də müəllifidir. Eyni zamanda alim kimi tanınan Əfəndiyev etnoqrafiya (“Nuxada evlənmək adələri”, “Qəbələ mahalı”, “Qutqaşen kəndi haqqında bir neçə məlumat” və s.), ədəbiyyatşünaslıq (“Azərbaycan türklərinə məxsus ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı nümunələri”, “Lev Nikolayeviç Tolstoy”, “Seyid Əzim Şirvani” və s.), publisistika (“İbtidai savad təlimi haqqında müsəlmanın rəyi”, “Bize kitab” və s.) sahəsində də fəaliyyət göstərmişdir.

R.Əfəndiyev Azərbaycan xalq efsano və rəvayətləri, adət və ənənələri barədə, həmçinin xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb, “Сборник материалов для описания местностей и племён Кавказа” (CMOMPK) məcmüsündə çap etdirmişdir. Əfəndiyev 1924-cü ildə Azərbaycanın Birinci Ölküşünashq Qurultayının nümayəndəsi və etnoqrafiya cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir.

Rəşid bəy Əfəndiyev 1942-ci il avqustun 31-də Şəkide vəfat etmişdir.

Onun adı Azərbaycan xalqının ədəbi-ictimai fikir tarixinə tanınmış yazıçı, dramaturq, maarif xadimi və etnoqraf kimi daxil olmuşdur.



## VƏTƏN MƏHƏBBƏTİ

Məhəbbət cələmək hər yurd üçün bir sırrı-hikmətdir,  
Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir.  
Havası can verir cana, suyu taqət verir cismə,  
Vətən qüvvət verir qəlbə, Vətən cüret verir şəxsə,  
Vətən ziynət verir ruha, Vətən bir başqa hikmətdir.  
Vətən bir şamdır, pərvanəsi onun mənəm, sənsən,  
O şamın nuru da hər kəsdeki elm ilə sənətdir.  
Vücudu harda doğsa, adəm oğlu gelsə dünyaya,  
O yerdən başqa yer, cənnət də olsa, dari-qürbətdir.  
Ağac bir yerdə kök salmış, qalxar, şax budaq atar,  
Köçürsən öz yerindən, gör onun halı nə zillətdir.  
Qoparsan laləni şaxından, üzsən ya gülü güldən,  
Solar, bərbad olar, qalmaz nə tab və nə təravətdir.  
Tutub qatilləri divan, Vətəndən cələmək sürgün,  
Bu zülmü bu sitəm bu kəstərə eyni ədalətdir.  
Bütün əcadadımız mədfən Vətən torpağı altında,  
Bize vacib bu qəbristanı hər dəmdə ziyaretdir.  
Nə bədbəxt kimsədir o kos, Vətən mülküñü tərk eylər,  
Gedər qürbət yere, gəlməz, bunun halı səfalətdir.  
Diyarı-qürbəti seyr cələmək lazımdır, əlbettə,  
Besirət kəsb edib niyyət Vətən mülküñə hümmətdir.

1901

## ELMİN ŞƏRAFƏTİ

Ey yaşı kiçik cavan uşaqlar!  
Ey elmə təref rəvan uşaqlar!

Elmin səməri şirindir, oğlum,  
Öyrənməyin şərti səydir, oğlum.  
Cahillər üçün çetindir, oğlum,  
Cəhlin quyusu dərindir, oğlum.

Qaçın o quyudan, aman, uşaqlar!  
Halınız olar çox yaman, uşaqlar!

Get elm dalınca, eylə tehsil,  
Durma, nöqsanını eylə təkmil,  
Döz zəhməti-elmə bir neçə il,  
Kəsb-işərəf eylə, qədrini bil

Olun elmə mehriban, uşaqlar!  
Gül ilə can nisar, uşaqlar!

Ölse də alım hər an dırıdır,  
Cahil sağ olsa da, daim ölüdür,  
Bu hikmətə eylə yaxşı diqqət,  
Sen, oğlum, eylə həyata qeyrət

Qeyrət dəmidir, aman uşaqlar!  
Hər zəhmətə döz, dayan, uşaqlar!

Çalış, hər üluma ol xəbərdar,  
Dur, hikmət əhlini get axtar,  
Dünyada qəribə gör nələr var,  
İnsanı ülüm yaxşı saxlar.

Qalmaqdan avam utan, uşaqlar!  
Elmin şərəfini qan, uşaqlar!

1901

## MƏKTƏBƏ DƏVƏT

Məktəbin vaxtıdır, əzizim, dur ayağa, ey oğul!  
Gün çıxıb pəncəredən düşdü otağa, ey oğul!  
Çox zamandır ki, xoruzlar oyadıbdır xalqı,  
Paltarını eyninə gey, çəkmən ayağa, ey oğul!  
Quş ola, heyvan ola, insan ola, zərərdir  
Kəsbdən qeyri qədəm qoysa qırğına, ey oğul!  
Yük çəkir hər cücü öz rizqini, hər arı özün  
Vuracaq baldan ötrü daşa, budağa, ey oğul!  
Kəsbidir, gərçi tutur torçu balıq dəryadan,  
Kəndçinin meyli olur bostana-bağça, ey oğul!  
Fikir eylə indi, oğul, elm sənin kəsbindir.  
Sən də get məktəbə, elmə, dur ayağa, ey oğul!

1904

## BAHAR

Bahar odu dağı-daşı qızardıb,  
Qıqpırmızı qızılğullar açıldı.  
Çəmən yaşillaşıb, hər bir tərəfdə  
Bənövşələr, qərenfillər açıldı.  
Sarmaşıqlar sarı gülə sarmaşıb,  
Boğaz çekib çox sünbüllər açıldı.  
Yaşillaşdı çəmənliliklər, çayırlar,  
Dağdan-dاشdan aşılıb, sellər açıldı.  
Dərya kimi ağacların yarpağı  
Ləpələndi, güclü yellər açıldı.  
Gözel-gözəl quşlar hərə bir cürə  
Cəh-cəh vurdı, şirin dillər açıldı.

1904

## BAHARIN TƏRİFİ

Qış çıxıb, novruz olub, bir görək, ayo, nə gəlir,  
Yaz olur, fəslı-bahar əyyamı meydanə gelir  
Enir ol vəqt havaya, suya və torpağa hava,  
Ot, ağac dirçələnir, hər birisi canə gəlir.  
Qaynayır körpə yaşıł ot, basır hər bir tərefi,  
Göy çəmən xeyli gözəl bağ ile bostanə gəlir.  
Ağacın düymələri zoğluyuban yarpaq açır,  
Sonra əlvan çıçayı gör nə zərifanə gəlir.  
Toxmacarlar açılandan sonra qurdalar dirilir,  
Küm tutan kümçüllerin işləri tüğyanə gəlir.  
Sular artır, sel axır, çay daşib ətrafi basır,  
Hər yana ağızı düşürse, ora cövlanə gəlir.  
Zəmiçi öz zəmisin bağlayır, ondan sonra  
Dən tutur, hər taxılın sünbüllünə danə golir.  
İsti yerlərdən uçub hər yera quşlar yayılır,  
Oxuyub nəgmələnir, hər biri əfşanə gəlir.  
Al-əlvan açılır gullər, olur günə-gün  
Şeh düşür türfələnir, xoş etri hər yanə gəlir.  
Arabir yaxşı yağışlar suluyur dünyani,  
Hər göyərti boy atır, qüvvə tapır, canə gəlir.  
Anılar bal daşıyır hər çıçayıñ şəhdindən...

1904

## BAHARIYYAT

Novruz geləndə hara baxsan, nə gözəldir!  
Gülzlü çəmenlərdə çıraqban nə gözəldir!  
Güllər aça al-qırmızı, əlvan, nə gözəldir!  
Gül şaxına bülbül qona, nalan nə gözəldir!  
Bu mənzərəni seyr edə insan, nə gözəldir!

Axşam tərefi çen basa, kem-kəm ola çıskın,  
Həm güclü yağa, həm kəsile, həm ola çıskın,  
Göy qısmine candır o ki, hərdəm ola çıskın,  
İllah ki, hər axşam havası nəm ola çıskın,  
Hər sübh çıxa gün belə, neysan nə gözəldir!

Mən qılımış idim özümə bir məskəni-məva,  
Yaz fəslidi, hali-hava xeyli dilara,  
Bir yanı şəhər, bir yanı kənd, bir yanı sehra,  
Bu mənzərə olmuşdu mənə canlı tamaşa,  
Baxmaq belə əhvala hər erkən nə gözəldir!

Bir yanda vurur cəh-cəhini qumru və bülbül,  
Bir yanda aça qönçəsini türfə qızılgül,  
Bir yanda atır boy, çıxarıır başını sünbüll,  
Bir yandan uçub arı edir şəhdi tenavül,  
Hər şeydə bir əhvali-nümayan nə gözəldir!

Əlvan geyinib tazələnir düz və yoxuşlar,  
Qartal kimi uçmaq diləyir dağdakı daşlar,  
İndi qayıdır isti vilayətdəki quşlar,  
Hər sübhçağı negmələnib virdini başlar.  
Sen də ayılıb dinlə, gör heyvan nə gözəldir!  
Xoş nəgmələri dinləyən insan nə gözəldir!

1904

## GÜL

Sarı gül, ağ gül, qızılgül,  
Bağda-bağçada açıp gül  
Hər sabah səni derim mən,  
Ətrini dağıt, yayıl, gül

Çəmənə zinət olan gül,  
Ömrü az olub, solan gül.  
Bülbülün şərqilərini  
Qulaq ardına vuran gül.

Gülüm, nə gözel açıbsan,  
Gözel etir saçıbsan.  
Bürünüb kola, tikana,  
Hansı zahündan qaçıbsan?

1907

## BƏDBƏXT BALALAR

Gül budağında quş yuvası durur,  
Quş balası nizam ilə oturur.  
Müntezirdir, anası bir gəlsin,  
Ağzına birçə-birçə yem versin.  
Hifz qılsın bələdan öz balasın,  
Oxusun layla, çalsın öz havasın.  
Hanı bu quşların havadarı?  
Bir talançı gelir yuvaya sarı.  
Balalar səslərin kəsib yatır,  
Anası o zaman gelib çatır.  
Zülmə adət edən yaman bir uşaq  
Dutuban eyləyer quşu dustaq.  
Yuvada quşları qoyub ağlar,  
Kim onların anasın bağlar.  
Burax ol binəvayı-məzlumu,  
Etme bədbəxt böylə məsumu.

1907

## BƏXTƏVƏR BALALAR

İki quşdur: xoruzu, həm fəresi,  
Ayrı-ayrı cəfa çekir herəsi.  
Sazlayırlar ağac budağında,  
Ağacın handa baş budağında.  
Yumuşaq, isti bir zərif yuva,  
Eyləyib ona hər biri məva.  
Fəresi bir neçə yumurta salır,  
Gecə-gündüz yumurta üstə qalır.  
Sonra yarılib hər yumurta sıñır,  
Cücelər başlayıb zühura çıxır.  
Bu sayaq ərseyə gelir quşlar,  
Sifəti xeyli xoş, səsi xoşlar.  
Bu iki quş: xoruz, fəre indi  
Quş balasından ötrü, bil, kimdi.  
Fəresidir ana, xoruzudur ata,  
Gecə-gündüz durub yanında yata.  
Növbə ilə emek çekir quşlar,  
Cücesinə yemək tapır quşlar.

1907

## QƏLƏM

Qələm söylər ki, mən şahi-cehanam,  
Qələm əhlin kamala çatdırınam.  
Qələm söylər cəhanda hər dil ilə,  
Müsahibdir ədib kamil ilə.  
Qələm alemdir eldə xeyli kəskin,  
Qılıncdan itidir, topdan ötgün.  
Qələm bir anda Şərqiñ halın anlar,  
Diyari-Qərbən əhvalın anlar.  
Əger kəssən başın, etmez şikayət,  
Həmişə eylər əmrinə itaet.  
Qələm şakıdır o kəsdən ki, bilməz  
Onun qədrin, atar hər yana, silməz.

1907

## QURAQLIQ

Çox quraqlıq göyərtini qurudur,  
Çox yağınlıq da aləmi çürüdür.  
Bir zaman payıza yaxın yay idi,  
Yağmamışdı yağış neçə ay idi.  
Çox quraqlıq çəkirdi hər bir can,  
Hər cücü, hər göyərti, hər heyvan.  
Qurumuş yer cedar-cadar idi,  
Hava hər yerde tozlu, tar idi.  
Ağacın yarpağı saralmış idi,  
Quruyub meyvəsi qaralmış idi.  
Yatmış idi çəmən, çiçek, lala,  
Gören ağlar idi qan bu halə.  
Quşların nitqi bağlanıb lal idi,  
Tövşüyənlər qoyun idi, mal idi.  
Nə gülürdü gülün üzü fələyo,  
Nə de salmış idi bülbüle kölgə.  
Taxılın sünbülündə den yox idi,  
Kökündən yanmış taxıl da çox idi.  
Nagahdan bir bulud zühur etdi,  
Yayılb hər yanı tamam örtdü.  
Göy üzün qapqara bulud aldı,  
Göy gurladı, ildirim çaxdı.  
Saçıdı göydən yera yağış rəhmet,  
Yer üzü döndü oldu bir cənnət.

1907

## QIRQOVUL

Qırqovul ne gözəl quşdu,  
Biri bir gün koldan uçdu,  
Camalına gözüm düşdü.  
İstədim onu səsləyim:  
Qaçma, gəl səni bəsləyim.

Qırqovulum – halal heyvan,  
Boynu, başı, döşü əlvan,

16

Dağdan qaçıb, düzdə uçan.  
İstədim onu səsləyim:  
Qaçma, gəl səni bəsləyim.

Qırqovulum cüt-cüt gəzer,  
Dağı-düzü hüsňü bezer,  
Yerdə səker, göydə süzər.  
İstədim onu səsləyim:  
Qaçma, gəl səni bəsləyim.

1907

## KÜRT TOYUQ VƏ CÜCƏSİ

Fərəmi kürt basdırıldım,  
Yanını hər gün kəsdirdim,  
Yaxşı qulaq asırdım.  
Apardı quzğun cücəsin,  
Handa yaxşısın, neçəsin.

Bir ay bizim qara fərə  
Yumurtladı beş-on kərə,  
Üç həftə yatdı bilmərə.  
Apardı quzğun cücəsin,  
Handa yaxşısın, neçəsin.

Yumurtadan diri çıxdı,  
Cücəsindən biri çıxdı,  
Dalinca bir sürü çıxdı.  
Apardı quzğun cücəsin,  
Handa yaxşısın, neçəsin.

Dedim: A kürt, başın batsın,  
Apar cüçən hinde yatsın,  
Ora feryadına çatsın.  
Apardı quzğun cücəsin,  
Handa yaxşısın, neçəsin.

1907

17

## BOSTAN SEYRİ

Yaz fəsləri açılmış idi güllər,  
Çıxmışdı xiyar, təzə nubar.  
Altı yaşım o zaman olardı,  
Atam məni bostana apardı.  
Yolda atam ilə ata mindim,  
At minməyimə də sevindim.  
Bostan çox iraqda idi kənddən,  
Bostana yetişdik, endik atdan.  
Bir zorba düzü salıb hasara,  
Qazmışlar içini para-para.  
Hər səmti tamam xiyaban idi,  
Hər qisim göyərti tufan idi.  
Saç-saqqalı sarı qarğıdalı,  
Bəzərdi bostanı gül camalı.  
Almış başına dəyirmi qalxan,  
Günle dolanırdı günəbaxan.  
Əmmamə kimi herif kələmlər  
Öz canını her birisi bəslər.  
Yandan düzülübdü xeyli ləkələr,  
Bostançı çekibdi çox əməklər.  
Qarpız da, yemiş də var burda,  
Keşniş də, şüyündə, hələ turp da.  
Ancaq yetişib xiyar zamanı,  
Göstərdi mənə atam da onu.  
Gördüm xiyarı xiyabanında,  
Baxdım tağına durub yanında.  
Kendir kimi zoğlu yarpaq açmış,  
Yatmış yere, torpağa bulaşmış.  
Yarpaq başına töküb xiyarı,  
Burunda çıçekdi – rəngi sarı.  
O gecə yatıb orada qaldıq,  
Bir neçə xiyar nubar alındıq.

## TAXIL BİTKİLƏRİ

Çəltik deyir:  
Taxılların başıyam,  
Döyülməmiş naşıyam.  
Pullunun plovuyam,  
Kasıbların aşiyam.

Buğda deyir:  
Mənə buğda deyirlər,  
Çörək yapıb yeyirlər.  
Hər gün məni yeməyi  
Halva tək istəyirlər.

Darı deyir:  
Darıyam xaşxaş kimi,  
Buğdaya qardaş kimi.  
Buğdasız tekçə məndən  
Çörək bişər daş kimi.

1907

## QUŞ

Uçma, uçma, dayan, ey quş!  
Gel ol mənə hayan, ey quş!  
Səni mən bağrıma basıb  
Səhər ertə, axşamçağı.  
Sən gel mənə inan, ey quş!  
Başla, oxu, aman, ey quş!  
Sevdiyin yerdə sal məskən,  
Arabır uç gel yanımı,  
Mülküm sənə olsun vətən.  
Qaix, qon tağ ve eyvanıma,  
Qorxma məndən, ürkme məndən,  
Fərəh ver qəmli canıma.  
Tik özünə yuva, ey quş!  
Ey bizlərə mehman olmuş!

## BƏNÖVŞƏ

Qış çıxar, açar yazı bənövşəm,  
Eyler bize nazi bənövşəm,  
Hər gülün sərefrazi bənövşəm.  
Aman, ay bənövşəm, dərim səni,  
Stol üstüne qoy sərim səni.

Yer ilə yeksan eyleyir özünü,  
Gösterir bize göy, ala gözünü,  
Anlayan olmaz söhbətin, sözünü.  
Aman, ay bənövşəm, dərim səni,  
Stol üstüne qoy sərim səni.

Ətri var gözəl, sadədir özü,  
Ətrinə valeh eyleyir bizi,  
Üzselər də heç yoxdur bir sözü.  
Aman, ay bənövşəm, dərim səni,  
Stol üstüne qoy sərim səni.

Ey sehralarda bitən bənövşə,  
Fürsətin əger bir ələ düşə,  
Qoymaram ola məskənin meşə.  
Aman, ay bənövşəm, dərim səni,  
Stol üstüne qoy sərim səni.

Dəstələr bağlaram, iyələrem səni,  
Aman, ay gülüm, bəslərem səni.

1907

## QADIN KİMDİR

Cahan bir cismidir, canı qadındır,  
Yaradan cümlə insani qadındır.  
Yaşar aləm, alar feyz qadından,  
Ruhumun mənbəyi, məkanı qadındır.  
Tədavi, həm təkamül, həm tərəqqi  
Verən insana, bil, onu qadındır.

Qadın yüksəlməsə, yüksəlməz aləm,  
Yeqin yüksəldən insani qadındır.  
Hüzuru məclisə böyük şərəfdür,  
Şərafət hökmünün canı qadındır.

1907

## TƏBİƏT VƏ TORPAQ

Dünyaya gel eyle yaxşı diqqət,  
Seyr eyle nizamına həqiqət.  
Bir başqa büsat, başqa hikmət,  
Bunlar hamısı anam təbiət!

Torpaq özü nemət yaradandır,  
İnsan da ondan yaranandır.  
Heç vaxt demə xak zir-zibildir,  
Hər bir ovucu onun qızıldır.  
Axtarma sən özgə mədəniyyət.

Bir cüt öküz ilə bir xış et saz,  
Ya fəsli-payız gələndə, ya yaz,  
Bir parça yeri əməlli sən qaz;  
Sep hər cürə toxumu yərə bir az.  
Şəksiz, verəcək bize otuz qat.

Ya bir yere meyvədar ağac ek,  
Qurd və quşunu təmizlə tek-tek,  
Yay fəsli sula, nə qəhri var, çək,  
Məhsul olacaqdır onda, bişək  
Yığ onu, apar bazarda qoy sat

Ya bir yere bostan ek baharda,  
Ətrafinı saxla bərk hasarda,  
Qarpız da, yemiş də ek, xiyar da,  
Məhsulunu sat, apar bazarda.  
Hər işinə-güçünə özün çat.

1907

## PAYIZ KÜLƏYİ

Yaz uzunu canım bişdi,  
Payız girdi, qabaq qışdı,  
Külek əsdi, soyuq düşdü.  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

Külek əsir gün batandan,  
Bulud gəlir dörd bir yandan,  
Yağış vermez zərər hər an.  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

Canım külek, gözüm külek,  
Başımıza açma kəlek,  
Qoy barı-meyvəni dərək.  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

Külek əsir bağla sarı,  
Tökəcək heyvanı, narı,  
Qalacaq yaribayarı.  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

Alma, armud, heyva, üzüm,  
Ağaclarda düzüm-düzüm,  
Aman külek, eşit sözüm:  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

Dağa-daşa dumana çökür,  
Yarpaqları külek tökür,  
Ağacıları burub bükür.  
Əsmə, külek, əsmə, külek,  
Ümidimi kəsmə, külek!

## BÜLBÜL

Bahar fəsli cavan bülbül,  
Açıldı gülüstan, bülbül,  
Gülü yada salan bülbül,  
Oxu bir qədər, can bülbül!

Yazın hüsnü çəmən-güldür,  
Bənövşə, lalə, sünbüldür,  
Onun da hüsnü bülbüldür,  
Oxu, oxu, hər an, bülbül!

Yazın divanəsi sənsən,  
Gülün pərvanəsi sənsən,  
Oduna onun yanın sənsən,  
Gül başına dolan, bülbül!

Yaza yaşıł çəmən azdır,  
Bənövşə, yasəmən azdır,  
Gülün qədrin bilən azdır,  
Gül qədrini bilən bülbül!

Yaz açılmaz, gül olmasa,  
Gül olmaz, bülbül olmasa,  
Bunlar bir, yekdil olmasa,  
Çəker ah-fəğan, bülbül!

Yazın həsrətkeşi çoxdur,  
Yazı yad etməyən yoxdur,  
Həves bülbüldə nə çoxdur,  
Həmən yazdır, həmən bülbül.

Bahar eyyamı hər ilde,  
Çox halət var qızılğuldə,  
Qanib bu əhvalı bülbül də,  
Açır dil lal olan bülbül.

1907

1907

## ANANIN LAYLA SƏDASI

Balama çalsa layla bülbüllər,  
Balamı bəsləsə qızılğullər,  
Balama söyləsə şirin diller:  
— Qoy, anan da yazıqdı, yatsın, gel  
Yat balam, yat quzum, bir az dincəl.

Ciyerim parəsi, gözüm nuru,  
Dərdimin sən elaci-məşhuru.  
Qulluğunda anan pərəstardır,  
Söyləyir hamı: — Ey gözlər nuru,  
Qoy, anan da yazıqdı, yatsın, gel  
Yat balam, yat quzum, bir az dincəl.

Yaşa, boylan, sağ ol, cavan canım,  
İgid ol, ərseyə gel, oğlanım!  
Oxu, ol milletin pərəstarı,  
İndi yat yuxla, dərdə dərmanım!  
Qoy, anan da yazıqdı, yatsın, gel  
Yat balam, yat quzum, bir az dincəl.

Aqıl ol, çat kamala, ey oğlum!  
Alım ol elmi-həfə, ey oğlum!  
Mərifət məktəbində xoşbəxt ol!  
Uğrama heç zəvalə, ey oğlum!  
Qoy, anan da yazıqdı, yatsın, gel  
Yat balam, yat quzum, bir az dincəl.

## NƏSİHƏT

Oğul, canım-ciyyərim,  
Dur, məktəbə aparım.  
Oxu, çekim xərcini,  
Mənim səbri-qərarım.  
Aman, aman, övladım,  
Gözle, batmasın adım.

Oğul, gel get məktəbə,  
Fikir ver hər mətləbə.  
Əqlin-kamalın olsun,  
Qoşulma biədəbə.  
Aman, aman, övladım,  
Gözle, batmasın adım.

Gece-gündüz çalış, get,  
Şagirdlərə qarış, get.  
Ciddi-cəhdə sən oxu,  
Dərsə, elmə alış, get.  
Aman, aman, övladım,  
Gözle, batmasın adım.

Məktəbinə əziz bil,  
Davam et bir neçə il.  
Öyrən, balam, ol alım,  
Qalma avam, cahil.  
Aman, aman, övladım,  
Gözle, batmasın adım.

1907

## ÇOBAN

Davud ismində bir nəfər aşpaz  
Olmuş idi xəyanət əqli bir az.  
Ağası qovlamışdı qulluqdan,  
Gedib olmuşdu sərkərə çoban.  
O güdürdü öz qoyun sürüsün,  
Hər gün əskildirdi bir-ikisin.  
Söyləyirdi camaata Davud:  
“Dadambdır qoyunlara bir qurd,  
Sürüye gəlmış Allahın qəzəbi,  
Öldürən yoxdur belə biadəbi”.  
Eşidən hırslınidir öz-özünə,  
İnanıb Davudun şirin sözünü.  
Yağıdır qurd, deyirdilər, qoyuna,  
Xalq məəttəldi belə bir oyuna.  
Meşəni basqın etdirib hər dəm,  
Qoydular pusquda neçə adəm.  
Alaçıqda nə tövr isə hər gün  
Davudun bişmişı ət idi bütün.  
Gah bozbaş bişirirdi, gah kabab,  
Gah dolma bişirirdi, gah qutab.  
Qurdu kənd əqli burda karı görüb,  
Qurda lənət yağış kimi töküb,  
Aranırdı meşə, düzən, dağlar,  
Molla da qurdun ağıznın bağlar.  
Bir əser zahir olmadı qurddan.  
Soruşan yoxdu bircə Davuddan:  
“Nə üçün qurda atmışan böhtan,  
Sən özün qurd imişsən, ey çoban!”

## TƏNBƏL

Oyan qəflət yuxusundan,  
Gəl əl götür yaman gündən,  
Yapış get bir iş ucundan,  
Dava tap dərdinə, tənbəl!  
Çix o rahat otağından,  
Düş əvvəlki damağından,  
Yapış kəsbin qulağından,  
Qulaq ver bir mənə, tənbəl!  
Bu tənbəllik pis adətdir,  
Çek əl bundan, xecalətdir,  
Çalışqanlıq nə dövlətdir,  
Ayıl, ey binəva tənbəl!  
Yonəl, get məktəbe sarı,  
Öyrən bütün ən yaxşı asarı,  
Oxu, elm əqli ol, barı  
Dedirme adına tənbəl.  
Oxu elmi, işiqlan bir,  
Yaxıl elm oduna, yan bir,  
Avam qalmaqdan utan bir,  
Bax öz əhvalına, tənbəl!  
Olar hər yuxlayan qafıl,  
Qalar hər kəsbən cahil,  
Bunu çox pis, yaman iş bil,  
Cəfa bas canına, tənbəl!

1907

1907

## ZİYALAN

Cəhana dərd sənsən, cahil olsan,  
Xeyirsizsen, zərərsən, cahil olsan,  
Sərasər məhz şərsən, cahil olsan,  
İşıqsız bir fənarsan, cahil olsan,  
Fənarın şamını tax da, ziyan!

Fərqi yoxdur kişi ol, ya qadın ol,  
Bərabərdir, səy et, ayıq ol,  
Durma, çalış, cəhaletdən xilas ol,  
Yetiş ürfana, yüksəlişə əsas ol,  
Yorulma bircə an əsla, ziyan!

Gecikmişsen, qulaq vermə bu hala,  
Demə: "Ömrüm keçib getmiş zavala",  
Ulaş çat mektebə, dərse, cəlala,  
Elmi-arın çək ağuşı-vüsala,  
Aliş yan, yanğı sal, gurla, ziyan!

Mitil tek yuxlama, yatma bucaqda,  
Uzanma xestələr tek sən yataqda,  
Cəhalət içre kor qalma qiraqda,  
Bu tənbəllik canındaydı bayaq da,  
Göye fişqir sən fişəng tek, ziyan!

Bu dünyanın səfəsi elmdir, elm!  
Dəndlərin dəvəsi elmdir, elm!  
Qarənlıqlar ziyası elmdir, elm!  
Həyatın məcrası elmdir, elm!  
Əzəli, tamamı elmdir, elm!  
Bunu sən də anla, bil, ziyan!

## FƏSİLLƏR

Qar gedər, yer açılar,  
Göydən rəhmət saçılard,  
Çəmən, çiçək açılar,  
Bil, bu hansı fəsildir.

Quşlar bala balalar,  
Maldar ot-əlef çalar,  
Sünbül çıxar, dən olar,  
Bil, bu hansı fəsildir.

Meyvə dəyib dərilər,  
Xırman-taxıl döyüller,  
Aləm behiştə dönər,  
Bil, bu hansı fəsildir.

Qar aləmi ağardar,  
Xalq malı dama salar,  
Her evdə ocaq yanar,  
Bil, bu hansı fəsildir.

Üçü bize yağıdır,  
Üçü cənnət bağıdır,  
Üçü yiğib gətirir,  
Üçü vurub dağıdır.

1912

1907

## YAĞIŞ

Yağış gəlir yağa-yağa,  
Yarəb, yağa bizim bağa,  
Çəmən, gülə, dağa, düzə,  
Yeri doyunca içirə.  
Ey aləmin canı yağış!  
Yağ, islat dünyani, yağış!

Hava hərdəm gözəlləşə,  
Aça çiçək çəmən, meşə.  
Yağmur yağış, günəş doğa,  
Çıxa əkinçilər işə.  
Ey aləmin canı yağış!  
Yağ, islat dünyani, yağış!

Bostançılar, əkinçilər  
Yaz olanda yağış dilər.  
Yerə, yurda toxum əker,  
Ağacların dibin qazar.  
Ey aləmin canı yağış!  
Yağ, islat dünyani, yağış!

Əkin elin süfrəsidir,  
Taxıl qeybi xəznəsidir.  
Öküz, kotan, mala, toxum.  
Xalqa ruzi toknəsidir.  
Ey aləmin canı yağış!  
Yağ, islat dünyani, yağış!

## SÖHBƏT

Yaz olanda yağar yağış,  
Otlar uzanar bir qarış,  
Qaranquş eylər sıfariş:  
— Mən sizə qonaq gələcəm,  
Olsun ki, sabah gələcəm.

Yaz olanda aşar güller,  
Baş çıxardar qərenfillər,  
Xəber göndərər bülbüllər:  
— Mən sizə qonaq gələcəm,  
Olsun ki, sabah gələcəm.

Yaz olanda çölün düzü,  
Heyvanlara verər ruzu,  
Bunu qanib deyər quzu:  
— Mən sizə qonaq gələcəm,  
Olsun ki, sabah gələcəm.

Yaz olanda çəmən, çiçək  
Çox gözəl olur, çox göyçək,  
Sabah açılsın bir görək.  
Mən sizə qonaq gələcəm,  
Olsun ki, sabah gələcəm.

Meylin var isə ədəbə,  
Yaşayacaqsan şərəflə,  
Dur get hər gündə məktəbə.  
Mən sizə qonaq gələcəm,  
Olsun ki, sabah gələcəm.

1912

## KEÇİ

Başda uzun buynuzları,  
Yekəsaqqal, tükü sarı  
Keçim gedir dağ yuxarı.  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

Keçim, qurda rast olmayasan,  
Qabağında müc qalmayasan,  
Bizi əngələ salmayasan.  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

Sensən sürünen seyizi,  
Gəzir sürü sənsiz düzü,  
Cana getirdin sən bizi.  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

Keçim gedir nə hal ilən,  
Zorba, şələ saqqal ilən,  
Daldə bir sürü mal ilən.  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

Keçim dırmaşar qayaya,  
Gezer otun yeyə-yeyə,  
Bir kes yoxdur ona deyə:  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

Keçim, adın Qurban ağa,  
Yavaş-yavaş en aşağı,  
Gözel xanım səni sağa.  
Aman, a keçim, a keçim,  
Dayan, a keçim, a keçim!

1912

## DURNA

Ey havada uçan durna,  
Bizi qoyub qaçan durna.  
Get, xoş gəldin, səfa gəldin,  
Geləcəksən haçan, durna?

Göy çəməndə gəzən durna,  
Su üstündə süzən durna.  
Gəl bir, gözüm görsün səni,  
Al yaşla bəzən, durna!

Getmə, getmə, gözüm durna,  
Sənə var bir sözüm, durna.  
Sən gedəndə necə sənin  
Həsrətinə dözüm, durna!

1912

## GÜL NƏĞMƏSİ

Bir taze cavan seyre çıxıb, gəzdiyi bağda  
Gördü açılıb gülləri hər yanda, baharda.  
Reyhan, qərenfil gülü, elvan çiçeklər  
Yaşıl çəmənə etir saçib, cennətə benzər.  
Gül şaxına qonmuş, oxuyur bülbülü-nalan,  
O bağa saçır atəsi-eşqin dili-suzan.  
Bu hüsni-behiştı bu təbiətdə görüb o  
Əl atdı gülün bit xəzəlinə yahu.  
Batdı əline şax gülün xar tikani,  
Səthi-çəmənə axdı onun qırmızı qanı.  
Qan tökmə, dedi, mərhəmet et, qaçma, üzül gel,  
Ünsiyyətin olsun, burax o xarı, qızılıgül!

1914

## ANA KİMDİR

Əzizim, kim sizi doğub böyür,  
Qul kimi qabağınızca gedir,  
Kim sizə güclü mehribanhıq edir?  
O gözəl, nazlı, mehriban ananız,  
O sizi bağırına basan ananız!

Kim sizi yaxşı doydurub içirir,  
Kim size dadlı rızqılər bisirir,  
Kim sizə, hər nə lazıム isə, verir?  
Balanın qeydində qalan ananız,  
O sizin odlara yanmış ananız!

Kim çəkir sizlərə keşik gecələr,  
Kim yerində oturur dik gecələr,  
Gah qurur nənni, gah beşik gecələr?  
Sizi candan əziz tutan ananız,  
Göz önünde sizə baxan ananız!

Kim sizi hifz edir bəlalardan,  
Əl çekib qohum və əqrəbalardan,  
Qaçmayıb çövürdən, cəfalardan?  
O zəhmətkeş yazıq, cavan ananız,  
Canı candan sizə yanmış ananız!

Kim pərəstar olur size axşam,  
Kim yuxunu özünə edir haram,  
Kim çalışmaqdadır bila aram?  
O yazıq, bineva çoban ananız,  
Canını odlara yaxmış ananız!

Kim sizə xəstə halinizda baxar,  
Yeməyin, içmeyin bütün buraxar,  
Sübħedek yuxusu gözündən axar?  
Ciyeri od tutub yanmış ananız,  
Baladan ötrü can qoyan ananız!

Kim sizin paltarı yuyub yamayar,  
Kim sizin üçün xeyir-dua oxuyar,  
Kim sizə mərifət, nə isə deyər?  
Tifil iken tərbiyə alan ananız,  
Mərifət lezzətin dadan ananız!

Şəki, kimdi yazar bu əhvalı,  
Eləyir sizi elmdən hali,  
Söyləyir sizə bu günü və iqbalı?  
Tərbiyə rəmzin qanan ananız,  
Kamile, alimə olan ananız!

1914

## QADIN ŞƏRQİSİ

Bu gülşəni-dəhrin gülü, xəndanı qadındır,  
İzzü şərəfi, şövkəti, həm şanı qadındır.  
Gün tek verir afaqa ziya mərifətilə,  
Ərkəklər alan ol işğın kanı qadındır.  
Ağuşı onun məktəbidir öz övladına,  
Elmi-ədəbin əqil dəbistanı qadındır.  
Qaimdir onunla bəşəriyyət, gələcəkdə  
Nəslə yetirən elmlı cavani qadındır.  
Ərkəkələ qadından müteşəkkil bəşəriyyət,  
Lakin onun ədəb-mərifət şəni qadındır.  
Qadın anamızdır, yüksəlməlidir o hər an,  
Təqdirə layiq o ülvî bəşər qadındır.

1914

## BİR QIZIN SUALI

Sordu bir ismi molladan bir qız:  
“Nə üçün oğlan elm alır yalqız?  
Nə olar biz de elmi öyrənsək,  
Oxuyub emri-şərimiz bilsək?  
Elm insan üçün şərafətdir,  
Alım olmaq bir özgə nemətdir!”  
Dedi molla ki, ey həya kəni,  
Oxu yalnız savadi-Qurani.  
Yazı yazmaq haramdır arvadə,  
Yazsa, namusunu verər bade.  
Arvadin elminə lüzum yoxdur,  
Yazı bilməzsə, heç sözüm yoxdur.  
Bu sözü çün eşitdi qız ondan  
Dedi: “Çixma, a molla, imandan.  
Sormuram mən sonin təsəvvürünü,  
Mənə şərh etmə öz təfəkkürünü”.  
Bunu molla eşitcək ol qızdan,  
Dönmedi şərh qıldıği sözdən.  
Dedi: “Mən sahibşəriətinəm,  
Alimi-kaşifi-həqiqətinəm.  
Arvadin əqli, dini naqisdir,  
Yazı yazmaq onun üçün pisdir”.  
Qız baxıb molların quru sözüne,  
Söylədi eybini onun gözüne:  
“Əmri-nahiye hamı mükəlləfdir,  
Hansı işdə kişiler əşrəfdir?  
Kişi, arvad təfəvüti yoxdur,  
Hər birinin fezileti çoxdur.  
Ata er ise, arvadı anadır,  
Nəsil üçün arvadin adı anadır.  
Ey kişi, sen de olmusan anadan,  
Razi olma anan qala nadan.  
Hər biri qoy azad həyat görsün,  
Məgər insan deyildir arvadlar?”

Mərifətdən neçin kənar tutular?  
Nə üçün elmi sən haram eylədin,  
Biz ünas əhlini avam eylədin?  
Əl götür biesas fitvadan,  
Qorx, aman, molla, qəhri-mövlədan”.

1914

## DURNA ŞƏRQİSİ

Yaşılbaşlı durna quşum,  
Sənsən dərdimin çarəsi.  
Götür məni, ərşə uçum,  
Təbiətin mahparəsi!

Dağı-daşı aşib keçək,  
Yetir məni muradıma.  
Yaylaların suyun içək,  
Durnam, gel çat imdadıma.

Şehralarda gəzəcəksən,  
Mən yazığam, aman durna.  
Dəryalarda üzəcəksən,  
Sən gel mənə inan, durna.

Aman, durna, canım-gözüm, canını-gözüm,  
Sənə budur axır sözüm, axır sözüm.  
Uçur məni, uçur məni, uçur məni,  
Dəryalardan keçir məni, keçir məni.

1914

## BACILARA XİTAB

Ey günü qara, işi ah ilə əfəqan bacılar,  
Həli heyvana münasib, adı insan bacılar,  
Ey gözü kor analar, xanəsi viran bacılar,  
Tökəmeyin göz yaşı yaslarda kənar adəm üçün,  
Hər kəs öz halına olmalıdır giryan, bacılar.  
Mərifətli ananın tərbiyesi övlada  
Başqa təsir verər, hikmetini qan, bacılar.  
Cır ağac olmasa peyvənd, verər meyvə acı,  
Abidar olmağa yox meyvədə imkan, bacılar.  
Elmsız bir anadan başqa cür övlad olmaz,  
Hər təbiət çəkəcək əslinə, mütləq, bacılar.  
Necə ki, söylədi şerində Füzuli atamız:  
“Lel olarmı qara daş, eylesən al-qan”, bacılar.  
Əgər əbnayı-vətən qalsa cəhalətdə, səbəb  
Ən qabaqcə anadır qalmaqdə nadan, bacılar.  
Atasılı anası olsa avam, övladın,  
Qalır övlad da avam, bisəmər heyvan, bacılar.  
Ata övladına zülm olmayı layiq görəməz,  
Qoymaz övladını heç vəqt də giryan, bacılar.  
Atalar qızlarına şəfqət edib, rəhm etsə,  
Oxudar məktəb açıb elmle ürfan, bacılar.  
Olsa hər ailəmiz bir mədəniyyət ocağı,  
Mərifət mərkəzi bir mənbəi-ürfan, bacılar.

1914

## MƏKTƏB NƏĞMƏSİ

Məktəb sənəe nicat yolun göstərər,  
Həyat yolun, məmat yolun göstərər.  
Məktəb sənəe qanmadığını qandırar,  
Cəhalətin cəbhəsini yandırar.  
Hürriyətə fürset yolun göstərər,  
İstibdada lenət yolun göstərər,  
Bu dünyanın cənnət yolun göstərər,  
Elm nuru qəlbin işıqlandırar.  
Xəyal eyle, yaxşı yanaş məktəbə,  
Bu yol səni tez çatdırar metləbə.  
Məktəb sənin gözün işıqlandırar,  
Şərri pozub, xeyrin hökmünü yazar.  
Həvəs ve inamlı getsən məktəbə,  
Yetişərsən elmə və mərifətə.  
Məktəb xalqa irşad yolun göstərər,  
İnsan tek yaşamaq yolun göstərər.  
Qanad verər uçub da ucalmağa,  
Məcbur edər zalimləri qaçmağa.  
Cəhalətin firqəsini at, gözüm,  
Çalış ali derəcəyə çat, gözüm!  
Elm, ürfan tanidacaq özünü,  
Qandıracaq sənəe hər bir sözünü.  
Məktəb açar bəsirətin gözünü  
Təbiətin hikmet yolun göstərər.  
Qarşıda açdırar səadətin yolun,  
Çəkiclə zindana qüvvətli qolun  
İşlətmeyin üsulunu göstərər.  
Şəki verib maarifə fikrini,  
Sair şeyə sərf eyləməz zikrini,  
Əhli-vicdan edər bunun şükrünü,  
Avamlara nicat yolun göstərər.

1914

## CÜTÇÜ

Qaldırır kotanın qulağın cütçü,  
“Hiş!” – deyib durguzur ulağın cütçü.  
Hayqırır kelinə: “Aslanım, yeri,  
Maralım, məstanım, ceyranım, yeri,  
Ümidim, öz arzum, öz canım, yeri”.

Dincəldir arabı ulağın cütçü,  
Bol verir həm otun, alafın cütçü.  
Şumunu qurtarıb çekir malasın,  
Aritlar kötükdən, daşdan talasın  
Seçib toxumunu, çekir cəfasın.

Qızardır gül kimi yanağın cütçü,  
Qalayıb evində ocağın cütçü.  
Traktor gəlməmişdir yeri sökməyə,  
Dirmix çəkib, şuma toxum səpməyə,  
Cütçülərə abadanlıq tikməyə.  
Bağlamanaz patava, dolağın cütçü,  
Bulamaz batdağa dolağın cütçü.

Doldurub anbarın, çardağın cütçü,  
Bəsləyər əyahın, uşağın cütçü.  
İgid tek bəzəyir bağı, bostanı,  
Yığır, yiğisdirir bağı, meyvanı,  
Rahat olur qışda cütçünün canı.  
Saxlayar evində bol sağın cütçü,  
Yeyər-içər südlü qaymağın cütçü.

Fəhlənin özüdür öz hökuməti,  
Özüyün qazanır vari-dövləti,  
Qaldırıb qırımızı bayrağın cütçü,  
Saxlayır çekici-orağı cütçü.

## ƏKİNÇİ VƏLİYƏ MÜJDƏ

Bir cüt natəmiz quyruqlu dana  
Qoşardı xışına Veli yan-yana.  
Eşərdi həftədə bir faiz yeri,  
Qazırkı həm yaz, həm payız yeri.  
Şeperdi toxumun, ekib talasın,  
Sürərdi malasın, çəkib alasın.  
Zəhmetin çəkerdi hər il əkinin,  
Nəhayət, götürüb orağın, çinin  
Bicərdi, bağlardı dərzini Veli,  
Salardı xırmanı, qoşardı vəli.  
Döyərdi,sovurardı... alardıancaq,  
İllik azuqəsin bire-beş çanaq.  
Qazardı bu sayaq iynəylə gorun,  
İndi bir siz gedin Vəlidən sorun:  
– Vəli, danış, Vəli, keyfin necədir?  
İnqilabdan sonra işin necədir?  
Deyirlər, traktor gəlibdir sana,  
Çatırımı o maşın sənin dadına?  
– Alt-üstə çevirir yerin təkini,  
Asana çıxarıb bütün əkini.  
Hara dönsə üzü, oranı sökür,  
Torpağın alt qatın üstüne tökür.  
Yeri pambıq kimi eyləyir pardaq,  
Göz açıb yumunca işləyir qoçaq.  
Hər işin bitirib toxumun saçır,  
Cütçünün hər qisim müşkülün açır.  
Taxılı biçəndə belini bağlar,  
Beli bağlı dərzi qirağa tullar.  
Bire-yüz qat bol məhsul alınacaq,  
Təsərrüfat günü-gündən artacaq.  
Bu sözü söyləyib oynadı Vəli,  
Belində bir əli, göydə bir əli.

## MARAQ ƏHLİNƏ CAVAB

Gördü bir gün məni maraq əqli,  
Dedi: "Kəşf eylə arzuyi-dili,  
Bu qədər ki, qələm yürütmüşsən,  
Ölü məktəbləri diriltmişsən.  
Ədəbiyyatda inqilabın var,  
Nəşr olunmuş çoxlu kitabın var.  
Sərf edibsen maarifə canın,  
Olmusən güzgüsü hər insanın.  
Olmusən dramnəvis ve şair,  
Tutmusən adət qəbiyi həqiqir.  
Nədir indi sənin mükafatın,  
Nədi vicedanına müracatın?  
Söyle, arzuyi-təbietin göstər,  
Biz də ondan verək maraqə xəber".  
Şaki verdi cavabını böyle:  
"Sən də əqli-maraqə get söyle.  
Mənim ömrüm fənayə maildir,  
Qəlbim ancaq bu fikrə qaildir.  
Suretən cismi tərk edərsəmse,  
Mənevi aləmə gedərsəmse,  
El üçün sərfi-himmət eyləmişəm,  
El görən cəbrə "zülm" söyləmişəm.  
Dağ başı dikdirə gömülə bədənim,  
Onadır arzuyi-ruhi-tənim.  
Seyr edib gözlərim cahamı görər,  
Bəxtəvər ömri-cavidanı görər.  
Bu mənim arzum, mükafatım,  
Şərəfim, şöhrətim, məcazatım".

1925

## NƏLƏR GÖRDÜM

Ayıldım baxdım ətrafa, cəhalətdən nələr gördüm,  
İtirmiş izzəti-milliyətin ali-beşər gördüm,  
Duzağı-zülmə boğazın keçirmiş hər nəfər gördüm,  
Buraxmış fürsətin, hürriyyətin ziri-zəber gördüm,  
Nelər gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Cəfaçü müstəbidlər zülmü damın hər tərəf qurmuş,  
Güzərgahi-rəyasətdə kəməndi zülmilə durmuş,  
Fəqir, bineva zəhmətkeşi həm soymuş, həm soydurmuş,  
Əsiri-zülm olub bu binevalar boynunu burmuş,  
Dilər imdad zalim xalıqindən pürkədər gördüm,  
Nelər gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Mühitimdə dolaşdım, məktəbin asarı gördüm yox,  
İbadətxanələr, meyxanələr hər yanda həddən çox,  
Əqidə sadə, dini mövhumatdan başqa bir şey yox,  
Dedim, va millətə, va millətə, yazılıq sənə, ox! ox!  
Cəhalət zülmündən hər yerde can verən karı kor gördüm,  
Nelər gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Yanaşdım məktəbin təsisinə, səs gəldi: Yox, olmaz,  
Hökumət rus dilindən başqa dildə məktəb açmaz,  
Şəriətdən savayı, başqa elmlərdən birin qoymaz,  
Mən də dərs kitabların yazıb, həm nəşr eyledim az-az.  
Üsuli-sövti təlimi yaratdım, çox səmər gördüm,  
Nelər gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Durub əski fikirlərlə cihada, inqilab açdım,  
Müəllimlər yetirdim, təzəliklər toxumunu saçdım,  
Məni təqib edən düşmən əlindən Qoriyə qaçdım,  
Orada gürcü hürriyyət perestarı ilə rastlaşdım.  
Dağıstan, İran, Türkiyəyə etdim çox sefər, gördüm,  
Nelər gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Dəxi gördüm qadın, ümmül-beşər xak ilə yeksandır,  
 Cəhalətdə, əsaretdə eziymiş misli-heyvandır,  
 Yaşar məhbuslar tək bağlı, ev onlara zindandır,  
 Günü qara, əri hakim, özü məhkumi-giryandır.  
 Cəhənnəm ateşi büryan edən əhli-zəber gördüm,  
 Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Diyarı-Şərqiñ əhli-dəsti istismariden aciz,  
 Yemişdir zərbeler əgyaridən, həm yaridən aciz,  
 Əzilmişdir təpik altında, hər qəhharidən aciz,  
 Qalibdir elmsız, sənətsiz, karidən aciz.  
 Uçub kaşanəsi avarə gördüm, dərbədər gördüm,  
 Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Hərə bir növ almış yanın sağmal ineklər tək,  
 Çıxardar şirəsin, qoymazlar balın pətəklər tək,  
 İşa məcbur edər, yüklər onu haşa eşşəklər tək,  
 Bu məzlumun asarlar başına noxta həpəndlər tək.  
 Gürühi-müftəxor zəhmətkeş qanın əmer gördüm,  
 Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Xəyal etdim ki, getdikcə maarif intişar eylər,  
 Xəlayiq əl çəkər səmti-cəhalətdən, fərar eylər,  
 Məktəbin rövnəqinə pullular nəqqdi-nisar eylər,  
 Bunun eksin görən düşmən bu halə iftixar eylər.  
 İli ildən, ayı aydan, günü gündən betər gördüm,  
 Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Yazılı qoydum neçə asar mən sehnei-tamaşaaya,  
 Sataşdım cümlə əfradi-kübara, ərsi-əlaya,  
 Əre, arvada, əsnafa, bəyə, məmura, mollaya,  
 Nə gördümse, alıb eksin, həqiqət çıxdı ortaya.  
 Tamaşaçıları bizəvq gördüm, bixəbər gördüm,  
 Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

## XƏZAN VƏ BAHAR

Əcəb nə keçdi o dövran, əhaliizar idi,  
 Nə qəlbə şad, nə ruhunda bir fərəh var idi,  
 Sürur, zövq nedir anlamazdı, əgyar idi,  
 O əsr lənətə layiq, zamanei-çar idi;  
 Tamam varlığım ilə həyatım ağlar idi;  
 Bütün o dövrdeki xatiratım ağlar idi.

O əsri-şumidə görmüşdü xəlq zülmü cəfa,  
 Səhifei-ədyan – nəzm, nəsrü inşa,  
 Hüzn, əlem və qəm, fəğanü məla,  
 Cahani çulğamışdı sədai-vaveyla.  
 Ümid bəslədiyim kainatım ağlar idi,  
 Bütün o dövrdeki xatiratım ağlar idi.

Cüyüldəşirdi kamançam, sızlaşırkı tarım,  
 Müğənni ağladar idi təranəsilə yarım,  
 Bu hicr əlində əsirəm, ne edim, haraya varım?  
 Bu ahü zardan artıq qoyun ölüm qurtarım.  
 Dədikcə, çölləməsile bayatım ağlar idi,  
 Bütün o dövrdeki xatiratım ağlar idi.

O nəzmi alsan ələ, yas idi, müsibət idi,  
 Nəsrə meyil eylesək, dərd idi, kündüret idi,  
 Hər qelbə bir nezər atsaq, qəm idi, möhnət idi,  
 Hər məclisə güzar etsək, tamam kəsalet idi.  
 Ümum nifretə bayis həyatım ağlar idi,  
 Bütün o dövrdeki xatiratım ağlar idi.

Həmişə göz yaşı tökməkdi elliyin peşesi,  
 Fəğanü zar ilə keçməkdə gündüzü-gecəsi,  
 Yaşamağa yox idi heç bir kəsin hevəsi,  
 Çıxırkı her bacadan göylərə “vaveyla” səsi.  
 Bu tövr yasa batan əsre zatim ağlar idi,  
 Bütün o dövrdeki xatiratım ağlar idi.

Heyatın hər cəhati cəbr idi, fəlakət idi,  
Xəlayiqi bürüyən fəqr idi, səfələt idi,  
Ümid üzülmüş idi, səbrə də nəhayət idi,  
Ancaq gözətləməmiz böylə bir ədalət idi.  
Deyərdi xəlq, gələrmi nicatim, ağlar idi,  
Qələm tökərdi qara yaş, davatım ağlar idi.

Gelib yayıldı cahana nicat qəhqəhesi,  
Deyib bir-birinə kainat qəhqəhesi,  
Basıb xəlayiqi təzə həyat qəhqəhesi,  
Hər evdə zülm əvəzinə, şadlıq qəhqəhesi.  
Yox oldu zülüm ağası, zəhmətin zamanı gelib,  
Əməkçiye qoyulan qiyemetin zamanı gelib.

Əməkçi firqəsi aldı hökumətin əlinə,  
Bütün sənayeni, əmlaki, serveti əlinə,  
Maarifü mədəniyyətlə hikməti əlinə,  
Yetişdi sosializmin seadəti əlinə.  
Yeni həyat ilə hürriyyətin zamanı gelib,  
Əməkçi aləminə vəhdətin zamanı gelib.

Qızıl qələm ədəbiyyata təzə can verəcək,  
Bütün həqiqəti-əhvaldan nişan verəcək,  
Əməkçilərdəki məskurələrdən yanan verəcək,  
Əsrlərə əsrə müvafiq məzmun, şan verəcək.  
Fəğan ve nalənlərə nifrətin zamanı gelib,  
Sürur, zövq, fərəh, behcətin zamanı gelib.

Nə bülbüle eşq, nə gül dastanı lazımdır,  
Nə veslü hicran, nə ahü fəğan lazımdır,  
Nə sərv qədli gözəl, nə qaşı kaman lazımdır,  
Nə də belə məsxərə sözləri yanan lazımdır.  
Bunu unutmaq üçün inamın zamanı gelib,  
Yeni heyata yeni xidmətin zamanı gelib.

Qızıl qələm yanaşar hər qisim vüquata,  
Nə ərşə, kürsə çıxar, nə aləmi-xəyalata,

O heç fikir verməz puç, yalan mənəviyyata,  
O, həqiqəti çıxarar aşkara, isbata.  
Çürük əqidələrə zərbənin zamanı gəlib,  
Bəşərin mənafeyinə xidmətin zamanı gəlib.

Nə cin, nə div, nə şeytan, nə qulyabani,  
Nə fal ve tilsim, nə cadu, nə çərxi-dövrəni,  
Nə növbənöv xəyaləti-qeyri zövqi-insani,  
Nə xeyir və şer, nə qəzavü qədər yazar anı  
Ki, hər təbiəte ciddiyyətin zamanı gəlib,  
O köhnə "həllə hüşə" lənətin zamanı gəlib.

Çekil, çekil, kiri, dur, Şəki, hər şikayətdən,  
Qələm yürütdün bəsdir o əsrdən, o bidətdən,  
Alıb qızıl qələmi sen də yaz həqiqətdən,  
Bir az tekamülə doğru yürü bu sənətdən.  
Həyat başa varıb, hicrətin zamanı gəlib,  
Cavanlar ilə firqətin zamanı gəlib.

1927

## KİMDİR O MÜFTƏXOR?

Kim ki, xışın qulağından tutmadı,  
Cütün sürüb toxumunu atmadı,  
Öz vaxtında hər işinə çatmadı,  
Müftəxordur, müftəxordur, müftəxor!

Biçin düşdü, biçininə getmədi,  
Tenbelleşdi, dərzin ələ almadı,  
Öz vaxtında xırmanını salmadı,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, bilməz tarla nədir, zəmi nə,  
Mala, kotan, vel dəyməmiş əlinə,  
Çörek gərək heç dəyməyə dilinə,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, düşmez bağ-bağçanın səmtinə,  
Tenbel gəzər, qalmaz meyvə dərdinə,  
Ağacların əsla qalmaz qeydinə,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, bilməz külüng nədir, bel nədir,  
Əkinçi nə, biçinci nə, el nədir,  
Göyərtiye muzu nədir, yel nədir,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, bilməz əkməyi kim becerir,  
Çeltik harda, bugda harda göyərir,  
Kim toplayır balı, yağı hardan gelir,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, bilmez çəkic nə, zindan nədir,  
Səkkiz saat iş nə, zəhmət, tər nədir,  
Atəş yanmış küre nə, giryān nədir,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, bilməz hardan gəlir yeməyi,  
Kim toxuyub verir ona köynəyi,  
Heç görməyib ömründə işləməyi,  
Müftəxordur, müftəxordur, müftəxor!

Vətən verər ruzumuzu, işləsək,  
Ana kimi baxar bize, bəsləsək,  
Kim ki, bunu qanmaz, min gün söyləsək,  
Müftəxordur, müftəxordur, müftəxor!

Kim ki, nə fehlə, nə də əkinçidir,  
Nə bir peşə sahibidir, işcidir,  
Zəhmətkeşlər qarşısında nəcidi?  
Müftəxordur, müftəxordur, müftəxor!

İş evidir dünya, gözüm müftəxor,  
Zəhmət çeksən, yoxdur sözüm, müftəxor,  
Hiyləbazdır yalnızca o müftəxor,  
Müftəxordur, müftəxordur, müftəxor!

İzin verin sayım müftəxorları,  
Xəlq içinde vardır hələ zorları,  
İnqilab üzəmədi gorbagorları,  
Müftəxordur, müftəxordur, müftəxor!

1928

## MİRZƏ FƏTƏLİ AXUNDZADƏYƏ XİTAB

Qiyam et, gözlerin aç, bax, bu əsri axtaran Mirzə!  
Səni təqdir edir, təzim edir el, kamuran Mirzə!  
Cahan, hər yerde tamaşgahın idi bir zaman, Mirzə!  
Onun rəssamı idin, toxımı saçdırı ələman, Mirzə!  
Di gəl məhsulunu dər, bağlı-elmə bağlıban Mirzə!


Tanırımlı əsri-mənhus səni, ey dahiyi-dövran,  
Gözü, fikri, dili bağlı, qolu bağlı olan insan?  
Təhəmmül etmədin, bar-bar bağirdın göstərib nöqsan,  
Sənin yazdıqlarından istifadə etmədi insan.  
Keçib indi o dövran, gəldi bambaşqa zaman, Mirzə!

Yaratdırın türk üçün türkün həyatın göstəren səhne,  
Onu sadə oyuncaq məclisi sandı yetən səhne,  
Tamaşaçıları güldürdü ancaq mən görən səhne,  
Bu əsrə dərsi-qeyrət, dərsi-ibret verən səhne.  
Vücudun güzgü tek hər kəs görür onda, inan, Mirzə!

Sənin asarı-əşarın çıxıb dünyaya nəşr oldu,  
Gözəl simasan, eşqin zövq ilə qəlbimizə doldu,  
Vücudun heykəli el qarşısında izzətin oldu,  
Təerrüz daşlarından söylə, ey dahi, sənə noldu?  
Diz üstə çökdü istedadına əhli-cəhan, Mirzə!

Bütün Şərq aləmini çulğamışdı fikri, namusun,  
Minillik yuxudan qaldırmaq idi eli məqsudun,  
Səni qurşaq kimi sarmışdı cəlladınlı cəsusun,  
Galib bir öylə dövran, onlar olmuş indi kabusun.  
Fexarət eylə, ey sahibqələm, sahibzəban Mirzə!

Mənim tek şaki oldun, əsri-cəhlin zülmətin gördün,  
Əsarət çulğamış Şərqiñ halını, hikmetin gördün,  
Əməkçi kütlösünün zülm içinde zillətin gördün,  
Yaxıldın, yandın atəş tek, sən ancaq töhmətin gördün.  
Ucal indi ucaldıqca, gəl al namü nişan, Mirzə!



1928

## XƏYAL

Gedirdi bir kişi ciyinnde bir tūfəng yolda,  
Bir az kənarda yatmışdı tülkü bir kolda.  
Tüfəngi çəkdi görən tek kişi, təsəvvür edib  
Dedi öz-özünə, bir qəder təkfir edib:  
“Bunu atıb sataram, xeyli pul olar ondan,  
Qoyun alıb o pula, bəslərəm bəqədrimkan.  
O da hər il doğub artar, yataq olar, şəksiz,  
Yeyib göy otlağı yaylaqda, çəğ olar, şəksiz.  
Onun mədaxiline ev tikib, həm evlənərəm,  
Neçə uşağım olar: Əhməd, Qədir və Kerəm.  
Cavanlaşar yetişən hər biri uşaqların,  
Mənim kimi kişinin axırı görər karın.  
Biri gedər əkinə, o biri gedər qoyuna,  
Belə kamallı uşaqlarımın dönüm boyuna”.  
Bu tövr nərə vurub tülküni qaçırdı kişi,  
Xəyala tövr verib, qışqırıb bitirdi işi.

1901

## FƏQİR BÜLBÜL VƏ QƏNİ QARIŞQA

Bir çəmengah içinde hər yan gül,  
Aşıyan eyləmişdi bir bülbü.  
Hər zaman yaz günü sabah-axşam  
Peşəsi biqərat, biaram  
Oxumaq idi fəxr edib səsinə,  
Cəh-cəhin dalbadal gelməsinə.  
O çəməngahda torpağa bataraq  
Gəzir idi qarışqalar çaparaq.  
Hər biri min əzabü zəhmətlə,  
Min eziyyətlə, min üqübətlə  
Süründürdü yer üzre öz yükünü,  
Görür idi qışın tədarükünü.  
Danə həm toxm cəm edirdi bütün,  
Yer üzüna xüruc edib hər gün.  
Bülbülancaq uyub hava-həvəsə  
Vermiş idi gücün sədavü səsə.  
Eylə ki, yay gelib mürur etdi,  
Payızın sırsı zühur etdi.  
Qaldı Bülbüл həm ac və həm çılpaq,  
Dedi dərdin Qarışqaya axmaq:  
— Bir neçə danəyə olub möhtac,  
Altı ay qış qabaqda var, mən ac.  
Azacıq öz tədarükündən sən  
Ver, məni saxla barı ölməkdən.  
Söyledi Bülbüл Qarışqa: — Gözüm,  
Bilirəm hər işin sənin mən özüm.  
Mən ki, yüz rənc, yüz məşəqqət ilə.  
Çalışırdım çəməndə zəhmət ilə.  
Baxır idim sənin kamalına mən,  
Yazığım çox gelib bu halına mən.  
Sən gülün şaxına qonub hər vəqt  
Eyləyirdin təranə, ey bədbəxt.  
Verməzəm heç mən sənə danə,  
Deyirəm doğru, mərd-mərdanə.  
Fikr elə, mən neçin toxam, sən ac,  
Bax bəsirət gözü ilə, ey möhtac!

1901

## NAXA VƏ PIŞİK

Naxanın düşdü fikrinə getsin,  
Pişiyin sənotini işlətsin.  
Pişiyə söylədi: — Bir fikrim var,  
Kəsəyən tutmağa məni də apar.  
Zırzəmi içre ovlayaq siçanı,  
Nə hesabı bilinsin, həm nə sanı.  
Dedi Məstan: — Aman! Aman! A Naxa,  
Çox çətin peşədir şikar sana.  
Naxa başladı: — Doğrusun deyirəm,  
Mən həmişə şəma tutub yeyirəm.  
Mahirəm, ov işində ustadam,  
Gecə-gündüz şikara mötədam.  
— Eybi yox, gəl gedək, — dedi Məstan,  
— Hazırıam mən, bu sən, bu da meydan.  
Getdilər, hər yeri pişik gəzdi,  
Harda gördüsə ov, başın ezdı.  
Sonra gəldi yoluxmağa Naxanı,  
Gördü çıxmaga az qalıbdı canı.  
Ağzı açıq yatır Naxa bitab,  
Mişovul quyrugun yeyibdir ləp.  
Su tərəf gəlməyə aman yoxdur,  
Canı çıxmayıbsa da, can yoxdur.  
Çox güc ilə pişik sürüdü onı,  
Suya saldı əqilsiz heyvanı.  
Dedi: — Get, qismətin nə isə elə,  
Özgə kəşbin getirmə heç dile.  
Getmə sən görmədiyin özgə işə,  
Kəsəyən tutmağı heç etmə peşə.

1904

## ASLANIN TƏQSİMİ

İt ilə Tulkü, Qurd ilə Aslan  
Oldular dost, dörd heyvan.  
Şərt edib verdi əhd bir-birinə,  
Düşə ov hər kəsin əgər girinə,  
Gətirib meydana onu qoysun,  
Dörd yana o ovu gərək bölsün.  
İttifaqən bu hiyləbaz Tulkü  
Bir maral tutdu xeyli saz Tulkü.  
Dostların yiğdi o ovun başına  
Ki, vero hissə cümlə yoldaşına.  
Tulkünün bu ovu gözəl şey idi,  
Kimsə vermez, elinə düşsə idi.  
Gəldi məcmui, gəldi Aslan da,  
Çəkilib həm oturdu bir yanda.  
Çəngəlü çırmagın yumub-açaraq,  
Yoldaşı təftiş eyləyib baxaraq,  
Başladı ovu etməyə təslim.  
Dedi: – Ey dost, aşinayı-ezizim,  
Dörd nəfər yoldaşıq, onunçun mən  
Bölmüşəm ovu dörd yana qəsdən.  
Rəsədimlə bu bir pay manadır,  
O biri pay da mən aslanadır.  
Sahibəm bu üçüncü paya yəqin,  
Zorluyam sizdən, onu siz də bilin.  
Dördüncü paya əgər bir kes,  
Nəfsini güdməyib edərsə həvəs,  
Bir qapaz başına salıb onun,  
O saetdə çıxardaram canın.

1904

## NAXOS ASLAN VƏ EHTİYATLI TÜLKÜ

Naxos olmuşdu bir günü Aslan,  
Elan etmişdi böylə bir fərمان:  
Cümə heyvan gəlib məni görsün,  
Halimi padşahının sorsun.  
Kesb qılsın rızasın Aslanın,  
Çəkməsin heç bəlasın Aslanın.  
Axışırı, gelirdi heyvanlar,  
Şaha qurban olurdu canlar.  
Tulkü ancaq göze görükmez idi,  
Səmti-aslana heç getməz idi.  
Tulküdən sordular bunun sırrını:  
“Niye gizlənmişən, nədir fikrin?”  
Dedi Tulkü: “Mənə bu əl verməz,  
Aslanın yanına gedən gəlməz.  
Yuvası aslanın cəhənnəmdir,  
Naridan ehtiyat elzəmdir.  
Ehtiyat üzrə olmayan şəki,  
Heç bir işdə olmaz idrakı”.

1907

## KIRPI VƏ DOVŞAN

Bir günü Kirpiyə dedi Dovşan:  
– Bədənin hər yerin basıbdı tikən.  
Sən məgər üstə-başa baxmırısan,  
Tikan içəre məyer darixmırısan?  
Gey mənim eşmeyim kimi kürkü,  
Yumuşaq, yaxşı, yox pası-çırkı.  
Verdi Kirpi cavab Dovşana,  
Dedi eybini qanmaz heyvana:  
– Yaxşı eşmək mənim nə hacətimə,  
Batmasın canavar dişi atıme.

1907

## UŞAQ VƏ GÜL

Bir uşaq yazda istodi getsin,  
Bağı başdan-ayağa seyr etsin.  
Bağa girmişdi, gördü gül açılıb,  
Hər tərəfə güldən etir saçılıb.  
İstədi gül budağını oysın,  
İyləsin, bir neçə gülün dərsin.  
Əline batdı yerbəyer tikani,  
Uşağıın bir qəder sixıldı canı.  
– Nə tikandır, – dedi, – basıb səni, gül,  
Qonmasın üstüne yaziq bülbül?  
At yere hər nə var tikan səndə,  
Qan tökən olma, bir usan sən də!

1907

## HƏR PARILDAYAN QIZIL OLMAZ

Qızlar quşu ilə sarı bülbül  
Etmişdi qəfəs içində mənzil.  
Eyvana asılmış idi quşlar,  
Siması xoş, həm sədəsi xoşlar.  
Bir gün oxuyurdu sarı bülbül,  
Cəh-cəhləri söyləyirdi min dil.  
Asdi qulaq o evin uşağı,  
Oldu atasına bəndi bazi:  
– Göstər, ağa, quşları düşür, al,  
Kimdir oxuyan görüm o minval?  
Atası qəfəsləri düşürdü,  
Oğlunun qabağına götürdü.  
Dedi: – De görüm, oğul, bu quşdan  
Hansı sənin əqlin aldı başdan?  
Quşlara uşaq baxırdı yaxşı,  
Hansi görəsən oxurdu yaxşı?  
Qızlar quşunu görən kimi o  
Dedi: – Oxuyan, ağa, budur bu.

1907

## UŞAQ VƏ AYNA

Var idi xırda bir oğlan uşağı,  
İki-üç yaşına dolmuş o çığı.  
Tazə dıl, tazə ayaq açmış idi,  
Anası yaxşı qulaq asmış idi.  
Anası xeyli ədəbli kəs idi,  
Oğlunun tərbiyəsiyün bəs idi.  
Nə ciyər guşəsini döyməz idi,  
Nə açıqlanmaz idi, söyməz idi.  
Öyrəderdi ədəbi, mərifəti,  
Gösterordi nə isə məsləhətin.  
Görməmişdi hələ də aynanı özü,  
Bilməyirdi necə şeydir güzgü.  
Kamile aynanı sildi, aldı,  
Asmadı, söykədi zalda, qaldı.  
Uşaq oynarkən o zalda tənha  
Görübən güzgünü oldu şeyda.  
Göz göyə sarı yönəldi, baxdı,  
Özünü gördü, ürəyi axdı.  
Bu ona baxdı, o da baxdı buna,  
O da güldü bu gülən vaxt ona.  
Bu geri keçdi, o da getdi geri,  
Bu yanaşdı, o da gəldi ireli.  
Qalxızarkən bu əlin bir azacıq  
Elə bildi ki, o çekdi yumruq.  
Hırsınlıb bu gedib aldı maşanı,  
İstedi vursun acıqlandırını.  
Anası gizli baxırmış, gəldi,  
Təlesik tutdu, buna qandırıldı:  
– Əlini saxla! – dedi, – vurma, gözüm,  
Qulaq as, var sənə bir neçə sözüm.  
Sən açıqlanma, balam, bax yumuşaq,  
Sən uşaqsan, o da çox yaxşı uşaq.  
Gər gülər üz ona sən göstərsən,  
Özünə ram, həlim eylərsən sən.  
Oğul, ayna kimidir bu dünya,  
Hər nə etsən, o olar çöhrenüma.

1907

## QARĞA VƏ TÜLKÜ

Qarğı ağızında bir qırıq pendir  
Qonuban sərvə, eylədi tədbir  
Ki, yesin onu... bir qədər duruxub  
Pendir ağızında fikr edirdi baxıb.  
Tülkü yugrək keçirdi o yerdən,  
Burnuna dəydi iy o pendirdən.  
Tülkü dərhal dayandı, bir baxdı  
Pendirə, ağızının suyu axdı.  
Dirnaq üstə yanaşdı sərvə sarı,  
Bulayıb quyruğun baxıb yuxarı,  
Dedi nazü nəzakət ilə yavaş  
Qarğaya: – Qarğı, ey əziz qardaş!  
Nə gözəlsən, sürahigərdənsən,  
Qaragöz varsa, bir gözel sənsən.  
Pəh! Qanad, quyruğu, ne dimdiyi var,  
Çox gözəl bunda sövt olar, səs olar.  
Heç utanma, oxu, amma qardaş,  
Yox gözəllikdə kimse səndən baş.  
Bu camal ilə, bəlkə, vallahi  
Olasan cümlə quşların şahı...  
Mədhü tərifə aldanıb qarğı,  
Fərəhindən də dillənib qarğı,  
Bir qağıltı çıxart gənzikdən,  
Pendirin saldı qarğı dimdikdən.

## ALAQANAD VƏ GÖYƏRÇİN

Çərtmeyə düşdü alaqanad quşu,  
Çərtmə o saat elədi bənd quşu.  
Başladı quş çərtmədə çırpınmağa,  
Hər yana sıxcınmağa, dartinmağa.  
Körpə göyərçin görüb əhvalını,  
Yoxlamayıb öz işinin dalını,  
Etdi məzəmmət o sitəmdidəyə,  
Eylədi çox töhmət o qəmdididəyə:  
– Sən nə əqilsiz, necə divanəsen!  
Mərifətin yox, mənə biganəsen.  
Kimse məni aldadamaz dam ilə,  
Hiyləgerin hiyləsi var xam ilə.  
Çərtməni görsem, onu derk eylərəm,  
Çərtmə meqamın dəxi tərk eylərəm.  
Bu sözü ağızında diyərkən, sonra  
Qeflet olub düşdü göyərçin tora.  
Şübhəsi yox, her kəs eder rişxənd  
Başqa bələya olacaq paybənd.

1907

## XORUZ VƏ QUQQU

– Banlayırsan gözəl, Xoruz qardaş!  
Yoxdu xanəndəlikdə səndən baş.  
– Quqqu qardaş, sənin səsin xoşdur,  
Nəğməsi başqa quşların boşdur.  
Eşidəndə sənin teranəni mən  
Deyirəm qəlbən sənə ehən!  
– Ey Xoruz, aferin sənin sesinə,  
Valehəm, aşiqəm cahanda sənə.  
Banlayırsan, verir mənə lezzət,  
Yetirir qəlbimə səsin behcət.  
– Quqqu qardaş, sənin kimi gözəli,  
Həm sədası zərif, səsi məzəli  
Bir nəfər quş yaratmayıb Alläh,  
Bülbülə tən edir sənin, billah!  
Xırda boylu, səsin əcəb sazdır,  
Belə nadir vücud çox azdır.  
Öz canımdan səni əziz tuturam,  
Səni xalqa nişan verib ötərəm.  
Sərçə bu göftüguya verdi qulaq,  
Onlara tənə daşın atdı bayaq.  
Dedi: – Mədh eyləməklə yoldaşı  
Usta qılmaz olan kəsi naşı.  
Sizdə heç hüsн, mərifət yoxdur,  
Musiqi elminə bəled yoxdur.  
Xoruzu Quqqu mədh edir nə əcəb,  
Quqqunu mədh edir Xoruz bu səbəb.

1907

## TÜLKÜ VƏ KEÇİ

Tulkü yügrek keçirdi bir düzdən,  
Qoymuyub göydəki quşu gözdən.  
Qəflətən o yixildi su quyuna,  
Özü də mat qaldı bu oyuna.  
Quyu dar idi, çıxmaq olmaz idi,  
Suyu da, bəxti var imiş, az idi.  
Bir Keçi otluyurdu bir çöldə,  
Baxdı görsün ki, varmı su göldə.  
Gördü Tulkü düşüb quya oturur,  
Çıxmağa şövqi yoxdu, orda durur.  
Keçi tərəptdi zorba saqqalın,  
Tulkünün sonra sordu əhvalın.  
Quyunu Tulkü medh edib Keçiyə  
Dedi: – Tapdim bunu mən heç neçiyə.  
Yay günü bu sərin yeri Tanrı  
Mərhəmet eylədi mənə barı!  
Sən də düş, gəl bunun səfasını gör,  
Tulkünün yoldaşa vəfasını gör.  
Keçi tullandı Tulküyə sarı,  
Siçradıb suyu hər yana carı.  
Tulkü söyləndi: – Ey uzunsaqqal,  
Məni az qaldı edəsən pamal.  
Dedi: – Verdim sənə həmin mülkü,  
Keçinin qalxdı dalına Tulkü.  
Basıban sonra buynuzu üstdən,  
Çıxıb ayrıldı bu əziz dostdan.  
Keçinin sahibi çox uzun müddət  
Keçisin axtardı bir neçə vəqt.  
Axırı quyuda tapdı onu kişi,  
Gördü ləp keçinin bitibdir işi.  
Ölmeyibse, qalıbdır yarı camı,  
Sicim ilə çıxartdı heyvanı.

1912

## EŞŞEK VƏ BÜLBÜL

Bağda bir Bülbülü görüb Eşşek  
Dedi: – Yox medhi bir kəsin sən tək,  
Söyləyirlər ki, yaxşı sövtün var,  
Oxu bir mahni, mən edim iqrar.  
Oxudu Bülbül öz müğamatın,  
Zahir etdi tamam kamalatın.  
Dedi şövq ilə hər hava üstə,  
Həm “Nişapur”, həm “Nəva” üstə.  
Başladı sonra “Şur”, “Şəhnaz”ı,  
Eşşeyi, bələk, eylesin razı.  
O zaman ki, bu quş səsin kəsdi,  
Aləmi “Aferin” səsi basdı.  
Qulağın sallayıb dedi Eşşək:  
– Sən də olarsan müğənni bişək,  
Əgər alsan bir az Xoruzdan dərs,  
Səndə mövcud olar nə səs, necə səs.  
“Quğuruqu” desən çıxar canım,  
Sənə qaynar o vəqt mənim qanım.  
Eşidib Eşşeyin nəsihetini,  
Qoydu qaçı onun vilayatını.

1912

## QARĞA VƏ BALIQ

Qarğıa bir çayda bir balıq tutdu,  
Bir ağaç üstə qaldırıb uddu.  
İstəyirdi yesin səfa ilə,  
Dedi Balyq ona cəfa ilə:  
– Qarğıa, Qarğıa! Sənin atanla anan  
Mərifət sahibidir... xeyli qanan.  
Ağzını Qarğıa açmayıb dedi: – Qu!  
Çekmə onlardan ötrü sən qeyğü.  
– Qardaşın həm bacın kimi, bələk,  
Yoxdu bir qarğıa cəm ola ölkə.  
“Qu!” – dedi Qarğıa, verdi bir də cavab.

Gördü Balyq iş oldu indi xarab.  
Dedi: – Hərçənd cinsin eladır,  
Hər biri binezər və həmtadir,  
Sən olarin içində nadirsən,  
Hər işə aşikarə qadırsən!  
“Qa!” – dedi Qarğıa saf boğazından,  
Balyğı saldı suya ağızından.

1912

## ŞUMAL AĞAC

Meşədə bir şumal ağac gördü.  
Baltanı kəndçinin əlində, dedi:  
– Ey əlibalılı, sənə qurban!  
Yox menimcün göyərməyə imkan.  
Meşə dörd yanımı alıb, barı  
Gel qır etrafımı alanları.  
Nə günün üstüme düşür şəfəqi,  
Nə verir yer rişəmə bu rəməqi.  
Nə havadan mənə hava yetişir,  
İri budağı üstüme çəkilir.  
Bu ağaclar verir mənə korluq,  
Göstərir dörd yanım mənə zorluq.  
Verməsəydi mənə bu nöqsanı,  
Basmış idim bir ildə dünyani.  
Çox günüqarayam, zəifəm mən,  
Olsa, mümkün olar səndən.  
Olub agah rəhmi gəldi, bayaq  
Aldı baltanı baltaçı, baş-ayaq  
Qırkı etrafını şumalın o dəm,  
Bəli, ömrü az oldu bunun həm.  
Gün bunu gah yaxdı, yandırıcı,  
Gah dolu, gah yağış onu qırıcı.  
Sonra bir gün əsəndə güclü külek,  
Basdı sindirdi o şumalı qəşəng.

1912

## MEYMUN VƏ ÇEŞMƏK

Lap qocalmışdı bir günü meymun,  
Gözünün nuru getmiş idi onun.  
O eşitdi bu dərd üçün dərman,  
Çeşmək alıb taxır qoca insan.  
Bir neçə çəsmək o gedib aldı,  
Öz-özün xeyli zehmetə saldı.  
Onları gah düzürdü quyrığuna,  
Hərəsin gah asırdı bir buguna.  
Yalayırdı, gah iyləyirdi onu,  
Bu hal təngə getirdi meymunu.  
Qaldı meymun məlul, bidərman,  
Dedi: – Çox hiyləbazdır insan,  
Tufl! Bu dünyanın etibarına,  
Lənət olsun onun düçarına.  
Çeşməyin yoxdu xeyri bir misqal!  
Götürüb daşa çaldı o dərhal.  
Eylədi para-para onları,  
Qaldı bağı onun o azarı.  
Çeşmək almaq çətin deyil, hər hal  
Müşkülü eyləməkdı istemal.

1912



## YÜZ YAŞINDA BAĞBAN

Yüz yaşına çatmış bir bağban çok qoca olduğundan əli-ayağı əsirdi. Onun bir bağı var idi. Bu qoca bağban özliğinde bir para yün-gül işləri özü tutub və bir parasını oğlanlarına gördürərdi. Yaz fəslində bir neçə cavan oğlanlar bağa seyre gəlmisdilər. Bunlar gördülər ki, bir qoca kişi əli-ayağı əsə-əsə torpağı yumşaldıb toxum səpir. Bundan soruştular:

– Ey baba, nə iş görürsən?..

Bağban dedi ki, alma toxumu səpirəm.

Soruştular ki, nəyinə lazımdır?

Dedi:

– Bu toxumdan xırda alma ağacı bitəcəkdir, sonra peyvənd edəcəyəm.

Qocanın niyyətini bilib dedilər:

– Ey baba, sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb əmələ gətirondən sonra meyvəsini görməyə çox ömür ister, zəhmət çəkimə, bu sənə çatmaz.

Qoca bağban bunların sözünü gülüb, cavab verdi ki:

– Əzizlərim, əkiblər yemişik, əkerik yeyərlər.

1901

## QUŞLARIN MƏNFƏƏTİ

Bizim vilayətin kəndlərinin birində o qədər meyvə bağları var idi ki, kənardan baxan adama kəndin hər yeri bir bağ hesabında görüñürdü. Bu kənddə bahar fəslində ağaclar yaşıl yarpaqdan don geyinib at-əlvən çiçəye bəzənmiş idi. Ağacların şellərinin və budaqlarının arasında quşlar hərəsi bir cürə nəğmə çala-çala buradan-oraya, oradan-buraya uçub ötürdülər. Bülbüllerin cəh-cəhi, qaranquşların oxumağı, iki qardaş "Yusif-Nəsif" quşunun bir-birini çağırmağı, sarisandal quşunun "Ayran çilov, südlü plov" deyib bağırması hər tərəfə səs salmış idi.

Payıza yaxın ağacların yaşıl yarpaqları arasından qırmızıyanaq almalar, sapsarı saralmış tüklü-tüklü şaftalar ve heyvalar, al-elvan armud, üzüm və gavalılar görünüb, tamaşası aləmi heyran qoyur idi.

O kəndin tərbiyesiz uşaqları yiğilib, harada quş yuvası gözlərinə sataşsaydı, dağıdır və balalarını götürürdülər. Miskin və məzəlum quşlar bu zülmü görüb o kənddən ayaq çəkib köçdülər, bir də o kəndə gelmədilər.

Payız getdi, qış keçdi, yaz açıldı, bu kəndin bağlarında quş sədasi eşidilmədi. Kəndin hər tərəfi səssiz-səmirsiz bir xarabaya bənzeyirdi. O qurdalar, cüctüler ki, qabaqda quşlar onları hesabsız qırıb tələf edirdi, indi öz kefləri ilə ağaclarla daraşib çıçəklərini və yarpaqlarını yeyib, ağacları təmiz soymuşdular. Yayın ortasında ağaclar qış fəslində olan kimi çılpaq qalmışdı. Kəndə baxanın ürəyi qan ağladı.

O il payız düşdü. O vilayətdə daha əvvəlkı kimi sarı heyvalar, şafatalar əmələ gelmədi və nə qara, qırmızı üzümər və almalar bitmədi, nə də bir dənə quş nəğməsi eşidilmədi.

1901

## UŞAQLARIN MEŞƏDƏKİ ƏHVALI

Bir neçə uşaq – qardaş və bacı bahar fəslə məktəbə gedirdilər. Yol getdikcə, isti və toz bunları incidirdi. Meşənin sərin və gözəl havası xoşlarına gəldi. Dedilər ki, ey uşaqlar, gəlin kefimizi arayaq. Bax, gör nə gözəl quş sədasi gelir və nə qəribə siçovullar atılıb-düşürər! Gedək meşəde oynayaq.

Bu təklif xoşlarına gəldi. Bunlar kitablarını çəmənə atıb meşəyə sarı yönəldilər. Cökə ağaçının gözəl etri və qara kölgəsi, palid və şam ağaclarına dırmaşib çulgalanmış sarmaşığın əlvən gülü və çıçəyi, yaşıl çəmən uzunu koma-koma duran böyürtkənin, moruğun kolları vəhşi meşəni müntəzəm bir bağa bənzətmışdı. Bu yaşıllığın içində quşların nəğməsi, siçovulların və dovşanların sıçraması, atılıb-düşməsi, xırda-xırda cüçülərin, arıların və qurdaların hərəkət və süküneti meşənin gözəlliyyinə başqa bir məlahət verirdi.

Uşaqlar əvvəlcə dozanqurduna yönəldilər ki, gəl bizimlə oyna. O dedi ki, oynamaga mənim macalım yoxdur, azuqə dalınca gedib ac qarnımı doydurmaq lazımdır.

Uşaqların bundan əli çıxıb bal arısına yönəldilər ki:

Canım arı, gözüm arı,  
Sen də bizlə oyna, barı!

Bu da dedi ki, macalım yoxdur, bal qayırmak üçün çıçeklərdən şəhd yiğiram.

Bundan da məyus olub uşaqlar qarışqaya yönəldilər və gördülər ki, bir neçə qarışqaya yiğilib on qat öz bədənləri boyda samamı yuvalarına çəkirlər.

Sonra yönəldilər siçovula sarı. Siçovul dedi:

– Özizlərim, mən qış üçün yuvama findiq, qoz yığmağa məcburam, məndə fürsət olmaz.

Siçovuldan haray olmadığını qanıb, bunlar göyərçinə yönəldilər. O da dedi ki, mən də balalarıma yuva tikməyə məşğulam, vaxtum yoxdur.

Xülasə, bu aralıqda onların gözü sataşdı çıyəlek çıçəyinə. Buna demək istəyirdilər ki, barı sən də olsa, gəl bizim könlümüzü aç. Gördülər ki, bu çiçək dadlı meyva yetirməyə qadirdir.

Uşaqlara qəm üz vermişdi. Məyus-məyus meşədə gəzdikləri əsnada gördülər ki, meşənin ortasında qobu salıb gömgöy bir böyük çay axır. Bunlar çaya dedilər ki, ay çay, dünyada hər şeyə ki, yönəldik, bir işə onu məşğul gördük, təklif elədik bizimlə oynamaga, fürsətləri olmadı, sənin işin-peşən yoxdur, gəl bizim ilə oyna. Çay acıqli-acıqli axıb cavab verdi ki, ey tənbəl uşaqlar, mənimmi işim-peşəm yoxdur? Görün ki, insanlar və heyvanları suvaran mənəm, əyin-paltarını yuyub arıdan mənəm, dingləri və dəyirmanları işlədən mənəm, qayıqları və gəmiləri gəzdirən mənəm, yanğınları keçirib söndürən mənəm, işimin çoxluğundan başım hərlənir.

Bu sözləri deyib çay nerildəye-nerildəye axıb getdi.

Uşaqlar kor-peşman meşədən çıxıb məktəbə gəlmək fikrinə düşdülər. Burada gözleri bir qızlarquşuna sataşdı. Buna yönəlib dedilər:

– Ay qızlarquşu, barı sən gəl bizimlə ülfət eylə, sənin ki heç işin yoxdur, sən ki bir azadə quşsan.

Uşaqların bu sözü qızlarquşunun çox kefincə dəydi. Dedi ki, hər yerdə gəzib balalarımı dəqiqədən-dəqiqəyə doyduran mən deyiləmmi? Siz indi mənim bir qədər dayanıb oxumağımımı gördünüz? Bununla mən həm yorğunluğumu alıram və həm balalarımı layla çalışram. Bir deyin görüm, bu gün siz, balaca tənbəllər, nə iş görübsünüz? Məktəbe getməyiibsınız? Heç bir şey öyrənməyibsınız? Meşəye qaçıbsınız? Hələ kəsb əhlilərini meşədə kəsbdən uzaq salmaq istəyirsiniz? Əməllerinizdən utanın, gedin o işin dalınca ki, sizi göndəriblər. Mənim bu nəsihətimi unutmayın ki, iş tutub, tutduğun işi yaridan-dan sonra olan rahətlik və oynamaq çox ləzzətli olur.

Uşaqlar qızlarquşunun töhmətindən xeyli xəcalət çəkib məktəbe yüyürdülər və gəlib dərsə gec çatdılarsa da, səy ilə oxumağa və kamal kəsb eyləməyə xeyli həvəs göstərdilər.

1901

## ALMA AĞACININ ƏHVALI

Meşədə zorba bir cir alma ağacı bitmiş idi. Payız feslinde bu ağadan bir alma düşüb yerdə qalmış idi. Qurd-quş bu almani dimdik-ləyib həm özünü və həm toxumunu yemiş idilər. Alma toxumundan bir dənəsi sıçrayıb yerin cadarına düşmüş və orada qalmış idi. Qiş ötdü, yaz açılan zaman günün hərarəti yerə təsir eləməye başladı, bu toxum da o vaxt gəyərməyə başladı; torpağın içində sarı kök atdı, havaya iki yarpaq açıb baş çıxartdı.

Bu dediyimiz əvvəlinci iki yarpağın tən ortasından bir zoğ gəyərməyə başladı. Bu zoğ uzunu xırda-xırda düymələr düzülmüş idi və bunlardan dəxi təzə yarpaqlar və zoğlar çıxmaga başlamış idi. Bu minval ilə zoğ ata-ata, toxum gizlenmiş yerdə bir gözəl alma ağacı emələ gəlmış idi. Bir nəfər bağban əlində dəmir bel meşədə gəzərkən bu şümal onun gözünə sataşdı və derhal bu ağacı qazib yerdən çıxartmağa başladı. Alma ağacı bu hali görüb dedi:

– Vay, vay! Ömrüm burada tamam oldu, daha yaşamaq mənə mümkün olmaz, tələf oldum getdi.

Amma bağban kamali-ehtiyat ilə ətrafinı qazib, rişəlerinə xələ yetirmeyərək, bu cavan alma ağacını meşədən çıxarıb bağına köçürüdü və rahat yere basdırıldı. Təzə basdırılmış ağac ətrafına baxıb gördü ki, qonşuluğunda gödək-gödək gəyərtilər yerə basdırılıb, başları kəsililib və kəsik yerlərinə cırıq-cındır bağlanıbdir. Özünə olan hörməti görüb xeyli məgrurlaşdı. Ancaq yazıq bilmirdi ki, kök tutandan sonra bağban onu da ətrafindakıların halına salacaqdır. O biri il bağban elində iti dəhrə gelib bu ağacın boğazından kesib atdı, qaldı birə kötüyü. Bu dəfə alma ağacı öz-özündən el götürdü və dedi ki, lap helak oldum. Mən bir daha əmələ gelmərəm.

Bağban əlindəki dəhrə ilə kötüyün təpəsindən vurub başaşağı cırdı. Həmin yarığa başqa bir cins alma ağacının zoğunu salıb vurduğu yaranı məlhəmi ilə bağladı. Alma ağacı cavan olduğu və qüvvətli yerdə bitdiyindən, götürdüyü yarası tezliklə sağalıb başqa cins ağacın budağı ilə qaynadı. Bu calaq üç il ərzində qol-budaq atıb meyvə gətirməyə başladı.

Meyvə, necə meyvə! Özü iri, rəngi al-qırmızı, etri xoş, dadı turşasırın, özü yum-yumşaq. Xülasə, bu alma ağacı elə bir şöhrət qazandı ki, hər yerden gəlib ondan qələm aparıb calaq calayırdılar.

1901

## DOĞMA YURD

Bir oğlan elm oxumaq üçün başqa vilayətə getmiş idi. Qəriblikdə neçə vaxt qalıb vətənə qayıtdı. Yoldaşları onunla görüşməyə geldilər. Bu oğlan gördüyündən, eşitdiyindən danışdığı vaxt yoldaşlarından birisi soruşdu ki, gördüğün şeylərin cümləsindən sənə xoş gələni və lezzət verəni nə oldu?

Oğlan cavab verdi ki, vətənə gələndə və atamın evinə yaxınlaşanda yaşıł ağacların arasında evimizin divarı gözümə sataşdıqca, hiss eylədim ki, könül fərəhi kimi gözəl şey ola bilməz. Vətənə gəldim – imana gəldim.

73

## ARSIZ UŞAQ VƏ QARIŞQA

Novruzdan bir qədər vaxt keçmiş, bahar fəslinin əvvəl vaxtlarında, camaat düz yerlərə və çəməngahlara seyir çıxıqları zaman əlində dəyənək bir oğlan uşağı öz atası ilə çıxmışdı. Bunlar həm gəzirdilər və həm hər şeyə göz gəzdirirdilər. Bu aralıqda bu uşaqın gözü bir yerə toplanmış qarişqa yiğintisina sataşdı. Bu uşaq tutar-tutmaz əlindəki dəyənəyi haman yiğintisinin ortasına zipladı və qarişqalardan bir xeylisini qırıb tələf eylədi.

Bu əsnada qarişqanın biri dedi:

– Əzizim, iki gözüm, atandan, anandan, qardaşlarından və başqa nəsil və oymağınızdan ibarət olan iyirmi-iyirmi beş nəfər şəxs bir otaqda oturduğu əsnada evin səqfi çöküb uçsa və bù adamların bir neçə nəfəri altda qalıb əzilsə, xoşuna gələrmi?

Qarişqanın bu sualına uşaq birdən-birə cavab verə bilmədi. Bir müddət xəyalə gedib dedi:

– Xeyr, elo bir iş olmuş olsa, razı olmaram.

Onun bu cavabının qarşısında qarişqanın:

– Bəs belə olan suretdə bir dəyənəklə bir tayfadan bu qədər cana qıymaq və həlak eyləmək nə səbəbdən xoşuna gəldi? – sualı qarişqa ilə uşaqın müsahibəsinə səbəb oldu:

Uşaq:

– Sizlər də bizlər kimi nəsil və oymaq hesab olunursunuzmu?

Qarişqa:

– Şübhəsiz! Sizlərin nəsif və oymağı on-on beş nəfərdən ibarət olan bir ailə hesab olunur. Amma bizimki yeddi və səkkiz yüz, bəlkə, min-min beş yüz nüfusdan ibarətdir.

Uşaq:

– Sizin də ata-ananız, qardaşınız və bacınız, colma-çocuğunuz olurmu?

Qarişqa:

– Əlbettə, olur! Bu gördüğün qarişqaların bəzisi ata, bəzisi ana və bəzisi de analıq ilə atalıq arasında olan bir sayaq kəşlərdir ki, insanlar arasında olmazlar.

Uşaq:

– Aman, aman! Bunu qana bilmədim.

Qarişqa:

– Bəs belə! Bunlar qıṣır qısimdır. Bunlar erkək və dişi olmayıb, ancaq dişi qarişqalar yumurtladı, yumurtalarla gözətçi və sonra yumurtadan çıxan balalara dayə və qulluqçu olurlar.

Uşaq:

– Bəs sizin eviniz və eşiiniz varmı?

Qarişqa:

– Aha, var! Bax, bu gördüğün ovuntaq torpağı yerin altındaki evimizden çıxarıb buraya atmışıq. Evimiz neçə qat və neçə gözdür. Keçən qış evimizdə dustaq qaldıq. Qışdan qorxuruq, qış fəslində yer üzünə həsrət oluruq.

Uşaq:

– Bəs yerin altında nə yeyirsiniz?

Qarişqa:

– Əzizim, ehtiyatlıyıq, öz işimizi bilirik. Qış fəslində nə qədər yeyəcəyimiz lazımdırsa, onu yay fəslində yiğib-yığışdırıq. Biz çox nizamlı və səliqəliyik. Bizim aramızda dava, qeyli-qal və gurultu olmaz. Tənbəllik, uğurluq və quldurluq bilmərik. Büyüklerimizin sözünə baxıb, hər vaxt itaətlərində olarıq. Öz rahatlığımız və xoşbəxtliyimiz üçün lazım olan qulluqları cümləmiz əlbir olub yerinə yetiririk.

Arsız uşaq bu sözleri eşitdikcə fikrə düşüb gözü yol çəkirdi. Azca qabaq etdiyi pis əməldən tövbə edib və əlindəki dəyənəyini atıb qarişqalardan üzr istədi, günahının bağışlanması xahiş eylədi. Nəhayətde bu uşaq əməlisaleh bir uşaq oldu.

1901

## MOLLA, SEYİD VƏ DƏRVİŞ

Molla, seyid və dərviş üçü bir bağa seyrə getdilər. Meyvələrdən iznsiz dərəb yedikləri vaxt bağın sahibi geldi. Bunnara bağban dedi ki, həzərat, bağ öz bağınızdır. Ancaq hər nöqtənin öz dairəsi və hər işin öz əndəzəsi vardır. Mənim sizə bir şikayətim var. Bu şəxs seyid olduğu üçün bağımı onun ərki çatar. Bu şəxs də molladır, elm sahibidir. Bu cəhətdən onun da yeməyə haqqı var. Bu dərvişdən bir sorusun görün, bu iki nəfər şəxsə qoşulub bağ sahibindən iznsiz bağın meyvəsini tar-mar etməyə onun ne haqqı var?

75

Bu sözə seyid və molla "aferin" deyib dərvişə töhmət və mezəmət eylədilər. Üçü ittifaq edib dərvishi möhkəm bir ağaca sarıldılar.

Bundan sonra bağ sahibi yönəldi mollaya dedi:

— Sən ki özünü şeriyət sahibi hesab edirsən, bir de görün, hansı qanun və dəlil ilə özgənin malını sahibindən iznsiz halal hesab eləyirsən?

Seyid bağ sahibinə qoşulub mollanı dəxi bir ağaca möhkəm sarıldılar.

Bağ sahibi seyidi təkləyəndən sonra əlinə bir zorba dəyənək alıb dedi:

— Seyid, cəddin sənə qənim olsun. "Peyğəmbər nəvəsiyem" deyib, soxulubsuz xalqın canına...

Sonra seyidi yaxşıca əzdi və bağdan çıxarıb qovdu.

Molla ilə dərvişdən bağda vurduqları zərər və ziyanın əvezində könlü istədiyi pulu alıb bir-bir açıb buraxdı.

1901

## PADŞAHIN NƏDİMİ

İran şahlarından Şah Abbasın Kalniyət adında bir nədimi var idi. O həmişə şahın hüzurunda qəribə səhbətlər edib, məclisi qızışdırıcıdı. Çox vaxt camaatın ehtiyacına dair mətləbdən şahı agah etdiyinə görə Kalniyət özüne camaat arasında böyük bir hörmət və elavə bir şöhrət qazanmış idi. Bir gün Tehran əhli şaha ağ olub şəhərə məxsusluq saldılar. Bu əsnada Kalniyət atına minib bargahi-şaha rəvan olmuş idi.

Camaat bunu əhatə edib naşiyət sözlər söyleyirdi. O vaxt bir şəxs bunun saqqalını çəngəleyib biehtiramlıq gösterdi. Kalniyət bunlara nəsihət verib əllerindən xilas oldu. Camaat sakitləşdi, ətraf nizam-intizam qəbul etdi.

Sabahı günü dükəncilərdən biri Kalniyətin hüzuruna gəlib dedi ki, iğtişaş gündündə sənə biehtiramlıq göstərən şəxs, mən bilirem, mənim dükən qonşumdur, adı Məşədi Kazımındır, adam gönder, onu qəzirtirdir, cəzasına çatdır.

Kalniyət Məşədi Kazımı istədi. O isə hüzura gəlməyə qorxurdu. Canını dişine tutub hüzura gəldi. Dərhal Kalniyətin ayağına yığıldı. Kalniyət bunu durğuzub dedi ki, əzizim, sənin qonşun hər kəs isə, çox pis adamdır. Özünü güd, ondan sənə zərer toxunar.

Bu sözü tapşırıb, Məşədi Kazımı azad etdi.

1901

## AYAĞI BİR-BİR QOYARLAR NƏRDİVANA

Darülfünun şagirdlərindən Əshab adında bir nəfər elmini tamam edib öz vilayetine qayıtdı. Aliş-veriş elemek fikrinə düşdü. Əvvəl baxıb gördü ki, ticarətə güclü sərmayə lazımdır. Bu da Əshabda yoxdur. Fəqir Əshab ticarət növlərinin hər birini götür-qoy eledi. Gördü ki, kenddən-kesəkden tullantı əski və çit yiğib, kağız fabrikasına satmaq peşəsi asan peşədir. Əshab əlinə düşən çit və bez qırıntılarını torbasına yiğib çeki ilə alicilərə satırdı. Bu minval Əshab əlinə bir az sərmayə salmış idi.

Fabrika sahibi Əshabın merifəti və sədaqətine bələd olub onu öz fabrikasına evvəlce ortaq götürdü və sonra fabrikasının cüməsini ona satıb çıxdı. Əshab bu qərar ilə özünü yoxdan fabrika sahibi elədi.

Bele bir məsəl vardır ki, yaxşı övlad nə eleyir ata malını, malı özü qazanar ve pis övlad nə eleyir ata malını, atadan qalanı beş günde tələf edəcəkdir.

1901

## BƏXT

Mən fəqir ikən özümü bədbəxt hesab edirdim. Fikrim-zikrim bext axtarmaq idi. Bu niyyət ilə dünyani gəzirdim. Hər kəsə dövlət gördüm, dövləti olmağa həvəs elədim. Ehtiram sahibinə həsəd aparardım, hörmətli adamların halına susandım, məhəbbət sayesində gün keçirməye mail oldum, dost-aşna məclislerinə alım və mütefəkkirlərin səhbətindən ləzzət almaq üçün ağızımın suyu axdı. Xülaşə, bu arzular ilə getdim dövlət, hörmət, bəşəşət, məhəbbət və işrət qapılarına.

Dövlət qapısında qapıcı mənə qaşqabağını tökdü, içeri girməyə qoymadı. Bu qapıdan peşman qayıdanda bir səs qulağıma dedi ki, hər kəs öz əmoyı ilə çörək yesə, o özgə minnəti götürməz.

Bundan sonra hörmət qapısına yetişdim, qapını döydüm, qapıcı mənə dedi ki, şöhrətsiz adamı qəbul etmirələr. Məndə də şöhrət yox idi. Peşman geri qayıtdım.

Buradan getdim bəşəşət qapısına. Qapını vurdum, qabağıma gələn olmadı. Buradan da peşman döndüyüm zaman bir səs qulağıma dedi, səndə ki məhəbbət yoxdur, məhəbbətsiz nə işrət olar?..

Axırı məhəbbət qapısına yetişdim. Məhəbbət sahibi məndən sual elədi ki, sən nə peşənin sahibi? Dedim ki, peşəm yoxdur, ancaq məndə məhəbbət arzusu vardır. Məhəbbət sahibi mənə dedi ki, əzizim, get zəhmət qapısına, axtardığını orada taparsan!

Getdim zəhmət qapısına. Burada məni dərhal içəri qəbul elədilər. Öz zəhmətim ilə az müddətde dövlət də qazandım, bəşəşət də kəsb elədim. Xalqın mənə məhəbbəti ve hörməti oldu, günüm həmişə eyş-işrət ilə keçdi. Özümü birinci bəxtəvərlərdən hesab elədim.

1901

## İNSAF

Vəfat edən bir şəxs iki nəfər oğluna xeyli mülk və mal qoymuş idi. Atadanqalma irsi öz aralarında iki qardaş bölmək üçün her gün yığılır və hər dəfə də bölgündən narazı qalıb dağılırdılar. Axırı, bu iki qardaş cəzənə gəlib, bir ədalətli adamı münsif seçdilər. Bu kişi əvvəlcə hər iki qardaşdan iltizam kağızı aldı. Büyük qardaşa dedi ki, əzizim, sən bu irsi iki yere böleceksən! Sənin kiçik qardaşın o iki hissənin hansını istəse götürəcəkdir. Yəni bölgü ixtiyarı səndədir, seçki ixtiyarı isə ondadır.

Bu münsifin mərifəti ilə böyük qardaş irsi diqqətlə iki bərabər hissəyə böldü. Kiçik qardaş könlü sevdiyi hissəyə sahib oldu, qeylü qalları kəsildi.

1901

## PIŞİK VƏ KƏSƏYƏNİN HEKAYƏSİ

Yaş yetirmiş bir qoca pişik bir kəsəyenin görüb ona deyir ki, get cəmi kəsəyenlərə xəber ver ki, mən daha lap qocalmışam, bu il həccə gedirəm. Ola bilər ki, mən onları hürküdüb özündən incitmişəm. İsteyirəm ki, gəlsinlər o heyvan qardaşlarım ilə halallaşım.

Bu kəsəyen pişiyin sözünü cəmi kəsəyenlərə danışıb bir yere toplaşır ki, pişik ilə halallaşmağa getsinlər.

Bir qoca kəsəyen bunların cəmiyyətini görüb soruşur ki, haraya gedirsiz? Bunlar ehvalatdan onu hali qılıb, öz şadlıqlarını da izhar edirlər. Qoca kəsəyen cavab verdi ki, siz getməyin, bunda bir iş, bir duzax var. Heç biri onun nəsihətinə qulaq asmayıb, kamalı-ədəbli pişiyin hüzuruna gəldilər. Pişik də aram ilə bunların ortalığında gəzintib bir fənd ilə kəsəyenlər çıxan deşiyin ağızını kəsir və qeyz ilə deyir:

— Hələ bir deyin görüm, düyü çuvalını ağızı durmuş ikən dibini deşən hansınızsız?

Kəsəyenlər pişiyin bu hərəkətindən donub qalırlar. Pişik onları bir-bir bogub cüməsini tələf edir.

1904

## EŞŞƏK VƏ AT

Bir kişi eşşəyini ağır yüklemişdi, at ilə qoşa sürürdü. Eşşək ata dedi ki, ay at qardaş, yüküm çox ağırdır, bir az yükündən al, mənə kömək elə. At qulaq asmadı. Eşşək bir az yol getdi. Nəhayət, üzüllərək ayağı bürdəyib yixıldı və canı çıxdı. Sahibi dərhal eşşəyin yükünü və palan-çolanını açıb ata yüklədi. Sonra eşşəyin dərisini də soyub yükün üstüne aşırdı.

1904

## ÇEŞMƏK

Bir kənddə Mahmud adında bir cavan gördü ki, Molla Əli kitab oxumaq istəyəndə qabaqça çeşmek taxır və kitabın harasını açsa, oradan dərhal oxuyur. Fikir elədi ki, şəhərə gedəndə özüne çeşmek alaram və könlüm istədiyi yazını oxuyaram.

Bir gün Mahmud şəhərə gedəndə orada bir çeşmək dükənинə girib çeşmək istədi. Dükənci gətirib verdi. Mahmud çeşməyi burnuna taxıb dükəncidən bir kitab aldı və gözündə çeşmək kitabın harasına baxdısa, bir kəlmə də oxumaq bacarmadı. Sonra dedi ki, mənə yaxşı çeşmək gətir, bu çeşmək pisdir. Dükənci çeşmək sandığını Mahmudun qabağına qoydu ki, imtahan elesin. Mahmud bir sandıq çeşməyi təkbətək gözünə qoyub kitabə baxdı, heç biri ilə də oxumaq bacarmadı. Dükənciya dedi:

— Sənədə bir elə çeşmək olmaz ki, savadsız adam onun ilə kitab oxuya bilsin?

Çəşməkçi Mahmudun avamlığını görüb, ona məktəbin yolunu göstərdi.

1904

## ƏDALƏTLİ PADŞAH

Bir padşah ova getmişdi. Günorta zamanı onlar xörək yeməyə əyləşdilər. Yaddan çıxıb özleri ilə duz götürməmişdilər. Padşah buyurdu ki, adam gedib yaxındakı kənddən pul ilə duz satın alsın. Vəziri dedi:

— Ey padşah, bir ovuc müftə alınan duzdan kəndə nə zərər toxunar?

Padşah buyurdu ki, ədalətsizlik ən əvvəl az şeylərdən baş verir, sey az da olsa, çox da olsa, gərək sahibinə evezi çatsın.

1907

## TAHİR VƏ NƏBİ

Ərəbistanda Nəbi adında bir ərəbin gözel atı var idi ki, cəmi Ərebistana şöhrəti yayılmışdı. Bir nəfər Tahir adında bədəvi ərəbin bu ata gözü düşmüşdü. Tahir bir dərəcədə bu ata eşq yetirmişdi ki, Nəbidən onu almaq üçün bir sürü dəvəsini, bir ilxi atını və cəmi emlakını Nəbiyə verməyə hazır idi. Amma Nəbi heç bir vəch ilə atı vermək istəmirdi. Atın iştiyaqında Tahirin nə gecəsi gece idi, nə gündüz gündüz. Bir gün Tahir Nəbidən atı calmaq fikrine düşdü. Bunun üçün Tahir fikirleşib bu sayaq bir hiylə işlətdi: gedib səhranın bir qisim otlarından topladı və bunları əzib suyunu üzünə sürtdü. Bu minval üzünü qaraldandan sonra cırıq-cındır paltar geyib dilənçi suratində bir yolun üstündə oturdu ki, həmən yol ilə həmişə Nəbi sevgili atının üstündə əzəmet ilə gəlib-gedərdi. Bir az keçdi, Nəbi at üstə gəlib buradan ötməli oldu. Tahir xəstə adam kimi yola inilti salib Nəbini əyletdi.

Dedi:

— Dur, ey bextəver cavan! Mən fəqir bir yolçuyam, üç gündür acam, durmağa tavanəm yoxdur, mənə rəhm elə.

Nəbi dedi:

— Dur kişi, mən mənim tərkimə, səni evimə aparım, yedirim-icirim, sonra yola salım get.

Tahir dedi:

— Tərəpənməyə halim yoxdur, düş gəl, məni ata mindir.

İnsaflı və mürvətli Nəbi atdan düşüb çox zəhmet ilə Tahiri ata mindirdi. Elə ki hiyləbaz Tahir atın üstə möhkəm oturdu, dərhal atı mahmızlayıb çaparaq qabağa sürdü və iraqda dayanıb Nəbiyə dedi:

— A kişi, mən Tahirəm, atı əlimə keçirdim, indi götürüb gedirəm, salamat ol!

Nəbi Tahiri çağırıldı, dedi ki, a kişi, ikicə kəlmə sözüm var, dayan qulaq as, sonra get.

Bunun əlində nizəsi olmasına görə Tahir uzaq mənzildə dayanıb qulaq asdı. Nəbi dedi:

— Əzizim, gedirsən get, uğur olsun, qəzanın qisməti belə imiş. Ancaq bir təvəqqəm var, sənə and verirəm, bu əhvalatı heç kimə söyləmə.

1908

Tahir çox təəccüb edib soruşdu ki, a balam, niyə?

Nəbi cavab verdi:

— Bu iş cəmi Ərəbistana yayılar, fəqirlər, miskinlər yollarda acyalavac qalarlar. Gəlib-gedənə yalvararlar ki, mənə rəhm elə, bu macəranı xalq biləndən sonra daha heç kimə rəhm etməzlər. Qorxuram ki, sənin bu əməlin səbəb ola yer üzündən mürvət və mərhəmət eseri götürüle.

Nəbinin bu sözləri Tahire bir sayaqda təsir elədi ki, bir az fikrə gedib atdan düşdü. Atı sahibinə verib ağladı və Nəbidən günahının bağışlanması xahiş etdi. Bunlar barışdilar və ömrünün axırınadək qardaş kimi dost oldular.

1907

## İKİ QURD VƏ TÜLKÜ

İki qurd bir-birilə bəhs eləyirdi ki, görsünlər hansının dişləri çox itidir. Bunlar bu höcətdə ikən bir tulkü gəlib buraya çıxdı. Bunlar tulkünü bu işdə hakim seçdilər. Tulkü bunlara dedi ki, quru söz ilə bəhs olmaz. Gərək hər biriniz iddianızı iş üstə sübut edəsiniz. Durun, çarpışın, bir-birinizi dişlayın, görək hansınız qalib gəlirsiniz. O vaxt men də hansınızın dişi iti olduğunu biliib deyərəm.

Qurdalar bu təklifə razı olub çarpışmağa başladılar. Çarpışdilar, qarşıldılar. Hər birinin dərisi o birinin dışındə parça-parça gedirdi. Bir az vaxtdan sonra hər biri al-qana əlvan olub taqətsiz bir yana yıldı. Tulkü baxıb-baxıb dedi:

— Hə! İndi başa düşdüm ki, hər ikinizin dişi çox-çox itidir. İndi bir az dayambil dincinizi alın. Men də gedib çobanları çağırıım, gəlsinlər yaranıza məlhəm qoysunlar.

1907

## QARANQUŞ VƏ SƏRÇƏ

Bizim evin eyvanında bir qaranquş palçıqdan yuva tikmişdi. Bir sərçənin bu yuva nə isə çox xoşuna gəlməşdi. Yuvaya yumşaq ot-ələf döşeyib, içində həmən sərçə yumurta yumurtlamağa başlamışdı. Bir neçə gündən sonra qaranquş sərçənin fikrini duyub yuvasından qovmaq istədi. Amma sərçə çıxmamaq istəmədi. Bu halda qaranquş yuvasının etrafına fırlanıb bir bağırtı saldı ki, səsinə etrafdan çoxlu qaranquşlar toplanıb gəldilər və yuvanın etrafında ucuşmağa başladılar. Bunlar arabir yuvanın içine baxıb qışqıra-qışqıra geri çekildilər. Belə ki, guya sərçəye: “Çıx burdan”, — deyirdilər. Sərçə əslə yerindən qırmızıdanmırı və qəsb elədiyi özgə quşun yuvasını eldən buraxmaq istəmirdi. Men də bu ehvali kənardan seyr edirdim. Bizim evin qabağında bir göl var idi. Bir də gördüm ki, qaranquşlar cümləsi üçub həmən gölün kənarlarına qondular və hər biri ağızına bir parça lıl alıb yuvaya tərəf uçdular. Götürdüklli palçıq ilə yuvanın ağızını tamamca hörüb palçıqladılar. Sərçəni yuvanın içinde acıdan və susuzdan öldürmek fitvası ilə işi qət edib qaranquşlar dağıldılar.

1907

## XƏSİS VƏ XEYİRXAH

Cox pulu olan xəsis bir kişi evinin etrafında gözəl bağ salmışdı. Burada olan rəngbərəng güllərin budağına qızıl qəfəslerde bülbüllər asdırılmışdı. Güllərin etri və bülbüllərin neğmesi onun üç mərtəbə evini bürüyb xəsisin calalına başqa bir zinət verirdi. Bu kişi ancaq öz canını bəslər idi. Bu əməli ilə bu gününü abad, axırını isə bərbəd eleyirdi. Heç bir xeyirxah iş görməz, hətta qapısına gələn sail və yoxsulları acıqlanıb qovardı.

Bu şəxsin xəsiyyəti cəmi camaata məlum idi. Ancaq heç kəs cürət edib onun işlətdiyi əməllərin zərərini ona söyləmirdi. Bir gün ağıllı və xeyirxah bir kişi dilənci paltarı geyinib xəsisin qapısına gəldi və qapını döyüb çörək istədi. Xəsis qapını açıb dilənciyə açıldı. Dilənci ondan bir neçə sualına cavab verməyi xahiş etdi, xəsis də razı oldu.

83

Dilənçi:

– İndi bu evdə kim oldu?

Xəsis:

– Mən.

Dilənçi:

– Səndən qabaq kim olurdu burada?

Xəsis:

– Mənim atam.

Dilənçi:

– Ondan qabaq bəs kim olubdur?

Xəsis:

– Mənim babam?

Dilənçi:

– Bəs hanı atan, baban?

Xəsis:

– Onlar çoxdan ölüblər.

Dilənçi:

– Bəs, əzizim, görünür ki, siz qonaqsınız və bu ev işə mehmanxana. Hər biriniz dünyaya gəlib, bir az müddət bu evdə daldalanıb, gedirsiniz. Bu beş günün həyatından ötrü nə üçün axırınızı unudub nəfsə esir olursunuz? Xeyal eyle, xalqını tanı, füqəraya kömək et, qayğı göstər.

Xəsis bu sözlərdən ibrət alıb, həmişə nəsihətə qulaq asıb, əməl etməyə həvəs göstərdi. Hətta öz xərci ilə bir məktəb açıb yetim və fəqir uşaqların oxumağınə bais oldu.

1907

## AVAM KƏNDLİNİN FƏRASƏTİ

Bir gözəl şəhərin meydanında qədim zamandan zorba bir daş qalmış idi. Fayton və arabaların galib keçməyinə çox mane olurdu. Şəhər böyüyü bu daş meydandan götürülmək fikrinə düşdü. Mühəndislərin bəzisi barıt itə parçaladıb, parçaları daşıtmak rəyini verdi və bu işə altı min manat xərc göstərdi. O biri bəzisi haman daş böyük bir

maşın vasitəsilə götürüb sürüdə-sürüdə aparmaq rəyini verdi və bu işə beş min manat xərc göstərdi.

Bir nəfər kəndli bu əhvalatı bilib, gelərək dedi:

– Mən bu daşı yüz manat xərc ilə buradan rədd eləyərəm.

Soruşdular ki, nə sayaq rədd eylərsən? O dedi:

– Daşın yanında bir quyu qazaram, daşı yumalayıb həmin quyuya salaram...

Həmin kəndliyə zəhmətinə görə verdikləri yüz manatdan əlavə, yüz manat da fərasətinə görə verdilər.

1907

## YALANÇI

Bir oğlanın bir neçə qoyunu var idi. Hər gün qoyunlarını kəndden çöldə, meşə konarında, talada otladardı. Burada cütçüləri və əkinçiləri işləyən görüb istədi ki, onları aldatsın: "Ay canavar gəldi, hay!" – deyib, bu uşaq yalandan gücү gəldikcə qışqırıldı. Bunun səsini eşidənlər tūfəng, xəncər, dəyənək götürüb uşaq tərəfə yürüdülər və gəlib gördülər ki, uşaq baxıb gülür. Bu kişilər ona acıqlanıb qayıtdılar.

Bir neçə gündən sonra həqiqətən meşədən bir neçə qurd çıxıb onun qoyunlarına soxuldu. Bu dəfə nə qədər qışqırıb bağirdısa da, daha kəndçilər inanmadılar və harayına dəxi gəlmədiler. Qurdalar o yalançının qoyunlarının cüməsini qırdı.

1907

## İT

Bir it ağzına bir parça eti götürüb dərin arxin üstüne qoyulmuş taxta körpüdən keçirdi. Bu it eksini suda görüb dayandı və zənn eledi ki, sudakı qeyri itdir. Bu səbəbə görə arxa atıldı ki, özgə itin ağızındakı et parçasını alsın. Ancaq suyun içinə cumub öz ağızındakı etini də itirdi və islanmış vəziyyətdə sudan çıxdı.

1907

## KEÇİLƏR

Bir dar quyunun arasından axan derin çayın üstüne bir tiri körpü salmışdılar. Bunun üzerinde iki keçi bir-birine rast geldiler. Bunların heç biri qayıdır o birinə yol vermedi ki, keçsin. Bunlar bir-birile bınuşlaşdırılar və hər ikisinin ayağı körpüdən üzülüb çaya yumalandılar.

1907

## BAYQUŞ VƏ DOVŞAN

Gün batıb qaranlıq çökür idi. Bayquşlar meşədə o tərəf-bu tərəfə uçur və ov axtarırdılar. Birdən meşəden düzə atılıb bir zorba dovşan çıxdı və oturub üst-başını sığallamağa başladı. Yaş yetirmiş və dünya görmüş bir bayquş bu dovşanı görüb ağaca qondu. Cavan bayquş ona dedi ki, sən ne əcəb onu tutmağa məhəl qoymursan? O cavab verdi ki, gücüm çatmaz. Dovşan çox zorbadır, əyər bunu caynağıma keçirsəm, məni sürüyüb kola-kosa çırpar, tələf ollam. Cavan bayquş lovğalıqla cavab verdi ki, men yaxşı bacararam. Bir pəncəmi ona keçirib, o birini bir ağaca yapışdıraraq dovşanı özümə mal eylərem. Bu sözleri deyib, endi dovşanın üstə və dərhal bir caynağını onun belinə keçirərək, o biri caynağını hazır tutdu. Dovşan belində bayquş qaçanda bayquş bir ağacdan möhkəm yapışdı və ele zənn etdi ki, dovşanı tutubdur. Dovşan dərtinib bayquşu tən ortadan yançırdı və bir parçasını ağacda qoyub, o biri parçasını belində götürüb getdi.

1907

## FƏQİR CƏFƏRİN ALIM OLMAĞI

Ərəbistanda Cəfer adında bir uşaq var imiş. Bunun oxumağa həvəsi çox imiş. Öz vətənində bir qədər oxumaq və yazmaq öyrənib alim olmaq istədi. O esrde Bağdad şəhərində məşhur alimlər oxuyanlara elm öyrədiridilər. Cəfer də Bağdada getdi və bir alimdən dərs almağa başladı. Bağdad şəhərində Cəfer həm fəqir və həm də qərib

86

idi. Bir tərəfdən oxumaq fikri, o biri tərəfdən də çörək qazanmaq qayğısı Cəferi çox qorxutmadı. Gündüz dərsə gedirdi, gecələr isə fəhləlik edirdi. Bağbanların ağaclarını suvarmaq üçün dalında su daşırıb öz mesarifini qazanır idi. Belə səyin sahibi olan tələbenin əhvalını oranın valisi bildi və dərhal Cəfərə aylıq maaş verilməsini qərara aldı. Qeyrətli Cəfer oxuyub yaxşı alım oldu.

1907

## DÜNYA GÖRMÜŞ KƏNDÇİ

Bir kəndçi gördü ki, oğlanları yola getmirlər, həmişə dava və qeylү qai edib, her kəs öz bildiyinin dalınca gedir. Qoca bildi ki, o bu dünyadan köçəndən sonra uşaqları yola getmeyəcəklər. O, bir gün on dənə kəl çubuğunu dəstə bağlayıb, oğlanlarını yanına çağıraraq dedi:

– Əyər hansınız bu çubuq dəstəsini ortadan sindira bilse, ona bir at bağışlaram.

Oğlanların hər biri gücəndi, sindira bilmədi və dedilər ki, bunu heç kəs sindira bilməz. Ataları dərhal çubuq dəstəsini götürüb bağını açdı və bir-bir çubuqları ortadan bölüb yerə tulladı. Uşaqlar dedilər ki, bunu, hər kəs olsa, sindirər. Ata cavab verdi ki, sizin də bu çubuq dəstəsi kimi ittifaqımız olsa, sizə heç kəs zərer və ziyan yetirə bilməz. Amma ayrılib bir-birinizi kömək olmasanız, düşmən o vaxt sizə tez ziyan vurar və xesarət yetirər.

Oğlanlar bu işdən sonra bir-birinə məhəbbət göstərdilər və atasının vəfatından sonra ittifaq edib hörmət və dövlət qazandılar.

1907

## QURD

Bir ac qurd meşədən çıxbı bir düzə dolanırdı ki, görsün qarını harada doydura bilir. Gördü ki, burada bir quzu otlayır. Yanına gəlib ona dedi:

– Ay quzu, mən səni yeyəcəyəm...

87

Quzu cavab verdi ki, mən hələ körpəyəm və etim çox şıtdır, gedim  
duz gətirim, atımı duzla, sonra ye. Duz bəhanesi ilə quzu gedib qurd-  
dan xilas oldu.

Qurd bir də göz gəzdirib gördü ki, uzaqda bir qoyun dolanır.  
Yanına gəlib dedi:

– Ay qoyun, mən səni yeyəcəyəm...

Qoyun cavab verdi ki, məni ye, amma qoy bu qabaqdakı dağın  
üstünə çıxıb oradan oynaya-oynaya üstünə gəlim. Sonra ye...

Qurd razı oldu. Qoyun dağa çıxıb öz sürüstünə qarışdı.

Qurd yene də göz gəzdirib gördü ki, meşəde bir camış var. Ona  
dedi ki, səni yeyəcəyəm. Camış cavab verdi ki, mən göldə yatıb üst-  
başımı torpağa, palçığa bulamışam. Qoy bari bu meşədəki ağaclara  
sürtünüm, torpağım, tozum tökülsün, sonra ye. Qurd buna da razılıq  
verdi. Camış bu bəhane ilə qaçış yaxındakı naxıra qarışdı.

Qurd bir də göz gəzdirib gördü ki, bir at otlayır. Buna dedi ki,  
ay at, səni yeyəcəyəm... At da ona cavab verdi ki, mənim atam bir  
kağız yazıb dal ayağının dirnağının arasına qoyubdur. Onu qabaqca  
al oxu, sonra ye... Qurd buna razı olub keçdi atın dal ayağının bəra-  
berinə. At da dal ayağını bir az qaldırıb qurdun alnından bir təpik  
vurdu. Qurd qəşş eylədi. At onu belə qoyub qaçıdı.

Qurd gecdən-gec ayılıb öz-özüñə belə məzəmmət eylədi:

Ay qurd!

Getdin gördün quzu,  
Neyləyirsən istiotu, duzu?  
Ye, qalsın iki buynuzu!

Getdin gördün qoyun,  
Neyləyirsən oyun-moyun?  
Ye, qalsın quruca boyun!

Getdin gördün camış,  
Neyləyirsən torpağın, cumus?  
Ye, yanındaca domuş!

Getdin gördün at,  
Neyləyirsən kağız, barat?  
Ye, yanındaca yat!

1907

## DONUZ VƏ PALID AĞACI

Qoca bir palid ağacının altında bir donuz palidin qaqasından  
doyunca yedi və ağacın altında fisıldaya-fisıldaya yuxuladı. Yuxu-  
dan ayılandan sonra palid ağacının dibini burnu ilə eşdi və köklerini  
qırmağa başladı. Bir qarğı bunu görüb dedi ki, ey qanmaz heyvan,  
bu ağacın nə üçün köklerini qırırsan və dibini açıb dəbərdirsən? Bele-  
liklə, sən ağacı qurudarsan.

Donuz cavab verdi ki, ağac qoy quruyur qurusun, mənə mənfəeti  
var, mənim də xörəyim palidin qaqasıdır, mən onunla dolanıram və  
yedikcə kökelirəm.

Palid ağacı onların söhbətini eşidib donuza dedi:

– Ey naşükür donuz, yoğun boynunu döndərib yuxarı baxmayı  
bacarsaydın, görərdin ki, haman arzu etdiyin palid qaqasını mən palid  
ağacı əmələ gətirirəm.

1907

## ÇAQQALIN HEKAYƏSİ

Çaqqalın biri gecə bir şəhərə girib dükan-bazarı gəzəndə bir  
boyaqcı dükənində boyaq küpünə düşür. Əziyyətlə bu küpden çıxıb  
o birinə düşür. Bu sayaq bir neçə rənglərə boyanıb şəhərdən dağ səm-  
tinə qaçır. Dağda olan vəhişti heyvanlar həmin çäqqalı qəribə bir  
heyvana oxşadırlar və buna artıq ehtiram və itaət göstərib yemək və  
içmeyini hazır verirlər. Çäqqal kökəlib çox çağ olur. Başlayır u... u...  
eleyib ulamağa. O vaxt heyvanlar qanırlar ki, onda bir mübareklik yox-  
dur. Eybinin üstü açılan çäqqalı gözəndən salıb etraflarından qovurlar.

1907

## ELM TÜKENMƏZ XƏZİNƏDİR

Elm tükenməz bir xəzinədir. Bu bir xəzinədir ki, onu sandıqda  
qoyub qarovalı və gözətçi olmayı və hesab saxlamağı istəməyir. Elm  
bir dövlətdir ki, onu nə itirmək olmaz və nə uğurlatmaq mümkün  
deyildir. Bu əsrde onun qədir və qiyməti her bir seydən alıdır. Çünkü  
elm bu halda puldan və paradan zəngin, topdan və tūfəngdən ötgün,  
xəncərdən və qılıncdan keşkindir. Nəcabət və hörmət bu halda o

kəsdədir ki, onun mükəmməl surətdə elmı və məlumatı vardır. Hər şey sərf və xərc olunduqca tükənir və əskilir, amma elm sərf olunduqca artır və ziyadələnir. Bir nəfər alım şəxs elminə sərf etsə, özündən başqa, neçə yüz alımlar meydana gətirər. Həm də öz elm və məlumatını ziyadələndirər.

Hər alım bir şama bənzər ki, ondan neçə-neçə şamlar yandırmaq müyəsserdir. Bir şamın nuru başqa şamları alovlandırmaqla özü kimi çox-çox çıraqlar və məşəllər töredər.

Elmin böyük bir fəziləti də budur ki, kiçiyə, böyüyə, ədnaya, əlaya heç təfavüt qoymaz. Bu kəslərdən hansında elm olsa, onu hörmətə layiq edəcəkdir. Elm, yaşıda kiçik adamda da olsa, onu ehtirama layiq qılarsın, onu əla dərəcəsinə yetirər.

1907

## İKİ DƏNƏ XİŞ DƏMİRİ

Dəmirçi dükanında bir kürədə dəmir parçasından usta iki dənə xış dəmiri qayırmışdır. Birini cütçü alıb cüt sūrməyə başlamışdır. O birisini isə dəmir aletlər satan bir dükənci aldı ki, müştəri olanda sat-sın. Cütçünün aldığı xış dəmiri həmişə işləməkdən sürtültüb gümüş kimi parıldayırdı. Amma dükəncinin dükanında işsiz qalan nəmdən və havadan pas götürüb qaralmışdır.

Bu iki gavahın təsadüfen bir-birinə rast gəldilər. Qapqara qaralmış və pas keşmiş gavahın o birindən sual elədi ki, nə eceb sən gün-gündən gün kimi işıqlayıb, güzgü kimi parlayırsan? Bu cavab verdi ki, əzizim, işləməkdən! Çünkü işləmek hər şeyi cövhərləndirir. Amma işsiz və peşəsiz qalan sənin kimi qaralıb, axırdı tələf olur.

1912

## YONCA ÇIÇƏYİ

Bir dəstə qərənfilin içini bir dəfə haradan isə dərilib bir neçə yonca çiçəyi bağlanmış idi. Bu yoncanın etiñiz çiçəyi, qərənfil dəstəsinin arasında bir az vaxt qalmışına görə qərənildən xoş ətir götürdü. Bu belə də olmalı idi. Çünkü yaxşı yoldaşdan yaxşı xasiyyət sirayet edər, pisdən pis.

1912

## QOCA BABA VƏ NƏVƏSİ

Bir kişi qocalmışdı. Qocalığından əli və ayağı əsirdi, gözləri az görür, qulaqları ağır eşidirdi. Yemək vaxtı yediyi xöreyi əli əsib üstüne və süfrəyə dağıdırıldı. Onun oğlu və gəlini iyrənib, qocanı evin bir bucağında oturtdurub, saxsı qabda ona yemək verirdilər.

Məzəlum qocanın işığı çəkilmiş gözlərindən yaş dolu kimi yağırdı. Ələlxüsüs o vaxtda ki, küləfətin cümləsi özlərinə ayrıca süfrə salıb, istədikləri xöreyi yeyirdilər.

Bir gün qoca xörək qabını ikiəlli ağızına aparanda, əli əsib, qabı salaraq sindirdi. Gəlini bunu görüb ağızına gələni qocaya dedi. Yazıq qoca küskün oturub başını aşağı dikdi. Bundan sonra qocaya xörək vermək üçün bazardan ağac qab-qacaq aldılar.

Bir neçə gündən sonra qocanın oğlu və gəlini gördüler ki, təzə dil açıb gəzməyə başlayan oğlu taxta parçalarını yiğib özbaşına oyun oynayır. Soruştular ki, nə qayırırsan, oğul? Uşaq cavab verdi ki, qutu qayırıram. Atam-anam qocalanda bu qutunun içinde onlara xörək verəcəyəm.

Uşaqın sözündən onlar iibrət alıb əməllərindən tövbə etdilər. Bunden sonra qoca atalarına artıq dərəcədə hörmət edib, hər bir zəhmətinə qatlaşdırılar.

1912

## İNSANIN EYBİ VƏ HÜNƏRİ

Qədim zamanədə qanacaqlı adamlar bu eqidədə idilər ki, hər kəs anadan olanda ciyni xurcunlu doğulur. Hər kəs yaşadıqca öz eyiblərini xurcunun dal gözünə toplar. Amma hünərini qabaq gözünə toplar. Bu cəhətə görə insan öz cybini görməz – arxasında gəzdirdiyi üçün, amma hünərlərini görər – gözünün qabağında gəzdirdiyi üçün.

1912

## MƏHƏMMƏDİN XƏCALƏTİ

Bir gün atamız bazardan küləfət üçün adam başına bir dənə nubar şaftalı almışdır. Mənim məndən iki yaş böyük qardaşım Məhəmməd izinsiz şaftalıdan bir dənəsini oğurlamışdır. Küləfət hamısı günorta naharı edəndən sonra anamız şaftalını gətirib gördü ki, biri əskikdir.

91

Atam ve anam qaldılar ki, bu şaftalının birini mətbəxdən uşaqların  
biri götürübdür, amma hansının əməlidir, bilmək mümkün olmaya-  
caqdır ki, ona şaftalıdan pay verməyib nəsihət eləsinlər. Anamız  
bizim hər birimizden təkbətək soruşdu, biz heç birimiz bu taqsırı  
boynumuza almadiq. Başladı bir əhvalat söyləməyə ki, çobanın biri  
dünen bir şaftalını çeyirdəkli yemişdi və çeyirdək qarnında hezm  
olmadığından, ölüm halında idi. İndi mən de bu işi diqqət ilə sizdən  
soruşuram ki, görüm o şaftalını çeyirdəklimi yemisiniz? Əger çeyir-  
dəkli yeyibsınızsa, şəksiz, öleceksiniz!..

Anamız bu sözleri danişan vaxt Məhəmmədin rəngi ağarıb doda-  
ğının qanı qaçmışdı. Birdən Məhəmməd özünü saxlaya bilməyib dedi  
ki, ana, mən çeyirdəyini udmadım, çıxarıb çöle atdım.

Külfətin hamısı gülüşdü, amma Məhəmməd xəcalətindən ağıladı.

1912

### OĞUL MƏHƏBBƏTİ

Bir arvadın iki oğlu var idi. Anası bunları çox sevirdi. Bir gün oğlu-  
nun biri anasına dedi:

– Ey mənim əziz anacığım, bilirem, sən məni çox sevirsən, amma  
mən seni sevən qədər sən məni istəye bilməzsən!

Anası dedi:

– Nə üçün, oğul?

Oğul dedi ki, anacığım, sənin iki oğlun var, amma mənim birçə  
anam var.

1912

### XORUZ VƏ MİRVARİ DƏNƏSİ

Bir xoruz torpağı eşəndə bir dənə mırvari dənəsi tapdı. Mır-  
varini götürüb kənara atdı və dedi ki, buna artıq qiymət verən adamın  
ağlı yoxdur. Bunun əvəzinə mənə bir arpa dənəsinin rast gəlməyi  
daha məsləhət idi. Çünkü arpanın qiyməti böyük olmasa da, yeyə-  
dim, qarnım doyardı.

1912



## SAQQALIN KƏRAMƏTİ

*iKİ MƏCLİSLİ MƏZHƏKƏ*

### MƏCLİS ƏHLİ

Şahsənəm qarı - 55 yaşında tərəkəmə qarısı

Oğlu Əliqulu - 20 yaşında, çoban

Çarvadər Məşədi Hüseynqulu - 50 yaşında, qırmızısaqqal

Sövdəger Ağa Səttar - 30 yaşında yolcu, saqqalı qırxiq

Dərzi Usta Məhəmməd - 25 yaşında yolcu, saqqalı qırxiq

Əttar Məşədi Rüstəm - 35 yaşında yolcu

3 nəfer obanın saqqallıları

Kənd mollası Molla Qulaməli - 55 yaşında

### ƏVVƏLİNÇİ MƏCLİS

Bu məzhəkə vəqəf oldu Göyçay uyezdinin Qabistan mahalında. Tərkəş obasının yavuğunda bir səhrada, yolun kənarında bir palid ağacının altında bir dəstə camaat atları yedəklərində, güclü yağınan yağışdan daldalanırdılar. Bunlar Şamaxı və Qəbələ mahalında, Qutqaşen kəndində alış-veriş edən sövdəgərlər və əsnaflardır ki, həmin vaxt Şamaxı şəhərinə gedib-gələn çarvadalar vasitəsilə mal alıb Qutqaşenə gətirirlər. Kimisi başını başlışa sarı'yıb, kimi yapincısına bərk bürüñüb, kimisi daşına çuval sahb, hündür-hündür damışırılat. Arabir Çarvadər Məşədi Hüseynquluya töhmet və məzəmmət edirlər. Bunların içində Hacı Söhrab - qarnı şışman, yoğunboyun, yekəsaqqal, hündürboylu bir kişidir ki, qabaqda toy-larda aşılıqlıq edərmiş. İndi kəndlərdə sövdəger malı satmağa qurşanıbdır.

Hacı Söhrab (*çarvadara səri*). A rəhmetlik oğlu rəhmetlik, əlli ildir bu yollarda çarvadərlıq edirsen, heftədə iki dəfə bu yolu gedib-gelirsen, bəyəm bu obalarda özün üçün bir qonaq evi qayırmamışsan ki, belə ittifaqda gedib daldalanasan, xəlayiqi yağış altında qır-mayasan. Sen bes mənim nəyimə lazımsan, nə sayaq çarvadarsan?

Çarvadər Hüseynqulu. A cənnətlik oğlu, cənnətlik! Sən de bilmirsən, nə danışırsan... Bu yerin ehli hamısı tərəkəmedir. Bunlar oturaq adamlar deyildir. Kim bilir, bunlar bu il burada oba salırlar, gələn il harada salacaqlar? Qaraçı kimi qansız tayfadır. Peşələri qul-durluq, oğurluqdur. Bunlar ilə qonaq olmaq bizə əl verməz.

**Dərzi Usta Məhəmməd.** Uzun danışmaqdan fayda yoxdur, yağış iliyimizə kimi işlədi. Axşam olur. Bir yer olsayıdı, üstümüzü-başımızı qurudardıq. A Məşədi, barı bir ağaç koğuşu da olsa tap, onun içinde daldalanaq.

**Çarvadar Hüseynqulu.** Kişi, atlarımız acdır, sabah sizi bu atlar bellerində axşama kimi aparacaqlar. Bunların qeydine qalmaq lazımdır. Ağaç koğuşundan nə çıxar?

**Ağa Səttar.** Çarvadar tayfası dünyagörmüş olar. Bize bir çare tap. Bir de görün, bu qabaqda görünən obannı adı nedir?

**Çarvadar Hüseynqulu.** Ne eleyirsən, adı Terkeş.

**Ağa Səttar.** Hər nədir, indi bir fəndin olarmı ki, bu gecə bizi bu obada qonaq saxlada bilesen? Əger bu işə bir çarə tapsan, sənə bir girvənkə tənbəki alıb verərem.

**Çarvadar Hüseynqulu.** Bu obanın adamları bir şümürdürür-lər ki, heç kəsə bir loğma çörək qiyib verməzler. Heç kəsi qonaq saxlamazlar, hətta qapiya dilənci də gəlsə, ona pay verməzler.

**Məşədi Rüstəm.** A kişi, biz nə dilənci deyilik, nə müftə qonaq olmayacaq! Bize nə versələr, ikiqat qiymətinə alınsınlar. Sən də nağılıçı kişisən.

**Çarvadar Hüseynqulu.** A kişi, inanmırsan ki, bunlar bizi etrafına qoymazlar? Bunların dilini İrandan gəlmə mərsiyəxanlar, axundalar, scyidlər yaxşı tapıblar. Onların uğrunda canlarından, başlarından keçməye hazırlırlar.

**Ağa Səttar, Məşədi Rüstəm və Usta Məhəmməd** (üçü birdən). Bax, Allah atana rəhmət elesin. İndi təhrini bildik. Hacı Söhrab axund desən axunddur, seyid desən seyiddir, mərsiyəxan desən mərsiyəxandır. Bax, saqqaldan pərkər, peysor, maşallah, buğa peysəri kimidir. Qarın budur bunda. Hayif ki, qurşağı yaşıl deyil ki, həm axund deyərdik, həm ağa. Allaha şükür, dilaverlikdə axundlar bununla bacarmazlar. Aşıqlıq olmasın, axundluq olsun.

**Hacı Söhrab.** A ləvəndər, qoyun görək, məni elə salmayıñ!

**Usta Məhəmməd.** Bircə buna bir yaşıl qurşaq.

**Ağa Səttar.** Adə, Usta Məhəmməd, sənin çörək bağladığın süfrə yaşıl çit deyilmə? Tez ol, onu aç, Hacı Söhrabın belinə bağla.

Dorhal süfrəni açıb götürürlər. Yerbəyerdən Hacı Söhrabın zahiri əndəzəsinə mollu qiyafasına sahıtlar.

**Məşədi Rüstəm.** Çarvadar, durma get, bu obaya xəbər aparı, Xorasandan gələn İmam Rza mücavirlərindən bir axund yolda bərk yağışa düşüb, ona bir yaxşı evdə yer tədarük eletsinlər. Qəmī-ateşmi çəkir daş'a giren moltanı.

**Çarvadar Məşədi Hüseynqulu** yürüür.

**Perdə salınır**

## İKİNCİ MƏCLİS

Vaqə olur kəndli dəyesinin içində. Şahsenəm adında bir qarı oturub yun darayır. Bir cahil oğlan hazır samovarın qırığından oturub stekan-nəlbəki yuyur. İt hürür, sos-səmir gəlir. Sonra çarvadar içəri girir.

**Çarvadar Hüseynqulu.** Ay ana, ay qardaş, Xorasandan zəvar getirirdim. İçimizdə İmam Rza qulluğunda heməvəqt olan bir müctəhid alım vardır... Yağışa-yağmura düşüb, çox əziyyət çəkibdir. Bu gece bu obada qonaq qalmaq istəyir, özü də çox alım, fazıl və dindar axunddur.

**Şahsenəm qarı** (yerindən sıçrayıb). Onun cəddinə belə canım qurban olsun. O ki elə axunddur, seyiddir, müctəhiddir çək gəlsin, düşsün bizim evə! Belə, malim-canım ona qurbanı. A gədə, Əliqulu, dur evi düzəlt, lampaları yandır, döşək-yastıqları düz, mən də yunumu, cəhremi yığım.

**Çarvadar Hüseynqulu.** A bacı, altı adamdır, yeddi atımız var.

**Şahsenəm qarı.** Hamisini getir gəlsin, malim-canım axunda qurban olsun.

**Çarvadar gedir.** Qarı oğlu ilə tələsik evi düzəldirlər. Yerə döşəklər salınır, mütekkelər qoyulur, süfrə çəkilir, lampalar düzülür. Samovara göz yetirib, şəkerdanlara qənd qoyulur. Stokanlar düzülür.

**Çarvadar Hüseynqulu.** A bacı, qonaqlar geldilər. Gelin atlarımıza tövlə göstərin. Arpa-saman verin.

**Şahsenəm qarı.** Ay Əliqulu, durma, sən qonaqları evə uzat. Sonra çarvadara və atlarına yer göstər, fəraigət elə, tez gel!

Əliqulu çıxbı gedir. Şahsenəm gah qapiya yürüür, gah içəri qaydır. Bu əsnada qapı açılır. Hacı Söhrab vüqar ilə salam verib içəri girir, geridən yoldaşları girirlər. Kamali-təzim ilə ol bağlayıb, itaət göstorırıllar.

**Şahsenəm qarı** (*Hacı Söhraba səri*). Ayağının torpağına canım qurban, axund! Və əleyküməssalam, səni bize Allah özü göndəribdir. Buyur, qadan alım, başda əyləş. (*Hacı Söhrab əyləşir.*) Mənim ömrüm-günüm bitibdir, qardaş! Belkə, sənin kimi müctəhid ağalarımın qulugunda duram, imamıma xoş gelə, iman sahibi olam (*deyib ağlayır.*)

**Hacı Söhrab.** Bacı, mən bu saat abidəstliyəm. Bir dua elərəm, sən behiştə gedərsən, inşallah! (*Deyib əl qaldırır və oxuduqca yoldaşları "amin" deyir.*) Derbedüha bədmi, amin! Qütənduha bəkmə, amin! Ənuzi-billah minəltürace və əlqırqavulə, vəlkəkliyə amin! Vəlanabəbile, vəlaqovurmasile, vəlserpicum, əlşapalağum, amin! Allahün məsəlli əla Məhəmməd və ali-Məhəmməd!

**Şahsenəm qarı.** Allah nəfəsinizi uzun elesin! Əziz qonaqlarım, siz yorğunsunuz, çaydan, çörəkdən, qaymaqdan buyurun yeyin, için. Yağışa düşüb islanmışınız. Qurunası şeyləriniz var isə, verin qurudaq. Sizə qulluq elemək mənim canımı küvərədir. Siz gedən ağalara menim düşkün canım qurban, axund!

**Hacı Söhrab.** Ay bacı, yağışdan tek bir başlıqlarımız və yanınclarımız islanıbdır. Əliquluya deyərsən onları bir yere sərsin. Orada quruyar.

Şahsenəm çıxıb gedir. Usta Məhəmməd yüyürüb  
samovarın qırğında əyləşir.

**Usta Məhəmməd.** Adə, mal büdüyə, adə, bu xiyal əvvəl kimin əqlinə gəldi. Bu büsəti mən heç ömrümüzdə görməmişəm. Gəlin bir neçə həftə burada qalaq. Yeyək-içək, bir qədər harınlaşaq ha... ha... ha!

**Hacı Söhrab.** Kül başına! Ne eləyirsən harınlaşib?

**Usta Məhəmməd.** Bu obadan hərəmizə bir qız almaq olar. Molla yanımızda, axundumuz hazır. Hacı Söhraba Şahsenəm qarının nikahlarıq, ha... ha... ha!..

**Hacı Söhrab.** A ləvənd, zarafat yeri deyil. Buradan təz qaçaq. Əgər paxırımız açılsa, bizi buradan sağ-salamat çıxmaga qoymazlar. Cibimizdə güclü pul, sağ tikəmizi qulağımız böyüklükdə qoyarlar. Hacı Söhrabin dərisinə saman təpərlər.

Bu aralıqda Məşədi Rüstəm yenindən qalıb, qapıdan çöle başını uzadıb geri çekilir və şırtıq vura-vura o yana-bu yana baxır, evin ortasında dayanıb alçaq səsle deyir.

**Məşədi Rüstəm.** Eviniz yixilsin, arvad kəl kimi bir qoçu yixibdir həyətdə kəsdirir. Ay məksim, ay məksim-məksim, məksim. Mihu-mihu, ala mihu, ala mihu, Mirzə Mihu, hoho mihu evləridir dü mərtəbə. (*Hacı Söhraba səri bir az belini əyib sağ əlini yumruğa yumub biləyini sinəsinə təraf, sonra da Hacı Söhraba təraf aparıb gətirir və bu sözləri lahcə dilində başını yırğalaya-yırğalaya oxuyur. Oxuyub qurtardıqdan sonra Hacı Söhrabin qabağında diz üstə çökür və əyilib saqqalından öpür.*) Belə, belə ha, bu saqqalın kəramətinə qurban olum. Yoldaşlar, gəlin bir-bir bu saqqalın başına dolanın. Ziyarət edin. Sonra qismətinizi yeyin. Bu hörmət və izzət məhz bu bir şələ saqqalıdır. Buna bax, buna! (*Deyib saqqalını sanballayır.*)

**Hacı Söhrab.** Əzizim, yüz gün yaraq, bir gün gərək. Bəs biz ömrümüz üzünü bir qucaq saqqalın hamballığını eləyib gəzdirmişik, bu səbəbsiz idimi?

**Usta Məhəmməd.** A Məşədi, yənə son diribaşsan. Gel bu çayları payla, pəh, pəh, pəh! Bax, çayını iç, qaymağını ye, üstündən də erkək qoyunun kababını, Allahına şükür elə. Bu çay lap xunike-butəridir.

**Məşədi Rüstəm.** A bimürvət, barı bunu da artır ki, arabir get Hacı Söhrabin paslı-hisli saqqalına da səcdə elə. Kəramətə qurban, kəramətə!

**Ağa Səttar.** Qardaşlar, belə bir xeyri məndən görün. Çarvadər qurumsaq bizi yağış altında qırmamışdı?

**Məşədi Rüstəm** (*çayları paylaya-paylaya*). **Ağa Səttar,** saqqalın yoxdur, danışma. Hamımız bu axund şəbihinə qurban olaq. Bu olmasa idi, türkəşlilər bizim bu gecə püstü pələngimizi atmışdır. Bu büsət saqqal büsətidir.

Bu aralıqda Əliqulu hər elində bir örtülü qab içəri girir. Dərhal Hacı Söhraba nisbətən yoldaşları hal-əhtiram edib sakit dururlar.

**Hacı Söhrab.** Xeyr, xeyr, əstəğfirullah! Buyurun Əliqulu dadas, gətir, qoy süfrəyə.

**Əliqulu.** Axund ağa, səni cəddinə and verirəm, bizim tərəkəməliyimizi bağışlayacaqsan. Bizlər dağlarda, səhralarda yaşayan adamıq. Sizə layiq qulluğu bacarmayacağıq.

**Hacı Söhrab.** Dadaş, Allah bağışlasın. Bunlar hamısı Allahın nemətidir. Ancaq bunu unutma ki, atlarımızın qabağı boş qalması.

**Əliqulu Xeyr**, axund, çarvadaların ixtiyarına, başın üçün, bir dam dolusu saman, bir tağar arpa... iki taya ot vermişəm. Bir ay yedisə, qurtarmaz. **Bes gedib bir də atlara baş çekim.** (Çıxır.)

**Usta Məhəmməd** (*qalxıb qapıya baxıb, içəriyə girir*). A ləvənd hacı, bəs bu qədər camaata qulluğunda əl bağladıb diz qurdurursan, bunun hayfini görək sendən harada çıxardarıq?

**Ağa Səttar**. Şamaxıda bizi bir qonaqlıq verər, hayfi çıxar.

**Hacı Söhrab** (*Əliqulu gətirdiyi qablara loğma batırıb ağızına qoyur*). Gəl bir bundan ye, hayfi ürəyindən çıxsın. (*Hamı yiğilir süfrənin başına, həlqə vurub otururlar. Çörəkdən yeyib çaydan içirlər.*) Ədə, ay Məşədi Rüstəm, çıx bir çölə, göye tərəf bax, de “fələk dizz”.

Hamı elini qapıya tərəf uzadıb, ağızında çörək yeyib deyirler: “Fələk dizz”.

**Məşədi Rüstəm**. Ədə, mən “dizz” deyəndə ağızimdakı çörəyin hamısı evə səpələndi, ağızında heç şey qalmadı.

**Usta Məhəmməd**. Pirimiz sənə “çölə çıx” dedi, çıxmadın, saqqalının kəraməti səni xərab eledi.

**Məşədi Rüstəm**. Əger pir mənimdir, kəramətini mən bili-rəm. Əlində aşlıqliq kimi peşəsi var idi. Onu qoyub gəlib bizim kimi Qəbelədə çərçilik eləməzdi.

**Ağa Səttar**. Adə, bunun özündə kəramət yoxdur. Kəramət bunun saqqalındadır. Aşlıqliq eləyəndə qırxdırılmış, çərçilik edəndə saqqal qoydurubdur. Bu andır da belə bərəkətlü çıxıbdır ki, Nuxadan Hacı Feyzi oğlu İlyas<sup>1</sup> bundan şitil istəmişdi.

**Hacı Söhrab**. İlyas da bincin biridir, yaxşı tamyıram, üzündə bir tük yoxdur.

Bu halda **Şahsənəm** qarı bir elində çörək, bir əlində kasa içəri girir.

**Şahsənəm**. Ayağının torpağına qurban olum, axund! Varım-yoxum bir qoç qoyunum var idi, onu da yolunda qurban eləmişəm.

**Hamı birdən**. Allah qəbul eləsin! (*Hacı Söhraba*.) İmam Rzaya əmanət olasan.

**Şahsənəm**. Amin! Ancaq oba kəndxudalarına və priyod mollassına adam göndəmişəm. Pilov bişirmişəm, gəlsinlər, yesinlər. Axund moizə eləsin, feyz aparaq. On bir ildir moizə eşitməmişəm.

<sup>1</sup> Hacı Feyzi oğlu – Nuxada (indiki Şəkide) bəməzə, hazırlavab, kosa kişi olmuşdur.

**Hamı** (*rəngi ağarmış, peşman halda*). Xeyr, xeyr, bacı, ay ana, zəhmət çəkmə, axund yorğundur, tez yatacaqdır.

**Şahsənəm**. Pilov yeməmiş yatmaq olmaz. Qoyun keşmişəm, axund ağa, hələ bir həftə mənə qonaqsan. Atam-anam sənə qurban, axund! Kaş nə olaydı, sən bizim bu Tərkeşdə əbədilik axundumuz olaydım. Obalığınan sənə qulluq eləyerdik. Mən ölünde mənim namazımı qılaydın. Vay, vay! Bizim də bir Allah yasarı, bir priyod mollamız vardır. Molla Qulaməli, Allah onu batırsın. Heç bir şeyə yaramaz. On bir ildir bizimlədir. Nə bir moizəsini eşitmışəm, nə bir mərsi-yəsinə ağlamışam. Axund ağam, o yassara da adam göndəmişəm ki, gəlsin onunla bir deyişin, biz də qulaq asaq...

Bu sözü qaridan eşidən kimi hamı stekanlarını olindən yere qoyub, məbəhut qalırlar, rəngləri qaçırlar. Biri-birinə baxıb başlarını yırğalaya-yırğalaya dodaqlarını dişləyirlər. Hacı Söhrab yoldaşlarına baxıb başını saat reqqası kimi bu tərəfə-o tərəfə bulamağa başlayır. Gah yero baxır, gah arvada baxır, gah yoldaşlarına baxır, ağızına apardığı loğmasını yera qoyur. Bu halda çöldən qarını “ay ana” deyo çağırırlar. Bu da “geldim!” deyib çölə çıxır.

**Hacı Söhrab**. Ədə, mən vələdüzzinayə deyən gərək sizin kimi ləvəndlərlə qoşulub niyə yola çıxırsan ki, siz də mənim başıma bu kələyi gətirirsınız, ha bu nə işdir?

**Ağa Səttar**. Ədə, məsəl var, dariya girən donuz yavanı qəbul eder.

**Məşədi Rüstəm**. Ədə, bu işdən bir xəta çıxsa, yalnız sənə gəlmeyəcəkdir ki, kötək bizim hamimizə biryerde dəyəcəkdir.

**Hacı Söhrab**. Evin yixilsin, quru kötək yesən, çox sevinmək lazımdır. Sən ölüsen, lap başımızı it qibləsinə kəsəcəklər.

**Usta Məhəmməd**. Ədə, nağılı damışası vaxt deyil. Yediyimiz, içdiyimiz burnumuzdan gəldi. Bir tedbirimiz var isə, söyləyin, yoxsa duraq qaçaq.

**Ağa Səttar**. Ədə, hara qaçıraq, hara? Qaçsaq öldürərlər. Yaxşısı budur ki, Hacı Söhrab sancılansın, biz də duraq belini ovaq.

**Məşədi Rüstəm**. Sən Öl, indi yavaş-yavaş ağlım başıma gəlir. Ədə, həməvaxt deyirdilər ki, mollanı məsxərəyə qoysan, Allah səni bələyə salar. Buna şəkk gətirənən atasına lənet! Hacı Söhrabın dünyada tutmadığı əməl yoxdur. “Əlisə bo” deməyib.<sup>1</sup> Ondan axund

<sup>1</sup> Yeni heç oxumayıb, savadsızdır

olardı ki, siz də bu hiyləyə fitva verdiniz, Allahın da qəzəbinə giriftar oldunuz.

Usta Məhəmməd. Məşədi Rüstemin sözünə mən də qol qoyuram. Alimləri məsxərəyə qoymaq küfrdür.

Ağa Səttar. Ədə, kimdir məsxərəyə qoyan, sən də eqlinə gələni danışırsan. Bizimki bu yerdə qəziyyədir, qəziyyə!

Bu halda Əliqulu qapıdan girib ötürdüyü qonaqları təklif edir.

Əliqulu. Əmi kişi buyur, Zərbəli dayı, buyurun.

Kəndxudalar gelib əyləşirlər.

Hacı Söhrab. Əliqulu dadaş, deyəsən, mənə bir az kefsizlik baş veribdir. Bayaq iştahım var idi, indi lap tutulubdur. Bu qonaqlar da məni bağışlaşınlar. Fikrimdə bir az moizə eləmək var idi. Daha keyfim qalmadı.

Tərkəmələrdən biri. Axund ağa, eybi yoxdur. Uzan, sonra gap elə.

Bu halda Şahsənəm qarı iki əlini qabağa uzadıb içəri girir, Hacı Söhraba səri.

Şahsənəm. Gözünüz aydın, gözünüz aydın, mollamız da gelir. Əmi kişi, Zərbəli dayı, Xudaverdi emi, xoş gəldiniz! (Şahsənəm üzünü əvvərəb qapıya tərəf) Hı, hı, gel, mollam, gəl, gəl, axundum, gəl, başına dönüm, yubanma, gəl! On bir ildir bizi mollalıq eləyirsən, bilmirik bizi aldadırsan, ya yox? Gəl, cəddinə qurban olduğum axundumla, müctəhidimlə bir deyiş, biz de qulaq verek. Nə mehərəmdə ağlada bilirsən, nə sucələddində güldürə bilirsən. Hı...

Molla Qulaməli. Salaməleyküm! (Başında şələ papaq, əynində ləbbadə, xəcil və rəzil bir halda içəri girir və qapının qabağında ayaq üstə durur. Bunu görən kimi Hacı Söhrabin rəngi qaçır, yoldaşlarına baxıb başını bulayır.)

Hacı Söhrab. Buyur axund, yuxarı buyur, mənim yanımı keç.

Molla Qulaməli. Sizin kimi zati-şerifin qılığında ayaq üstə durmaq bizim üçün eyni şərafətdir.

Şahsənəm. Bəs him...

Hacı Söhrab. Axund, mən izn verirəm, sən əyles.

Molla məyus-meyus oturur.

Şahsənəm. Hı... hərif meydanıdır, hərif, cəddinə qurban olum, axund, bir deyiş!

Molla Qulaməli. Şahsənəm nənə, axundun ziyarətinə gelmişəm, buyurər biz də qulaq asarıq. (Bu sözləri deyib başını sinəsinə salır.)

Hacı Söhrab (Diz üstə qalxıb, yoldaşlarına göz gəzdirir və uca səsilə axund tərəfə bağırır). Allah, Allah!

Fələyin bir belə dövrü olacaqmış, nə bilim,  
Saralıb bağış gülüstən solacaqmış, nə bilim!

Axund, getir, qabağını!

Şahsənəm. Hı, getir deyir, getir. Yalnız kənddə kəndxudalıq eləyirdin, hünərin var çıx meydana, hı!

Molla Qulaməli. Vallah, sən ərşdən-kürsən danışırsan. Men fəqir kənd mollasıym. O yere mənim eqlim çatmaz.

Şahsənəm. Bəsdir, daha bizi aldatdığım.

Məşədi Rüstəm, Ağa Səttar və qeyriləri (artıq şadlıq ilə bağırırlar.) Kəramətinə qurban axund!..

Pərdə salınır

1909

## BİR SAÇ TELİNİN QİYMƏTİ

Üç pərdəli pyes

### MƏCLİS ƏHLİ

Şəfiqə - 15 yaşında narmuslu, fəqir qız  
Nizameddin - Şəfiqənin xəstə atası  
Gözel qarı - aralıq arvadı  
Usta Nəcəf - dəllək  
Ziyalı bir cavan  
Məlikməmməd - cavan oğlan  
Şahnaz - Məlikməmmədin anası  
Şagird və müştəri

### BİRİNCİ MƏCLİS

Vaqf olur Nizameddinin evində. Bir tərəfdə toxt üstə Nizameddin xəstə yatar, bir tərəfdə kürsü üstə kürəde qazan qaynayır, bir tərəfdə boylu-buxunlu, uzun saçlı gözəl qız stol üstə paltar ütüləyir. Ortalıq bir fəqir ailəye mənsub təşrif edilib, düzülüb qoşulmuşdur. Fəqir Şəfiqə anadan yetim qalıb, özgələrə paltar yumaqla xəstə atasına baxıb, evi idare edir.

Şəfiqə (gah ütüsünü ütüləyir, gah kürədə qaynayan xörəyin dadına baxır, gah da atasını yoxlayıb çağırır.) Ağa, ay ağa! (Əlini alına qoyub deyr.) Qızdırman nə çoxdur, vay, vay, nə edim, nə çərə qılım. Tamam bir aydır xəstelenən! Ay Allah! Sənin mən yetimə, mən miskinə, mən bikəsə rəhmin gelsin! Atama şəfa ver, dursun bir kesbine getsin, ay tanrı, bir loxma çörək qazansın getirsin. Mən ki həlak oldum. Özgələrə paltar yumaqdan, yamaq yamamaqdan, ütüləməkdən canım çıxdı. Xəstə ağama men nə ilə baxım? Ona nə yedirdim? (Ağlamsınır. Burnunu çəkir. Gözlərini qoluna silir.) Vay! (Dinləyir.) Deyəsən, gələn var! Eh, eh, kim gələcək? Fəqirin də evinə gələn olarmı? (Qapı döyüür, Şəfiqə açır.) Vay, Gözel xala, sənsən? Gel, buyur içəriye!

Gözel qarı. Ağız, a balam, sənin adın nədir?

Şəfiqə. Şəfiqə!

Gözel qarı. Bəs, orada yatan kimdir? Ona nə olubdur?

Şəfiqə. Ağam!

Gözel qarı. Ona nə olubdur?

Şəfiqə. A Gözel xala, dədəm qızdırmanın içinde bir aydır yatar, başımız çıxmır. Pulumuz yox həkim gətirək, dərman alaq, yağıldan-yavandan bir şey bişirək yesin, sağalsın, ayağa dursun, bir kəsbə-zada getsin.

Gözel qarı. Bəs o qazanda qaynayan nədir?

Şəfiqə. Xəstənin pəhrizyanasıdır, bir ovuc düyü almışam od bahasına, getirib ona sıyıq asmışam.

Gözel qarı. Ağız, a Şəfiqə, siz niyə belə korluq ilə dolanırsınız?

Şəfiqə. A Gözel xala! Bizim nəyimiz var ki? Ağam xəstələn-məzdən evvel bir tərəfdən o fəhləlik edib qazanardı, getirərdi, bir tərəfdən mən özgələrin paltarını yuyub muzd alardım. Bir sayaq ölmə-diriləmə dolanardıq. Anam Allah rəhmətinə getdi, ev düşdü üstümə. Ağam üstəlik xəstələndi. İndi də paltarlarını yuduğum özgələr xəber göndərirler ki, daha sənə paltar yudurtmayacaq. Qalmışam əli qoy-nunda, boynu çiynində. Bilmirəm neyləyim, nə çərə qılım. Paltar yumaqdan da bir o qədər medaxıl olmurdu. Biri üç qəpiyə tuman-köynək yuyurdum, əlli parça paltar olsa, manat yarıml pul tuturdu. Onun da sabunu məndən, kömürü məndən, odunu məndən. Həftədə bir dəfə paltar yuyub ütüləsəm, mənə də bir manat qalardı. Onunla ev dolanmaz ki? Evdə bir işaret nə varsa, satib xəstəyə xərcləmişəm. Bu saat əlim yerdən-göydən üzülbüdürlər.

Gözel qarı. Ay qız, özünə niyə bu qədər korluq çəkdirirsən?

Şəfiqə. Bəs nə edim, a Gözel xala?

Gözel qarı. A qız, iş çox...

Şəfiqə. Məsələn, birini de görüm, o nə işdir?

Gözel qarı. Sənə hansı birini söyləyim, məsələn, maşallah, maşallah, gözüm dəyməli-zad deyil, sən gözəl-göyçək qızsan. Səni görsələr, o qədər müştərin olar ki, i... i... i... Amma əifayda, uşaqsan, təcrübən azdır, özü də (başını qaşıyır) nə deyim, bişüursan. Sənin tayların əllərini hara atırlarsa, pul qazanırlar. Sənin bu maral baxışın, bu ceyran duruşun, bu uzun saçın, kaş ki, məndə bitəydi, mənimki düşüb iteydi. Göresen nə elərdim?

Şəfiqə. A qız, a Gözel xala! Bilirəm nə demək isteyirsən. Əvvəlen, hələ ərə getmək fikrində deyiləm. Xəstə atam sağalmayınca, mən heç bir məsləhətə fikir verməyəcəyəm. İkinciisi də, mənim kim mi müflis bir fəqir qızını kim alar? Cox sağ ol, Gözel xala, sən də mənim qeydimə qalırsan.

**Gözəl qarı.** Eh, ay qız, mən səni ərə vermək xeyalında deyiləm ki, usaqsan, usaq. Sənə söz deyəndə, sözdən söz ala bilmirsən! Məsəlen, bu saat sənə pul lazımdır! Belə deyilmə? Mən sənə özün istədiyin bir cibi pullu, gözü külli bir adam tapım, sən də mənə çox sağ ol de, bunu deyirəm!

**Şəfiqə.** Yaxşı, tap, kimi deyirsen, dc görüm!

**Gözəl qarı.** Məsəlen, biri bizim Mirzə Qəhrəman. Aman nə oğlanlıdır, hi... hi... hi... (*Başını iki yana yırğalayır.*) Nə kişidir, t... t... t... Bir ığiddi, bir bigləri burma, bir saqqalı qırma, lay divar kimi. Mal nə mal, pul nə pul, zibil kimi! Sənə paltar, nə paltar, hamısı atlas, nay. Bilirəm, onunla sizinki tutar. İstəsən, aranızı düzəldim. Bax, tərs danışma hal! Sonra peşman olarsan!

**Şəfiqə** (yerindən qalxıb, əlini ağzının üstüna qoyub, dalını çevirir və "dılmə!" işarəsi edib atası tərəfə gedir.) Ağa, ay ağa! (*Əlini xəstənin başına qoyub gedir.*) Qızdırması çoxdur.

**Gözəl qarı** (*camaata üzünü tutub qızə tərəf işarə edir.*) Amma sözlerim qızın yanını tutub ha!

**Şəfiqə** (*qayıdır Gözəl qariya*) Atam durmasa, mən özbaşına sənə söz verə bilmərom.

**Gözəl qarı.** Ağız, sən nə qanmaz qızsan! Bu sənin öz işindir. Atan nə üçün qarışır?

**Şəfiqə.** Bay, bes atam bilməsin ki, o kim ilə qohum olur?

**Gözəl qarı.** Ağız, Mirzə Qəhrəman evlidir, evli! O nə eləyir taza arvad alıb. Mənim fikrim sənin işini düzəltməkdir, sən yazıqsan.

**Şəfiqə.** Səni görüm yazılıq günde qalasan, dur kaftar burdan! Həyəsizin biri həyəsiz. Xalqa it hürəndə, mənə çəqqal çığırı. Dur çıx mənim evimdən!

**Gözəl qarı** (*ayağa qalxır.*) Ağız! İndi biz sənə həcət dedik, həccət demədik ki... Kiri, kiri, acıqlanma! Acıdan dəyirmançılıq cələyir, quru boğazlıqdan şahad almır. Buna bax, buna! Qatıq, mən səni içdim, sən də mənim bigümə bulaşdın. Di qal elə! Acıdan ölü ki, mən namuslu qızam, bu harada görülübdür?

**Şəfiqə** (*Gözəl qarını dışarıya salıb deyir.*) Get, get itiyini kənardə axtar. Kül sənin də başına, səni buraya göndəronin də. (*Qayıdır.*) Kül başına ha! Küpəgirən qarılardın Allah bələsini versin.

**Nizaməddin.** Ax... a-a-ax, a-a-ax, a Şəfiqə, quzum, haradasan?

**Şəfiqə.** Ağa, nə var, nə istəyirsən? Yanındayam!

**Nizaməddin** (*inildəyə-inildəyə*). Qızım, bir udum su ver!

**Şəfiqə.** Bir az sıyıq versəm, ağa, içərsən?

**Nizaməddin.** Yox, bala, yox, su ver! (*Şəfiqə su verir, suyu içib yatar.*)

**Şəfiqə** (*öz-özüna*). A kişi! Durduqca bu küpəgirən qarının sözleri mənə yer eləyir. O həyasız öz tərəfindən gəlməyib, bunu bir göndərən var. Mən fəqirəm, möhtacam deyə bu namussuz kişilər, bu vicedansız kişilər, mən kimsesizi tora salmaq istəyirlər, biləyə dolamaq fikrindəirlər. Ax fəqirlik, ax yoxsulluq! Sən başımıza böyük bələsan! Əsl namusunu namüssuza döndərən sənsən! Odsuz ocaqda atoşlərə yaxıb-yandıran sənsən! Amma mən sənin qəhrinə, sənin cəbrinə igid kimi dözəcəyəm! Qoy özgələr də qesdən mənə paltar yudurtmayıb məni möhtac qoysunlar... Bir qoy baxım, görüm pul çıxardası evdə daha no taparam. (*Evi gəzib dolanır, nəhayət, çöldən içəriyə bir sac, bir də sacayağı gətirib, camaata tərəf deyir.*) Anamın sağ vaxtında bu saca yuxa salıb yeyərdik... İndi isə unumuz yox, atam bir şey do yemir, bunları hələlik satmaq olar. Qoy bunları aparım qonşumuz Məlikməmmədə satıム... o pula həkim gətirim... dava-dərman alıム!.. (*Əlində o şeylər qapıdan çıxır, bir beş dəqiqədən sonra apardıqlarını peşmanhal divara söykəyir və səhnənin ucunda fikirli gəlib deyir.*) Apardım, Məlikməmmədə dedim ki, bu sacı, bu sacayağı al, mənə pul lazımdır, pul ver! Dedi, bunlara beşə şəhi verərəm. Mən də qaytarıb getirdim ki, beş şahını mən nəyə verim? O pula no bitor? Qişdır, odun-oçaq lazımdır. Lampaya tökməyə neft lazımdır. Yeməyə heç bir şeyimiz yox, vah, vah! (*Fikirli gəzir, gah barmağını alına qoyub gözü yol çəkir, atası tərəfə baxır, camaata tərəf baxır, fikirləşir.*) Görüm nəyə gümanım gəlir. Labadəmi? Satmaram! Köynəyimi? Satmaram! Dizliyimi? Yox, satmaram! Örpəyimi? Yox, satmaram! Başlığımı? Yox, sata bilmərəm. (*Ağlamsınır.*) Görüm bir daha no vardır ki, müştəriyə göstorəm, dəyərlə qiyamat versin. Gedib Məlikməmmədə desəm... yox, ah! (*Durxunur, udqunur.*) Bəs nə qayırum? Ay Allah! (*Ağlayır.*) On-on beş gün yaşamağa bir fırsat bula bilsem, heç dərdim yoxdur. (*Bu halda əlini boyunun ardına uzadır, saç əlinə keçir. Çəkib qabağına, gülümsəmiş deyir.*) Bildim, indi bildim! (*Başını açıb, camaata tərəf saçını uzadıb deyir.*) Bu saçımı parikmaxer dükənəna aparıb sataramsa, tamam 30 manat pul alaram. O pula aydan çox dolanaram. (*Öz-özüna*) Ay axmaq, hayifdi? Hə? Hə? Hayifdi? Yox, hayif-zad deyil. (*Fikirləşib, dərhal qapıdan çıxır.*)

Pərdo salınır

## İKİNCİ MƏCLİS

Parikmaxer dükanıdır, bədənnüma aynaları, masası, skamyaları vardır. Ağ libaslı dəllək Usta Nocəf başıqçıl gezir, şagirdi ağ libasda bir kişinin başını qayçılayır. Bu halda qapıdan içəriyə Şəfiqə baxır.

Dəllək. A qız, sözün varsa, içəriyə gəl!

Şəfiqə (*daxil olub*). Saçlarımı kəsdirəcəyəm.

Dəllək. Açı baxım! Qız, saçlarını kəsdirəcəksən? Qıvrımsız belə saç o qədər müştərigir olmaz! (*Deyib, saçı əlindən buraxır və geri dönüb gedir*.)

Şəfiqə (*qəmgin*). Əcəb, almayacaqmı? Almazsa, işlərim çox fənadir, ağam əldən gedər.

Dəllək. Saçını nə qiymətdə satmaq fikrindəsen?

Şəfiqə. Sən nə verərsən?

Dəllək. Men üç manat, uzaq başı dörd manat.

Şəfiqə (*bir ah çəkib üzünü kənara tutur*.) Bu qəmetimin zinəti, cavan başının yaraşığı olan, öz emeyimlə bəslədiyim saçımı üç manat pula tamah edib satmaq bir hünər deyil. Amma, amma yox, yox, qara qanadlı Əzraili ağamın sinəsi üstə görünçə, saçımı satmağım moslehətdir. Gel, ay usta əmi, kəs!

Dəllək (*əlində qayçı, gülə-gülə qızı sarı yönəlib*). Qızım, üç manat verəcəyəm, razısanmı kəsim?

Şəfiqə. Dörd manat demədinmi?

Dəllək. Dörd manat olsun, başqa deyəcək sözün varmıdır?

Şəfiqə (*qəmlı*). Nə eləyim, kəs! (*Gizlin ağlayır*.)

Dəllək saçları elində düzleyir və qaldırıb, istoyır qayçımı saçın dibinə salınb. Bu halda çöldən bir səs gelir.

Cavan ziyalı. Müsaidənizlə, dayan, dur, kəsmə. (*Dəllək məbhut, qız mütəəccib bir halda ikan cavan içəri girir*.) Əfniniz rica edirəm!

Dəllək. Əzizim, nə istəyirsən?

Ziyalı. Bir dəqiqe müsaide!

Dəllək. Nə üçün?

Ziyalı. Soracağım bir söz var, onun üçün.

Dəllək. Soruş görüm, sözün nədir?

Ziyalı. Bu gözəl qızın saçını nə üçün kəsirsiniz?

Dəllək. Kəndi arzusilə.

Ziyalı (*Şəfiqəyə*). Eləmi, bacım?

Şəfiqə (*ağlamsınan gözlərini pərişan saçının arasından cavana tərəf döndərərək*). Beli, bəli, təvəqqə edirom mane olmayın, qoyun kəssin, çünkü bu saçının qiyməti xəstə atamı ölümünden qurtaracaqdır. Yalvarıram sizə, qoyun kəssin, siz qarışmayın.

ZiyaLİ. Of, of! (*Əlini başına vurur, sonra yavaş-yavaş qızı yaxınlaşış saçından bir tel ayırır və dəllək tərəfə uzadıb deyir*.) Usta dəllək, kəs bu tükü. Maşallah, maşallah nə gözəl saçdır! (*Dəllək kəsir, cavan tükü bumajnikinə qoyub qızı dəllək skamyasından qaldırır. Qız isə təəccübüllü ayağa qalxır, cavan qızı sari*.) Saçını nəyə kəsdirəcəkdin, dəllək ona nə qiymət verəcəkdi?

Şəfiqə (*tutqun*). Dörd manat.

Cavan dörd manat verir.

ZiyaLİ. Al, bac! Bu senin saçının qiyməti! (*Cibindən bir konvert çıxardıb deyir*.) Al bu məktubu da apar xəstə atana ver. İnşallah, atan tezlik ilə sağalar. Mərhəba bu qızın namusuna, əhsən bu qızın iffətinə!

Pərdə salınır

## ÜÇÜNCÜ MƏCLİS

Yena Nizaməddinin evi eski halında. Əlinde məktub Şəfiqə qapıdan içəri girir və atası tərəfə yürüyür.

Şəfiqə. Ağa, ay ağa, nə təhərsən?

Nizaməddin. Hı-1-1... nə var?

Şəfiqə. Ağa sənə yetişəsi kağız var.

Nizaməddin. Kağızı qoy buraya, bir udum su ver.

Şəfiqə (*suyu verib, ləmpanı gətirir*.) Ağa, kağızı aç, oxu görək nə yazılıbdır?

Nizaməddin (*oturur, kağızı çıxarıb baxır*.) Vay, bu ki, bank kağızıdır! Miqdarı nə qəderdir, bilmirəm, kim bunu gətirdi verdi? Get qızım, qonşumuz Məlikməmmədi çağır gəlsin oxusun.

Şəfiqə (*cox məmnuniyyatla çıxır, səhnənin dərin səs çıxararaq*). Sakine, Sakine, ay Sakine! Məlikməmməd evdə isə, buraya göndər gəlsin, sözümüz var. (*Şəfiqə içəri girir*.) Məlikməmməd evdədir, bu saat gələr. Ağa, bank kağızı nədir?

Nizaməddin. Bu kağızı apararsan banka, orada sənə pul verər-lər. Sənə kim verdi?

Şəfiqə. Heç görmediyim, bilmədiyim bir adam verdi.

Bu halda Məlikməmməd gelir.

Məlikməmməd. Salam əleyküm. Ha hindicə yaxşısan, Nizaməddin əmi, nə var, xeyir ola? Nə üçün məni çağırırdınız? Şəfiqə bacı, gözünüz aydın, ağan daha yaxşıdır. Dünən Gözəl qarı bize gəlmışdı. Aranızda olan söhbəti eşitdim, maşallah sənin namusuna! Mərhəba sənin iffətinə! Aferin sənin qeyrətinə! Nizaməddin əmi, heç bilirsən sənin bu qızın necə namusu, necə qeyrətlə qızdır!

Nizaməddin. Ağrin alım, a Məlikməmməd. Al bu çeki oxu!

Məlikməmməd (*alib baxır*). On min manatlıq bir bank çekidir. Bu sizə haradan düşübdü? Adsızdır. Hər kəs aparsa, bank burada yazılın pulu ona təslim edəcəkdir. Siz allah, bu sırrı mənə söyleyin. Bu sizə haradan gəlməşdir?

Nizaməddin. Vallah, mən də bilmirəm. Şəfiqə getirdi, verdi ki, ağa, sənə yetişəsi kağız var. Şəfiqə, söyle, balam, bunu götəren kimdir?

Məlikməmməd. Sənin kimi iffətli, ismətli, namuslu qızı Allah özü qeyb xəzinəsindən yetirəcəkdir.

Şəfiqə. Ağa, sənə həkim getirmək, dava-dərman almaq və pohrizyanı bişirmək üçün evdə nə varsa, satdım, xərclədim. Daha bir şəyə gümanım qalmadı. Birden saçım yadına düşdü, getdim parik maxer dükənə ki, saçımı kəsdirim, satım, bir qədər xərclər elə gəlsin. Bu zaman dəllək dörd manata istədi. Yanıb yaxıla-yaxıla saçımın dörd manata satılmasına razı oldum. Dəllək əlində qayçı saçımı kəsdiyi əsnada ziyanlı bir cavan içəri girib, dəlleyi dayandırdı, ehvalatı soruşub bildi, bircə tükümü telimden kəsdirib götürdü və tamam saçımın qiyməti olan dörd manatı özümə verdi və xəstə atama təslim etmək üçün bu məktubu verdi. Sonra o, Məlikməmməd kimi ismətimə, iffətimə, qeyrətimə töhsin oxumuşdur.

Məlikməmməd. Bu ehvalat nə vaxt və nə yerdə olmuşdur?

Şəfiqə. Dəllək usta Nəcəfin dükənində, bu saat olmuşdur.

Məlikməmməd. Allahü əkbər!

Qız və atası. Dayan, Məlikməmməd, sənə sözümüz var!

Məlikməmməd. Bu saat gəlirəm. (*Qapıdan çıxır*.)

Nizaməddin (*yorğan-döşəyə uzanıb, ağlamsınaraq deyir*). Ay ürəyimin parçası qızım! Gəl bir saçından öpüm! (*Qız gəlir*.) Ox-qay!

Bu saçın qiyməti yoxdur, bunun qiyməti ismətdir. Qiymətli qızım, ismətli qızım, iffətli qızım, qeyrətlə qızım! Allah, sən bu balamı xoşbəxt elə, ey göyü-yeri yoxdan var edən tanrı!

Şəfiqə (*atasının bağrından qalxıb*). Ağa, ağlama, üzülərsən, sən kaş ki,ayağa dur, onda mənim dərdim yoxdur.

Nizaməddin. A qız, deyəsən, canıma can gəldi, bizi unutmayan xalıq özü böyük həkimdir, bax quş kimiyyəm. Özüm durub, özüm yatıram. Qızdırırmam da nəzilmişdir. Getir kürkümü əynimə geyim, bu evdə bir az gəzim, sənə xətircəmlik olsun.

Şəfiqə. Sıyığın istidir verim, yeyirsən?

Nizaməddin. Sevincimdən xəsteliyim yaddan çıxmış, iştaham tutulmuşdur. Qızım, əl ağacımı da əlimə ver! (*Evdə bir az gəzib sonra çölə çıxır*.)

Şəfiqə (*atasının dalınca*). Çöldə çox durmayasan, soyuq olar. (*Yalnız sahnədə gəzinir fərəhli, lap sahnənin ucuna gəlir, fikirləşir, dala baxır, başını qaşışır*.) Nə üçün Məlikməmməd tələsik çıxbı getdi görəsən? Onun mənim üzümə baxışı məni şəkləndirmişdir. Görəsən, o məni alarmı? O burada bir-iki kolmə söz danişdi, dedi ki, Gözol qarı, bize bele gəldi, aranızdakı söhbət belə getdi. Sonra, amma məni mədh elədi ki, qızın qeyrətlə qızdır, filandır. Doğrusu, menim onun bu sözlərindən bir südər anlaşımağa haqqım var. (*Şəfiqə dizi üstə çökür, başını çiyinə bükür, əllərini göya tərəf açır, gözlərini səqfa tərəf döndərib deyir*.) İlahi, düşkünlerin dəstigiri sənsən. Mən bikəsə, mən bedbəxtə dəlil ol! Anamın qəbrini nur ilə işiqləndir, ağama cansağlığı, mərhəmet elə, mən üzüñqara quluna da yaxşı bir yerdən bəxt qapısı aç!

Bu halda Məlikməmməd anası Şahnaz ilə içəri girir, Şəfiqə qalxır.

Şahnaz. A Şəfiqə, qonaq istəmirsin, a qızım?

Şəfiqə. Can Şahnaz bacı, bizi haradan yada saldın? Sən ki bize heç gəlməzdin. Siz xoş gəldiniz, səfa getirdiniz. Buyurun, əyləşin!

Otururlar.

Məlikməmməd. Ağan hanı?

Şəfiqə. Cöle çıxdı, bu saat gələr.

Şahnaz. Məlikməmməd məni çəkə-çəkə sizə getiribdir ki, gedək Nizaməddin əmini görək. Səndən ötrü də gədənin dili-damağı çatlayır. Budur, gedib dəllək usta Nəcəfin dükənində nə eşidibsə, kefi yoxdur. Aranızda bilmirəm nə var?

**Ş**əfiqə. Can, Şahnaz bacı! Sənin belə acı sözlerin olmaya! Məlikməmmədin üzünü men bu gün görürem. Mənimlə onun nə elaqesi ola biler? Men sefalet içinde sürüklənən ac bir qız xaylığı, o yenə bir dövlətli balası. Səndən təvəqqə edirəm, elə sözləri danışma.

**M**əlikməmməd. Şəfiqə, anama bənd olma, onun sözlərini ayrı bir işe həml etmə! Gözəl qaridan biz eşidəsini eşitmışık. Sənin xasiyyətinə belə aşiq olmuşuq, aşiq! Qulağını gətir, bir söz deyim.

Şəfiqə eyilir, qulaq asır, sonra geri çekilir.

**Ş**əfiqə. Mənim tərəfimdən bir mancəlik olmaz, ağam gəlsin, ona deyin.

**M**əlikməmməd (*anasının qulağına xəlvət bir söz deyib çöla çıxır.*) Nizaməddin əmi geləndə ona danışarsan ha!

Bu halda Nizaməddin içəri girir, qonaqlar ayağa qalxır. Şahnaz özünü çekir, xəstə yorğan-döşək üstə oturub qızına xıtabən.

**N**izaməddin. A Şəfiqə, maşallah, nə yaxşı qonaqların var. Məlikməmməd qayıtdı gəldi, getdi kimi gətirdi?

**Ş**əfiqə. Məlikməmmədin anası Şahnaz bacıdır, seni görməyə gəlibdir.

**N**izaməddin. Xoş geliblər, səfa gətiriblər. Bizi torpaqdan götürüb. A Məlikməmməd, ay oğul, bəs haraya getmişdin? Çeki oxuyub yüyürüb getdin.

**M**əlikməmməd. Doğrusu, bu çəke inanmadım, getdim dəllək usta Nəcəfin dükənинə əhvalatı bilməyə. (*Şəfiqə barmağı ilə Məlikməmmədi hadələyir.*) Necə ki, Şəfiqə danışmışdı, iş həqiqətdə elə imiş.

**N**izaməddin. Şəfiqənin qadası üreyimə, o mənə oğul bərabəridir.

**Ş**ahnaz (*söz açır.*) A Nizaməddin əmi, sənin bir qızın var, mənim bir oğum. Sen onu oğulluğa götür, mən də bunu qızlığa. (*Şəfiqə evda bu başa-o başa gəzir, gah bir şeyi götürüb o yana qoyur, o biri şeyi götürüb bu yana qoyur, guya bunların söhbətinə qulaq vermir. Özünü məşğul göstərir.*) Mən istəyirəm səninlə qohum olam, özün bilirsən, Məlikməmməd də ürfanlı, tərbiyeli bir uşaqdır.

**N**izaməddin. Şəfiqəm ağlı başında qızdır. Söz onundur, o nə desə, mən ona "amin" deyəcəyəm. Şahnaz xanım, mən çöle çıxaram, sən özün onuna danış. O nə məsləhət görə, iş o deyən olacaqdır. (*Nizaməddin çıxır, Şahnaz yerindən qalxıb Şəfiqənin qolundan yapışır və özüne sarı çəkir.*)

**S**ahnaz. Qızım, a qızım, bayaq da mənim sözümdən incimisən. Qızım, mənim sözlərim sənə acı gəlməsin, seni o qədər sevirəm, o qədər istəyirəm ki, yarib bağrıma basmaq isteyirəm. Qız da anasından inciyər? Zarafat quraqda qalsın, gol bir ciddi danışaq. Atan işi sənin üstünə atdı, çıxdı çölə. İndi sənin rəyinlə iş düzələcəkdir. Di düz-qos耕耘 ne cür düzüb-qoşursan? Mərifət bürüzo verəsi məqamdır.

**Ş**əfiqə. İş öz başına düzülüb-qoşulubdur, men sənin qızın, Məlikməmməd da ağamın oğlu. İş belə olsa, sən deyənə razıyam, yoxsa yox.

**Ş**ahnaz. A qız, mən deyəni deyirən, mən də o söyü ağana demisəm. Yəni açıq-açıqına sən de görüm, Məlikməmmədə gələrsən, ya yox? Sən namuslu, iffətli, qeyrətli qız olduğun üçün Məlikməmməd səndən ötrü oldüyüdür. Sənin adın çəkiləndə, gədənin dili-damağı çatlayır. Mənə açıqca bir söz de, mən də ogluma xobor aparıam.

**Ş**əfiqə. Atamda on min manat pul olmayıni görüb onun üçünmü analı-oğullu gəlibsiniz qız elçiləməye! Bu vaxta kimi harada idiniz? Sacı, sacayağı satıb atama baxdığım zaman niyə səsiniz-səmiriniz çıxmırıldı?

**Ş**ahnaz. A qız, atamın goru haqqı, Məlikməmməd səni puldan-zaddan çox qabaq isteyirdi. Mən izn vermirdim ki, anasız qızdır, nə bilim, nə təhər şeydir, o da təcrübəsiz uşaqdır. Sənin namuslu qız olmağımı bilmək üçün yanına Gözəl qarını öyrədib göndərmişdi. Sən də evindən söyüb qovdun. Qızılı-pula aldanmadın. Daldan sac və sacayaq gətirirsən Məlikməmmədə satdırmağa. Onda sənə aşiq olan Məlikməmməd gündə başımı dəng eleyirdi. İndi, məni götürüb gəlibdir ki, söz almamış gəlsən, özümü öldürəcəyəm. İndi, ağıllı qızım, kamallı qızım, Şəfiqəm, mənim də gözümün ağı-qarası bir oğum var. Onu da sənə verirəm, daha sözün nədir?

**Ş**əfiqə. Sözüm bayaqkı sözdür. Mən sənə qız, Məlikməmməd də ağama oğul olsa, razıyam, yoxsa yox!

**Ş**ahnaz. A qız, sənin sözünü başa düşə bilmirəm. Yəni nə demək isteyirsən? Açıqca de, mən də başa düşüm. Onda sən mənim həm qızım olacaqsan, həm gelinim.

**Ş**əfiqə. Bax ha, indicə başa düşmüsen. Mən sənə həm qız ola-cağam, həm gelin. Bəs Məlikməmməd ağama nə olacaq?

**Ş**ahnaz. Məlikməmməd də atana həm oğul olacaq, həm yeznə.

**Ş**əfiqə. Razıyam, olsun! Bax belə olmasa, işimiz baş tutmayacaq.

**Ş**ahnaz. Bəs mən gedim Məlikməmmədi çağırıım gəlsin. (*Çıxır, çağırır, Məlikməmməd gəlir.*)

Məlikməmməd. Söyle görüm, ana, Şəfiqənin tələbi nədir?  
 Şahnaz. Şəfiqə bir geydirmə söz danışır. Başa düşə bilmirəm.  
 Özündən soruş, özü desin.

Məlikməmməd Şəfiqəyə baxır.

Şəfiqə. Özünə sərf eləmədiyi üçün öz sözünü mənim üstümə atır. Anan ağamdan təvəqqə etmişdir ki, Şəfiqəni mən qızlığa götürürüm, Məlikməmmədi də sən oğulluğa qəbul elə. Ağam da bu təklifi mənə həvalə edib çölə çıxmışdır. Mən də anan deyən şərtlərə razı olmuşam. Arvad başa düşmür ki, düşmür. Görünür ki, ona sərf eləmir.

Məlikməmməd. A Şəfiqə, sən zirək qızsan. Ay ana, sən Nizaməddin əmiyə bu təklifi eləyibsen?

Şahnaz. Bəs! Bəs! Necə ki, Şəfiqə danışır, eləcə də demişəm.

Məlikməmməd. Ana, sözünü döngələməyəcəksən ha!

Şahnaz. Oğul, səndən savayı mənim kimim var? Sən “öl” desən, ölcəcəyəm, “qal” desən, qalacağam.

Şəfiqə. İş tamam olmuşdur. Bəs mən gedim, ağamı çağırıım gəlsin.

Məlikməmməd. Çix çağır. (Şəfiqə çıxır, Məlikməmməd anasına.) Arvad, daha heç ciğ-biğ eləmə! Öz dilinlə özün Nizaməddinə demison ki, mən də sənə gələcəyəm. Şəfiqənin şərti budur ki, sən ağama gələsən, mən də oğluna gedərom. Gəlmərəm. İndi oğlun Məlikməmmədin yaşamagını isteyirsənse, Nizaməddinə get, yoxsa vallah özümü öldürəcəyəm.

Şahnaz. Ay dad, ay bidad! Oğul, mən səndən ki, ər istəmirəm. Pullu-varlı kişisən, get qayınatana da kənardan bir qayınana al gotir. Moni qoy öz halima, özüm bilən kimi yaşayım.

Məlikməmməd. Onda get oğulsuz da yaşa!

Şahnaz. Oğul, qurban olum. (Ağlamsınır.) Daha nə qayırim. Canım canı çıxsın, əlacım nədir?..

Bu halda taqqılıt gəlir. Şəfiqə qabaqda, atası dalda içəri girirlər. Dörd nəfərlik bir otaq təşkil olunur. Qapıdan sağ yana atası ilə qızı, qapıdan sol yana atasıyla oğlu durub, biri göye baxır, biri sağ yana, biri sol yana baxır. Bir şadlıq menzoresi meydana gəlir ki, üçünün də vəchində vəcd cılva edir, birləşmək qom... Bu halda sehnənin arxasından iki zurnaçı gəlir. Gözəl tərzdə bozonmış bir musiqi zühura gəlir. Sehnənin arxasından müğamat çalınır. Bu dörd nəfər rəqs edirlər.

Pərdə salınır

1915

## LÜĞƏT

A

Ağuş – qucaq  
 Asar – əsərlər  
 Aşıyan – yuva

B

Baqı – həmisiilik, daimi  
 Bargah – saray  
 Bədəvi – köçəri  
 Behcət – sevinc  
 Bəqədrimkan – imkan daxilində  
 Bəsirət – göz  
 Bəşəşət – şənlik

C

Cadd – əsil-nosob, baba  
 Cəhl – avamlıq

D

Darı-qurbət – qurbət diyar  
 Dəbistan – məktəb  
 Dəstgir – el tutmaq

E

Eşmək – yumşaq tüklü dəridən paltar

Ə

Ədənə – alçaq  
 Əsna – vaxt  
 Əsnaf – sənətkar

F

Fazıl – bilikli

G

Giryan – ağlar  
 Göftügu – səhəbet, danışçıq  
 Güvarə – canayatan  
 Güzərgah – yer

Hacət – əhtac, alət  
 Həml – daşmaq  
 Hamta – bərabər

H

Xak – torpaq  
 Xar – alçalmaq  
 Xeymə – çadır  
 Xəndan – gülər  
 Xuni-kabutər – göyerçin qanı  
 Xüruc – çıxmak

X

Iffət – tömiz  
 İqbal – gələcək  
 Iqrar – boyuna almaq  
 İltizam – söz vermək  
 İrşad – rohbər, istiqamət  
 İsteməl – qəbul etmək, istifadə etmək  
 İstiliyəq – həvəs  
 İzzü şərəf – namus, ad-san

i

Kan – mədən  
 Kargər – işçi  
 Kaşanə – ev, mənzil  
 Kəm bahalı – ucuz  
 Kəndi – özü  
 Kəsb – qazanc əldə etmək  
 Kəsəyən – çölsicəni

K

Qaim – düz dayanan

L

Laf – boş danışçıq  
 Ləvənd – hoyasız

**M**

*Mahparə* – Ay parçası

*Məbhut* – mat qalmaq

*Mədfun* – dəfn edilən

*Məxşusluq* – iğtişaş

*Məmat* – ölüm

*Məstan* – qəşəng

*Məva* – ev, yurd

*Muzu* – hiyeler

*Müctəhid* – dini rütbə

*Münəvvər* – işıqlı

*Münsif* – rəy verən

*Mürur* – keçib getmə

*Mürvət* – insaf

*Mütəəccib* – təəccübüllü

**N**

*Nar* – od

*Nay* – çalğı aləti (ney)

*Neysan* – aprıl

*Nədim* – həmsöhbət

*Nəqş-i-nigar* – gözəl naxış

*Nəva* – səs

**P**

*Pamal* – aradan yox olma

*Payi-bənd* – adətdən kənara çıxmama

*Pərəstar* – xidmət etmə

*Prixod mollası* – məhəllə mollası

*Püsti-pələng* – pələng derisi

**R**

*Rəhmət* – rəhm etmə

*Rəməq* – güc

*Rəmz* – sırr

*Rəsəd* – görmək yeri

*Rizq* – yemok

*Rizvan* – xeyirxah, morhəmətli

**S**

*Sail* – dilənci

*Seyiz* – qoynu sürüsünün qabağında gedən teke

*Səkmək* – (burada) gözəmk

*Səqf* – tavan

*Sərgər* – qoynu

*Sərni-gün* – yuxartdan aşağı düşmə

*Sövt* – səs

*Sucələddin* – dini bayram adı

*Südər* – işaret

**S**

*Şaki* – şikayətçi

*Şəhlənmək* – hodələnmək

*Şel* – pöhren

**T**

*Tağar* – 83,2 kq ağırlığında çeki vahidi

*Tədavi* – müalicə

*Təftiş* – yoxlama

*Təhsin* – torif

*Təkfir* – təqsirləndirmək

*Tənavül* – yemək

*Təvəana* – güc, qüvvət

**Ü**

*Ülfət* – münasibot, əlaqə

*Ülum* – elmlər

**V**

*Vərd* – qızılıgül

**Y**

*Yassa* – tənbəl

*Yavuq* – yaxın

**Z**

*Ziqiyət* – qiymətsiz, qiyməti olmayan

*Ziri-zəbər* – alt-üst olma

**MÜNDƏRİCAT**

*Ön söz* ..... 4

**ŞEİRLƏR**

*Vətən məhəbbəti* ..... 9

*Elmin şərafəti* ..... 10

*Məktəbə dəvət* ..... 11

*Bahar* ..... 11

*Baharın tərif* ..... 12

*Bahariyyat* ..... 13

*Gül* ..... 14

*Bədbəxt balalar* ..... 14

*Bəxtəvər balalar* ..... 15

*Qələm* ..... 15

*Quraqhiq* ..... 16

*Qırqovul* ..... 16

*Kürt toyuq və cücası* ..... 17

*Bostan seyri* ..... 18

*Taxıl bitkiləri* ..... 19

*Quş* ..... 19

*Bənövşə* ..... 20

*Qadın kimdir* ..... 20

*Təbiət və torpaq* ..... 21

*Payız küleyi* ..... 22

*Bülbül* ..... 23

*Ananın layla sədasi* ..... 24

*Nəsihat* ..... 25

*Coban* ..... 26

*Tənbəl* ..... 27

*Ziyalan* ..... 28

*Fəsillər* ..... 29

*Yağış* ..... 30

*Söhbət* ..... 31

*Keçi* ..... 32

*Durna* ..... 33

*Gül neqməsi* ..... 33

*Ana kimdir* ..... 34

Qadın şərqi	35
Bir qızın sualı	36
Durna şərqi	37
Bacılara xıtab	38
Məktəb nəğməsi	39
Cütçü	40
Əkinçi Vəliyə müjdə	41
Maraq əhlində cavab	42
Nolər gördüm	43
Xəzan və bahar	45
Kimdir o müftəxor	48
Mirzə Fətəli Axundzadəyə xıtab	50

### TƏMSİLLƏR

Xəyal	53
Fəqir bülbül və qəni qarışqa	54
Naxa və pişik	55
Aslanın təqsimisi	56
Naxoş aslan və ehtiyatlı tülükü	57
Kirpi və dovşan	57
Uşaq və gül	58
Hər parıldayan qızıl olmaz	58
Uşaq və ayna	59
Qarğı və tülükü	60
Alaqqanad və göyərçin	61
Xoruz və quqqu	62
Tülükü və keçi	63
Eşşək və bülbül	64
Qarğı və balıq	64
Şumal ağacı	65
Meymun və çəsmək	66

### HEKAYƏLƏR

Yüz yaşında bağban	69
Quşların mənsəeti	69
Uşaqların məşədəki ohvalı	70
Alma ağacının əhvalı	72
Doğma yurd	73

Arsız uşaq və qarışqa	74
Molla, seyid və dərvish	75
Padşahın nədimi	76
Ayağı bir-bir qoyarlar nərdivana	77
Bəxt	77
İnsaf	78
Pişik və kəsəyonun hekayəsi	79
Eşşək və at	79
Çəsmək	80
Ədalətli padşah	80
Tahir və Nəbi	81
İki qurd və tülükü	82
Qaranquş və sərcə	83
Xəsis və xeyirxah	83
Avam kəndlinin ferasəti	84
Yalançı	85
İt	85
Keçilər	86
Bayquş və dovşan	86
Fəqir Cəfərin alım olmayı	86
Dünya görmüş kəndçi	87
Qurd	87
Donuz və palid ağacı	89
Çaqqalın hekayəsi	89
Elm tükənməz xəzinədir	89
İki dənə xış dəmir!	90
Yonca çıçayı	90
Qoca baba və nəvəsi	91
İnsanın eybi və hünəri	91
Məhəmmədin xəcaleti	91
Oğul məhəbbəti	92
Xoruz və mirvari dənəsi	92

### PYESLƏR

Saqqalın keraməti	95
Bir saç telinin qiyməti	104
Lügət	115

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Azər Quliyev*  
Korrektor: *Pərinaz Musaqızı*

Yiğilmağa verilmişdir 07.07.2006. Çapa imzalanmışdır 29.08.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap voroqi 7,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 134.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.